

AAA_0803#01#Q15#01 EDUMAN testinin sualları

Fənn : 0803 Biznes əlaqələri

1 Sosial xidmət nədir?

- ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- ☐ çətin fəaliyyət şəraiti ilə əlaqədar sosial xidmət göstərilən şəxs və ya sahibkardır.
- ☐ çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
- ☒ çətin şəraitdə olan şəxsin (sahibkarın) sosial problemlərinin aradan qaldırılması və insanlarla (sahibkarlarla) bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir.
- ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaq

2 Sosial xidmətin müştərisi ?

- ☐ sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- ☐ çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
- ☒ çətin fəaliyyət şəraiti ilə əlaqədar sosial xidmət göstərilən şəxs və ya sahibkardır.
- ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaq
- ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir

3 Sosial tərəfdaşlıq nədir?

- ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaq
- ☐ çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
- ☐ sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- ☒ istehsal prosesinin iştirakçılarının maraqlarının uyğunlaşdırılması, mexanizmləri və institutları sistemidir

4 ilk işçilər ittifaqları (ing. Trade-Unions) yaranmışdır:

- ☐ 1980
- ☒ 1899
- ☐ 1989
- ☐ 1991
- ☐ 1876

5 Sosial tərəfdaşlığın formalarına aid deyil

- ☐ əmək münasibətlərinin tənzimlənməsi əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə qarşılıqlı konsultasiyalar (danışıqlar)
- ☐ kollektiv danışıqlar – dialoqa əsaslanan münasibətlər kollektiv əmək şəraitinin qurulması
- ☐ təşkilatı idarə etmədə işçilərin və onların nümayəndələrinin iştirakı
- ☐ əmək mübahisələrinin həllində işçilərin və işə götürənlərin nümayəndələrinin iştirakı.
- ☒ tərəflərin hüquq bərabərliyinin olmaması

6 Sahibkarlar ittifaqı dedikdə.

- ☐ təşkilatı idarə etmədə işçilərin və onların nümayəndələrinin iştirakı
- ☐ qəbul edilmiş kollektiv müqavilələrin icrasına nəzarət

- ☒ müxtəlif və ya eyni sahəni əhatə edən, sahibkarlıq subyektlərini birləşdirən, qeyri kommersiya təşkilatıdır
- ☐ tərəflər və onların nümayəndələri tərəfindən qanunlara və başqa normativ hüquqi aktlara riayət edilməsi
- ☐ kollektiv müqavilələrin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti

7 ASK nədir?

- ☐ Azərbaycanda sahibkarlığa kömək fondudur
- ☐ Azərbaycan həmkarlar ittifaqı konfederasiyası
- ☒ Azərbaycan Respublikasında işə götürənlərin ictimai birliyi
- ☐ düzgün cavab yoxdur
- ☐ Azərbaycanda sosial kollektiv

8 Azərbaycanda kiçik və orta müəssisələrin müxtəlif ittifaq və assosiasiyalarda birləşməsi nə vaxta təsadüf edir?

- ☐ XIX-ci əsrin sonuna
- ☐ XX-ci əsrin əvvəlinə
- ☒ XX-ci əsrin 90-cı illərinə
- ☐ XX-ci əsrin ortalarına
- ☐ XIX-ci əsrin əvvəlinə

9 XX-ci əsrin 90-cı illərində ölkəmizin əksər vətəndaşlarının özlərindən asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının səbəbi nə idi?

- ☒ bir çox dövlət müəssisələrinin dayanması, resrukturizasiyası və yaxud da işçilərin ixtisara salınması
- ☐ Özəl müəssisələrdə korporativ mədəniyyətin olması
- ☐ Dövlət müəssisələrində əmək haqqının azlığı
- ☐ düzgün cavab yoxdur
- ☐ dövlət müəssisələrində inzibatchılığın mövcudluğu

10 Dövlət sektorunda çalışan işçilərin özəl sektora axını hansı dövrə təsadüf edir?

- ☐ XIX-ci əsrin sonuna
- ☐ XX-ci əsrin əvvəlinə
- ☐ XX-ci əsrin ortalarına
- ☐ düzgün cavab yoxdur
- ☒ XX-ci əsrin 90-cı illərinə

11 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) nə vaxt təsis edilmişdir?

- ☒ 1993
- ☐ 1991
- ☐ 1990
- ☐ 1994
- ☐ 1992

12 AHİK hansı qurultayda təsis edilmişdir?

- ☐ Azərbaycanın II qurultayında
- ☒ Azərbaycan Həmkarlar İttifaqının
- ☐ Ümum gənclər qurultayında
- ☐ Düzgün cavab yoxdur
- ☐ Azad sahibkarlar qurultayında

13 AHİK hansı birliklərinin könüllü ittifaqıdır?

- ☐ Dövlət ilə bərabər hüquqlu sosial dialoqu apara bilən birliklərin
- ☐ Azərbaycana milli maraqlarına xidmət edən birliklərin
- ☒ Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafeələrinin təmsil və müdafiə edən sahələrarası birliklərinin könüllü ittifaqıdır.
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dini qurum və birliklərin

14 İlk biznes inkubatorlar mehz Yaradılmışdır1. İlk biznes inkubatorlar hansı təşkilatlar olmuşdur? 1. Konsultasiya, muhasibat və hüquq xidmətlərini göstərən təşkilat 2. Regionda biznes tədrisini təşkil edən təşkilat 3. Boş istehsal otaqlarını kirayə verən təşkilat 4. Kommunikasiya texnologiyalarından istifadə 5. Kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə çalışan təşkilatlar

- ☒ 1,3
- ☐ 3,4
- ☐ 1,2
- ☐ 1,5
- ☐ 4,5

15 Infrastrukturnun əlverişli inkişafını nə təmin edir?

- ☐ Biznes inkubatorlar
- ☒ texnoparklar
- ☐ Elmi-texniki potensial
- ☐ Doğru cavab yoxdur
- ☐ Xüsusi informasiya təminatı

16 Hazırda Bakı Biznes Tədris Mərkəzi hansı Nazirliyin tabeliyində qrup kimi fəaliyyət göstərmək və neçə ştat vahidi ilə təmsil olunur?

- ☒ İqtisadi İnkişaf Nazirliyində - 45
- ☐ Vergilər Nazirliyində - 40
- ☐ Gömrük Komitəsində - 30
- ☐ Düzgün cavab yoxdur
- ☐ Təhsil Nazirliyində - 50

17 Distant təhsil necə təhsil formasıdır?

- ☐ operativ
- ☐ əks əlaqə əsasında
- ☐ müntəzəm dioloq
- ☒ bütün cavablar doğrudur
- ☐ uzaq məsafədən

18 Aşağıdakılardan biri distant təhsil formasına aid deyil?

- ☒ uzağı qabaqcadan görmə
- ☐ uzaq məsafədən
- ☐ operativ
- ☐ müntəzəm dioloq
- ☐ əks əlaqə əsasında

19 Dünyada ilk dəfə olaraq Böyük Britaniyada məsafədən təhsil verən universitet neçənci ildə açılmışdır?

- ☐ 1970

- ☐ 1967
- ☐ 1971
- ☒ 1969
- ☐ 1968

20 Dünyada ilk dəfə olaraq məsafədən təhsil verən universitet 1969 cu ildə harada açılmışdır?

- ☐ ABŞ da
- ☒ Böyük Britaniyada
- ☐ Fransada
- ☐ Almaniyada
- ☐ Ankarada

21 Sumqayıt texnologiyalar parkının (STP) birinci mərhələsi nə vaxt işə salınmışdır?

- ☐ 2 dekabr 2007
- ☒ 22 dekabr 2009
- ☐ 20 dekabr 2008
- ☐ Doğru cavab yoxdur
- ☐ 25 dekabr 2010

22 STP-nin ərazisi neçə hektardır?

- ☐ 40
- ☐ 35
- ☒ 45
- ☐ 33
- ☐ 30

23 STP-də aşağıdakılardan hansı istehsal edilmir?

- ☐ Müxtəlif tip kabellər
- ☐ Texniki qazlar
- ☐ Su nasosları
- ☒ Doğru cavab yoxdur
- ☐ Borular

24 Bakı Biznes Tədris Mərkəzi hansı Nazirlik tərəfindən yaradılmışdır?

- ☐ Vergilər Nazirliyi
- ☒ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Gömrük Komitəsi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Təhsil Nazirliyi

25 Azərbaycanda İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakı Biznes Tədris Mərkəzi neçənci ildə yaradılmışdır?

- ☒ 2007
- ☐ 2002
- ☐ 2004
- ☐ 2012
- ☐ 2009

26 Bunlardan hansı faktoring xidmətindən istifadə edə bilər?

- ☐ Çoxlu miqdarda debitor borcları olanlar
- ☐ Öz məhsullarını barter üsulu ilə satanlar
- ☐ Kiçik məhsul dəstlərinin pərakəndə satışı ilə məşğul olanlar
- ☐ Öz məhsullarını konseqrasiya vasitəsi ilə satan müəssisələr
- ☒ Düzgün cavab yoxdur

27 Forfeiting nədir?

- ☒ Bankda kommersiya kreditinin dəyişməsi formasıdır
- ☐ Mübadilə olunan əmtəələrin dəqiqləşdirilməsidir
- ☐ Müəyyən miqdarda məhsulları ekvivalent dəyərle digər məhsullara dəyişdirilməsidir
- ☐ Kapitalın ixracı, biznesin transmilliləşdirilməsidir
- ☐ İqtisadiyyatda ayrı-ayrı proporsiyaları tənzimləyən mexanizmdir

28 Malalanın faktoringinin predmeti nədir?

- ☒ Malsatanlarla hesablaşmalarda yaranan kreditor borcudur
- ☐ Malalanlarla hesablaşmalarda yaranmış debitor borcudur
- ☐ Malgöndərənə mühasibat uçotunun aparılmasıdır
- ☐ Malalanın kredit risklərindən sığortasıdır
- ☐ Malgöndərənə kredit risklərindən sığortasıdır

29 Maliyyə sferasında əməkdaşlıq nə zaman baş tutmuş sayılır?

- ☐ Sazişin məzmunu əməkdaşlığın konkret formasından asılı olur
- ☐ Sahibkar özünün praktiki fəaliyyətində əməkdaşlığın konkret formasını təklif edir
- ☐ Sazişin forması əməkdaşlığın konkret istiqamətindən bilavasitə asılı olur
- ☒ Sahibkar öz pul resurslarını və ya qiymətli kağızları sataraq dividend və ya faiz əldə edir
- ☐ Sahibkar tərəfdaşın seçdiyi əməkdaşlıq formasına cavab verir

30 Beynəlxalq Faktoring Haqqında Konvensiya nın qəbul etdiyi faktoringin əsas meyarı bunlardan hansı deyil?

- ☐ İşgüzar tələblərin əvvəlcədən ödəmə formasında kreditləşməsinin həyata keçirilməsi
- ☒ Əmtəələrin sahibkara çatdırılma müddətinin müəyyən edilməsi
- ☐ Malgöndərənə mühasibat uçotunun aparılması
- ☐ Malgöndərənə kredit risklərindən sığortası
- ☐ Malgöndərənə borclarının inkossoya qoyulması

31 Beynəlxalq Faktoring Haqqında Konvensiya nın qəbul etdiyi faktoringin əsas meyarı bunlardan hansı deyil?

- ☐ İşgüzar tələblərin əvvəlcədən ödəmə formasında kreditləşməsinin həyata keçirilməsi
- ☒ Əmtəələrin sahibkara çatdırılma müddətinin müəyyən edilməsi
- ☐ Malgöndərənə mühasibat uçotunun aparılması
- ☐ Malgöndərənə kredit risklərindən sığortası
- ☐ Malgöndərənə borclarının inkossoya qoyulması

32 Malalanın faktoringinin predmeti nədir?

- ☐ Malgöndərənə kredit risklərindən sığortasıdır
- ☒ Malsatanlarla hesablaşmalarda yaranan kreditor borcudur
- ☐ Malalanın kredit risklərindən sığortasıdır
- ☐ Malalanlarla hesablaşmalarda yaranmış debitor borcudur
- ☐ Malgöndərənə mühasibat uçotunun aparılmasıdır

33 Bunlardan hansı faktoring xidmətindən istifadə edə bilər?

- ☐ Çoxlu miqdarda debitor borcları olanlar
- ☐ Öz məhsullarını barter üsulu ilə satanlar
- ☐ Kiçik məhsul dəstlərinin pərakəndə satışı ilə məşğul olanlar
- ☐ Öz məhsullarını konseqrasiya vasitəsi ilə satan müəssisələr
- ☒ Düzgün cavab yoxdur

34 V.I. Dalyanın lüğətinə əsasən partnyor sözünün kökü hansı dildədir?

- ☒ Fransız
- ☐ Alman
- ☐ İngilis
- ☐ Latin
- ☐ Yunan

35 Fransız sözü olan forfaitinqin bütünlükdə mənası nədir?

- ☐ Qiymətli kağız
- ☒ Cəmi məbləğ, pul
- ☐ İxracatçı şirkət
- ☐ İdxalatçı firma
- ☐ Ticarət müqaviləsi

36 Dünya miqyasında forfaitinq əməliyyatı aparan 300-ə qədər bankdan 80-i bu şəhərdədir?

- ☐ Vaşinqton
- ☒ London
- ☐ Paris
- ☐ Pekin
- ☐ Tokio

37 Bunlardan hansı faktoringin forması deyil?

- ☐ Konvensiya faktoringi
- ☐ “Sakit” faktoring
- ☐ Konfidensial faktoringi
- ☐ İxrac faktoringi
- ☒ “Sərt” faktoring

38 Faktoring sözü hansı dildən götürülüb?

- ☐ Alman
- ☒ İngilis
- ☐ Yunan
- ☐ Latin
- ☐ Fransız

39 Faktoring hansı əsrlərdə meydana gəlmişdi?

- ☒ XVI-XVII
- ☐ XIV-XV
- ☐ XV-XVI
- ☐ XVIII-XIX
- ☐ XVII-XVIII

40 Faktoring üzrə kreditləşmə limiti nədən asılıdır?

- ☐ riskin səviyyəsindən
- ☐ ssudanın ödənilməsi müddətindən
- ☐ faktoringin həcmindən
- ☒ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur

41 Maliyyə mübasibətləri sferasında sahibkarlar arasında tərəfdaşlıq əlaqələri hansı formada qurulur?

- ☐ Françayzing
- ☐ Barter
- ☒ Faktoring
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

42 Maliyyə mübasibətləri sferasında sahibkarlar arasında tərəfdaşlıq əlaqələri hansı formada qurulur?

- ☐ Françayzing
- ☐ Barter
- ☒ Kommersiya transferti
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

43 Sahibkar ilə faktor-firma arasında qurulan qarşılıqlı münasibətlər sisteminə nə deyilir?

- ☐ Françayzing
- ☐ Barter
- ☒ Faktoring
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

44 Bunlardan hansı maliyyə sferasında əməkdaşlıq formasına aid deyil?

- ☐ Forfaitinq
- ☐ Faktoring
- ☐ Kommersiya transfert
- ☒ Düzgün cavab yoxdur
- ☐ Fond bazarında əməkdaşlıq

45 Faktor-firma rolunda çox vaxt çıxış edir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Bazarlar
- ☒ Banklar
- ☐ Qurumlar
- ☐ Müəssisələr

46 Sonuncu ödəniş başa çatan gün faktoring şirkəti qalan neçə faizdən komissiya haqqını çıxmaqla, qalıq məbləğini malgöndərən firmaya ödəyir?

- ☐ 10%-dən
- ☐ 30%-dən
- ☒ 20%-dən
- ☐ 50%-dən

☐ 40%-dən

47 Faktoring üzrə komisyon mükafatlara aşağıdakılardan hansı aiddir?

- ☐ Kredit xərcləri
- ☐ Analitik təhlil üzrə xərclər
- ☐ Əsas və əlavə xərclər
- ☒ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

48 Kreditləşmə ilə faktoring arasındakı fərqlərə aiddir:

- ☐ Kreditləşmədən iş təcrübəsi olmayan firmalar da istifadə edə bilirlər
- ☒ Faktoring xidmətindən kredit və iş təcrübəsi olmayan firmalar da istifadə edə bilirlər
- ☐ Kreditləşmə verilmiş vəsaitin qaytarılmasının konkret müddətlərini nəzərdə tutmur
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

49 Kreditləşmə ilə faktoring arasındakı fərqlərə aiddir:

- ☐ Kreditləşmə verilmiş vəsaitin qaytarılmasının konkret müddətlərini nəzərdə tutmur
- ☐ Kreditləşmədən iş təcrübəsi olmayan firmalar da istifadə edə bilirlər
- ☐ Faktoring verilmiş vəsaitin qaytarılmasının konkret müddətlərini nəzərdə tutur
- ☒ Düzgün cavab yoxdur
- ☐ Faktoring xidmətindən kredit və iş təcrübəsi olmayan firmalar da istifadə edə bilməzlər

50 Aşağıdakılardan hansı faktoringdən istifadə etməklə böyük uğurlar əldə etmişlər?

- ☐ ACER
- ☐ LEWIS GLOBAL TOYS
- ☐ RAPMALAT
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur

51 Franşayzing və fransiza hansı tərtibatda istifadə olunur? (Sürət 22.09.2015 10:50:01)

- ☒ kommersiya kontraktlarının tərtibatında
- ☐ ticarət markalarının tərtibatında
- ☐ layihə tərtibatında
- ☐ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur

52 ABŞ- da bu sahədə də franşayzingdən istifadə olunur? (Sürət 22.09.2015 10:50:04)

- ☐ əczaçılıq
- ☐ muhasibat
- ☐ optika
- ☒ Bütün cavablar doğrudur
- ☐ sığorta

53 Bunlardan hansı subfranşayzingə aiddir? (Sürət 22.09.2015 10:52:21)

- ☒ Kadrların təlimini təşkil edir və regional bazarı zəbt edir
- ☐ Əlaqələndirici Franşizanı müstəqil saxlaya bilər
- ☐ Kadrların ibtidai təlimini öz üzərinə götürür
- ☐ Mal tədarükünün əvəzində ilkin ödəməni öhdəsinə götürür

54 Françayzind ərazisində bunlardan hansı istisnadır? (Sürət 22.09.2015 10:52:26)

- ☐ Yüksək etikalı iş münasibətləri
- ☐ Françayzer və Françayzi arasındakı münasibətləri
- ☒ Piramida formalı münasibətləri
- ☐ Qarşılıqlı inam münasibətləri
- ☐ Uğurlu biznes münasibətləri

55 Klassik modelin mahiyyəti aşağıdakı kimidir. Düzgün cavabı tapın. (Sürət 22.09.2015 10:52:30)

- ☒ Françayzi xidmətin əvəzində ilkin ödəmənin bilavasitə Françayzerə verməyi öhdəsinə götürür
- ☐ O regional bazarı fəth edir
- ☐ Aralıq hissə baş françayzi kimi çıxış edir
- ☐ Ana şirkət demək olar ki, heç bir kontrakta daxil olmur
- ☐ Ana kompaniya investor qrupuna müstəsna hüquq verir

56 Kommersiya konsepsiyası müqaviləsinə görə hüquq sahibi bunlardan hansını öhdəsinə götürür? (Sürət 22.09.2015 10:52:34)

- ☒ Kommersiya sirri ilə işçiləri məlumatlandırmaq
- ☐ İşçiləri təlimatlandırmaq
- ☐ İstifadəçiyə texniki sənədi təqdim etmək
- ☐ Kommersiya sənədlərini istifadəçiyə təqdim etmək
- ☐ İstifadəçiyə lisenziya vermək

57 Ekspertlər hələ dəqiq bilmirlərki, (Sürət 22.09.2015 10:51:47)

- ☒ dünyada nə qədər françayzinq sistemi mövcuddur?
- ☐ rusiyada ilk Françayzinq biznesi nə vaxt yaranıb?
- ☐ faydalanmaq naminə tərəfdaşlıq nədir?
- ☐ düzgün cavab yoxdur
- ☐ françayzinqə beynəlxalq təcrübədə nə deyilir?

58 Filip Kotlərə görə bunlardan hansı françayzinqin əlamətidir? (Sürət 22.09.2015 10:51:52)

- ☐ Düzgün cavab yoxdur
- ☐ Françayzer tək halda çıxış edir
- ☒ Françayzer françayziyə biznesin təşkili sistemini verir
- ☐ Françayzi öz işi ilə Françayzeri məlumatlandırır.
- ☐ Françayzer hüquqa malikdir

59 Bunlardan hansı Françayzinin müsbət amillərindəndir? (Sürət 22.09.2015 10:51:07)

- ☒ Françayzi yerli bazarın konyukturunu və xüsusiyyətlərini dəqiq bilir
- ☐ Françayzer Françayziyə 3 ilin maliyyə hesabatını təqdim etməlidir
- ☐ Françayzinin inkişaf tarixi qədimdir
- ☐ Françayzer Françayzini illik bülleten və reklam bülletenləri vasitəsi ilə cari göstəricilərlə xəbərdar etməlidir
- ☐ Françayzi öz işi ilə Françayzeri məlumatlandırır

60 Bunlardan hansı françayzinq müqaviləsinin əsas tərkib hissəsidir? (Sürət 22.09.2015 10:51:42)

- ☐ tərəflərin rekvizitləri
- ☐ müqavilənin predmeti
- ☐ tərəflərin hüquqi ünvanı
- ☒ bütün cavablar doğrudur

- ☐ müqavilənin qiyməti

61 Operator hansı tələblərə riayət etməlidir? (Sürət 22.09.2015 10:52:01)

- ☐ kompleks xidmət ilə bağlı
☐ kommersiya tərtibatı ilə bağlı
☒ xidmətin keyfiyyəti ilə bağlı
☐ düzgün cavab yoxdur
☐ güzəştli fəaliyyət ilə bağlı

62 Azərbaycanda həm dövlət, həm də xüsusi müəssisələr təsərrüfatına Françayzinqin tətbiqi zəifdir. Buna mane olmayan amil hansıdır? (Sürət 22.09.2015 10:52:05)

- ☐ Geniş qanunvericilik bazasının olmaması
☐ Sahibkarlıq fəaliyyəti təcrübəsinin azlığı
☐ Maliyyə və bürokratik çətinliyin olması
☐ Marketing tədqiqatına az fikir verilməsi
☒ Şəbəkələrin effektiv reklamla təchiz olunması

63 Azərbaycanda həm dövlət, həm də xüsusi müəssisələr təsərrüfatına Françayzinqin tətbiqi zəifdir. Buna mane olmayan amil hansıdır? (Sürət 22.09.2015 10:52:11)

- ☐ Geniş qanunvericilik bazasının olmaması
☐ Sahibkarlıq fəaliyyəti təcrübəsinin azlığı
☐ Maliyyə və bürokratik çətinliyin olması
☐ Marketing tədqiqatına az fikir verilməsi
☒ Şəbəkələrin effektiv reklamla təchiz olunması

64 Bunlardan hansı françayzinin üstünlüyünə aid deyil? (Sürət 22.09.2015 10:52:16)

- ☐ Güclü reklam
☒ Sərbəst və azad fəaliyyət göstərməməsi
☐ İctimaiyyət tərəfindən tanınması
☐ Əməkdaşların təhsil hazırlığı
☐ Uçotun təşkilində kömək

65 Françayzinq termini nəyi əhatə edir (Sürət 22.09.2015 10:48:58)

- ☐ peşəkar əməkdaşlığı
☐ potensial gəliri
☒ müxtəlif işgüzar münasibətləri
☐ düzgün cavab yoxdur
☐ iqtisadi görüşləri

66 Bunlardan hansı Françayzinq növüdür? (Sürət 22.09.2015 10:49:33)

- ☒ İstehsal
☐ Konsultatif
☐ Maliyyə
☐ Franşiza
☐ Dominant

67 Müasir françayzinq termini hansı dildən götürülüb? (Sürət 22.09.2015 10:49:51)

- ☒ Fransız
☐ Alman

- ☐ İngilis
- ☐ Yunan
- ☐ Latin

68 Françayzer operator üçün hansı xidməti göstərməyə borcludur? (Sürət 22.09.2015 10:51:56)

- ☐ avadanlığın göndərilməsi
- ☐ heyətin ixtisas səviyyəsinin yüksəldilməsi
- ☐ texnologiya ilə təmin edilməsi
- ☒ bütün cavablar doğrudur
- ☐ mühasibat uçotu üzrə xidmət göstərilməsi

69 ABŞ-da françayzinq biznesi ilə ən az neçə sektor məşğul olur? (Sürət 22.09.2015 10:48:46)

- ☐ 55
- ☐ 40
- ☒ 65
- ☐ 50
- ☐ 45

70 Biznes format hansı françayzinqə yaxındır? (Sürət 22.09.2015 10:48:49)

- ☐ əmtəə
- ☐ regional
- ☐ işgüzar
- ☐ konvension
- ☒ korporativ

71 Françayzinq fransız dilindən tərcümədə (Sürət 22.09.2015 10:48:54)

- ☒ azad etməkdir
- ☐ ikili fəaliyyətdir
- ☐ sərbəst xidmətdir
- ☐ düzgün cavab yoxdur
- ☐ iqtisadi münasibətdir

72 Françayzinqə beynəlxalq təcrübədə nə deyilir? (Sürət 22.09.2015 10:49:03)

- ☐ kapitala birgə nail olma
- ☐ uğurlu layihə naminə tərəfdaşlıq
- ☒ faydalanmaq naminə tərəfdaşlıq
- ☐ düzgün cavab yoxdur
- ☐ ticarət markasının populyarlaşması

73 Fransızverinin nəzarəti altında françayzinq şəbəkələrinə qoşulan françayzinq necə adlanır? (Sürət 22.09.2015 10:49:08)

- ☐ işgüzar
- ☐ regional
- ☒ konvension
- ☐ subfryaçayzinq
- ☐ klassik

74 Firsətin itirilməsi - buna bəzən nə deyirlər? (Sürət 22.09.2015 10:49:14)

- ☒ mənfəətdən zərər

- ☐ az xərcə yüksək gəlir
- ☐ vergidən yayınma
- ☐ işini öyrətmə
- ☐ imicin zədələnməsi

75 Özünü ticarət sferasında tərəflərin qarşılıqlı münasibətləri formasında göstərən Françayzing hansıdır? (Sürət 22.09.2015 10:49:19)

- ☐ işgüzar
- ☒ əmtəə
- ☐ konvension
- ☐ istehsal
- ☐ korporativ

76 Sərt qanunlar aşağıdakılardan hansı üçün risk gətirir? (Sürət 22.09.2015 10:49:23)

- ☐ franşizq üçün
- ☐ françayzing üçün
- ☒ françayzi üçün
- ☐ bütün cavablar doğrudur
- ☐ françayzer üçün

77 1980-ci illərdə ABŞ-da nə qədər vaxta yeni Françayzing müəssisələri açılırdı? (Sürət 22.09.2015 10:49:29)

- ☐ 8.5 dəq.
- ☐ 30 dəq.
- ☐ 20 dəq.
- ☐ 10 dəq.
- ☒ 6.5 dəq.

78 Françayzingin əsl çiçəklənməsi dövrü neçənci ilə təsadüf edir? (Sürət 22.09.2015 10:49:37)

- ☐ 1908
- ☐ 1885
- ☐ 1860
- ☒ 1850
- ☐ 1950

79 Françayzing nədir? (Sürət 22.09.2015 10:49:42)

- ☐ Françayzi seçimi
- ☐ uğurlu layihədir
- ☐ fransız əsaslanması
- ☐ səmərəli zəhəri faktordur
- ☒ kommersiya münasibəti növüdür

80 Françayzinglə məşğul olanların illik dövriyyəsi 5 milyardı keçən ölkə hansıdır? (Sürət 22.09.2015 10:49:47)

- ☒ Türkiyə
- ☐ İngiltərə
- ☐ Almaniya
- ☐ Belçika
- ☐ Fransa

81 Almaniya da frəncayzinq sisteminin inkişafında hansı mexanizmin tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir? (Sürət 22.09.2015 10:50:08)

- ☐ idarəetmə
- ☐ təşkilati
- ☒ motivləşdirmə
- ☐ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur

82 Aşağıdakılardan hansı Frəncayzinq sisteminin əsas xüsusiyyətlərindən biridir? (Sürət 22.09.2015 10:50:13)

- ☐ fransız əsaslanması
- ☐ fransız razılaşması
- ☐ frəncayzi seçimi
- ☒ hamısı doğrudur
- ☐ nümunəvi layihənin uğurla həyata keçirilməsi

83 Aşağıdakılardan hansı Frəncayzinqin qarşılaşdığı risklərdən biridir? (Sürət 22.09.2015 10:50:18)

- ☐ yaradıcılığın yox olması
- ☐ sərt qanunlar
- ☒ işini öyrətmə
- ☐ düzgün cavab yoxdur
- ☐ yüksək investisiya

84 Bunlardan hansı frəncayzinqin inkişafını müəyyən edən faktorlardan biridir? (Sürət 22.09.2015 10:50:22)

- ☐ İqtisadiyyatda canlanma
- ☐ potensial gəlir
- ☒ peşəkar əməkdaşlıq
- ☐ düzgün cavab yoxdur
- ☐ səmərəli zəhəri faktor

85 Frəncayzinqin son 40 ildə biznes formatlarından fərqli olaraq daha üstün inkişafının səbəbi nədir? (Sürət 22.09.2015 10:50:27)

- ☐ Müasir dövrün əlverişliliyi
- ☐ iqtisadiyyatda canlanma
- ☒ Sosial iqtisadi sahədə əlverişli faktorlar
- ☐ Düzgün cavab yoxdur
- ☐ Yüksək ixtisaslı kadrların olması

86 Frəncayziyə risk gətirən tərəflər hansıdır? (Sürət 22.09.2015 10:50:32)

- ☒ yüksək investisiya
- ☐ işini öyrətmə
- ☐ fürsətin itirilməsi
- ☐ düzgün cavab yoxdur
- ☐ imicin zədələnməsi

87 Hansı frəncayzinq fransız şəbəkələrinin genişləndirilməsi üsuludur? (Sürət 22.09.2015 10:50:37)

- ☐ korporativ

- ☒ konvension
- ☐ subfrançayzinq
- ☐ işgüzar
- ☐ əmtəə

88 İşə yeni başlayan sahibkar üçün ən dəyərli və sərfəli güzəşt nəyə imkan verir? (Sürət 22.09.2015 10:50:46)

- ☐ məsləhət almağa
- ☒ bütün cavablar doğrudur
- ☐ maariflənməyə
- ☐ özünü doğrultmuş texnologiyadan istifadəyə
- ☐ informasiya almağa

89 İşgüzar françayzinq özünü əsasən hansı sferada göstərir? (Sürət 22.09.2015 10:50:52)

- ☒ xidmət, təhsil və ictimai
- ☐ maliyyə və ticarət
- ☐ satış və xidmət
- ☐ düzgün cavab yoxdur
- ☐ maliyyə, təhsil və xidmət

90 Aşağıdakılardan hansı düzgün ifadə deyil? (Sürət 22.09.2015 10:50:57)

- ☐ Françayzer sazişi fərdi xarakter daşıyır
- ☐ Françayzer tək halda çıxış edir
- ☐ Françayzer hüquqa malikdir
- ☐ Françayzinq ikitərəfin arasında saziş şərtlərini əks etdirir
- ☒ Françayzinq sazişi distribüter şəbəkələrinin genişlənməsinə və satışına imkan verir

91 Bunlardan hansı françayzerin gəlir mənbəyi deyil? (Sürət 22.09.2015 10:51:02)

- ☒ Kreditlərə görə girov
- ☐ Marketing haqqı
- ☐ Kreditlərə görə faiz
- ☐ İlk üzvlük haqqı
- ☐ Cari əmtəə göndərişinə edilən qiymət əlavələri

92 Bunlardan hansı françayzinqin növü deyil? (Sürət 22.09.2015 10:51:12)

- ☐ Klassik model
- ☐ Regional Françayzinq
- ☒ Sadə model
- ☐ Sünisab etməkdə olan Françayzinq
- ☐ Subfrançayzinq

93 Françayzinqin əsas məqsədi nədir? (Sürət 22.09.2015 10:51:16)

- ☐ İcarə ödəmələrindən gəlir əldə etmək
- ☐ İlk üzvlük haqqının verilməsi
- ☐ Kreditlərə görə faiz əldə etmək
- ☒ Kommersiya əsasında müstəsna hüquq obyektlərindən istifadə üzrə müəyyən həcmdə əmlak
- ☐ Qiymət əlavələrinin əldə edilməsi

94 Azərbaycanda ilk hansı françayzinq şirkəti və nə vaxt bazara daxil olmuşdur? (Sürət 22.09.2015

10:51:30)

- ☐ “Kodak” 1998
- ☒ “Coca-Cola” 1996
- ☐ “Orifley” 1997
- ☐ “Foto-Fuji” 1996
- ☐ “Mc- Donald’s” 1997

95 Biznesi təşkil edən vasitə olmaqla Françayzinq son 40 il ərzində hansı alternativ metod xüsusiyyətlərinə malikdir? (Sürət 22.09.2015 10:51:34)

- ☐ düzgün cavab yoxdur
- ☐ uzun müddətli inkişaf metodu
- ☒ malların müəyyənləşdirilməsi metodu
- ☐ uğurlu biznes metodu
- ☐ təcrübədən keçmiş səmərəli metod

96 Biznesin aparılması texnologiyası françayziyə verilməsi hansı françayzinqə məxsusdur? (Sürət 22.09.2015 10:51:37)

- ☐ konvension
- ☐ işgüzar
- ☒ biznes format
- ☐ regional
- ☐ istehsal

97 Lizing- maliyyələşməsinin mütərəqqi forması nədir?

- ☐ Bank kreditoru növü.
- ☐ Əmlak sığortası.
- ☒ Əmlakın uzun müddətli icarəsi.
- ☐ Daşınmaz əmlakın sığortası.
- ☐ Avadanlığın icarəsi.

98 Lizingin ən geniş istifadə edilən növlərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ Operativ.
- ☐ Sublizing
- ☐ Maliyyə
- ☐ Heç biri.
- ☒ Hamısı

99 Aşağıda verilənlərdən hansı operativ lizing sazişlərinə aiddir?

- ☒ İxtiyari anda ləvğ oluna bilər
- ☐ İxtiyari anda nəzərdə tutula bilər.
- ☐ İxtiyari anda ləvğ oluna bilməyən.
- ☐ İki tərəfli müqavilə
- ☐ Düzgün cavab yoxdur.

100 MDB ölkələri arasında lizing haqqında qanunu qəbul edilmiş dövlət aşağıda göstərilənlərdən hansıdır?

- ☒ Azərbaycan.
- ☐ Özbəkistan.

- ☐ Rusiya.
- ☐ Ukrayna
- ☐ Gürcüstan.

101 Bunlardan hansı beynəlxalq lizinq növlərinə aid deyil?

- ☐ dolaylı lizinq
- ☒ tranzit lizinq
- ☐ birbaşa lizinq
- ☐ qaytarılma
- ☐ operativ

102 Bunlardan hansı transmilli lizinqin üstünlüklərinə aid deyil?

- ☒ əmlakın korlanması ilə əlaqədar risk
- ☐ valyuta məzənnəsi ilə bağlı riskin azalması
- ☐ yerli maliyyə münasibətlərinin əldə edilməsi
- ☐ istehsal olunan malların xarici satış bazarında genişləndirilməsi
- ☐ xarici lizinq verənlərin tərəfdaşlarının fəaliyyətinin məhdudlaşdırılmasının götürülməsi

103 Lizinq müqaviləsinin mərhələlərini ardıcılıqla düzün. 1-Lizinq müraciəti, 2-Müraciətə baxılması, 3-Lizinq müqaviləsinin bağlanması, 4-Sığorta, 5- Alqı-satqı müqaviləsi

- ☐ 1-2-5-3-4
- ☐ 4-2-1-3-5
- ☐ 1-5-4-2-3
- ☒ 1-2-3-5-4
- ☐ 3-5-4-2-1

104 Lizinq müqaviləsi neçə mərhələdən ibarət prosesdir.

- ☐ Lizinq müqaviləsinin bağlanması və Mülkiyyət hüququnun alana keçməsi
- ☒ 11 mərhələdən
- ☐ Müqavilədən aslı olaraq fərqlidir
- ☐ Düzgün cavab yoxdur
- ☐ Lizinq verən və lizinq alan arasında razılıqdan asılıdır

105 Lizinq müqaviləsinin mərhələlərinə daxil deyildir.

- ☐ Lizinq obyektinin lizinq alana verilməsi
- ☒ Avadanlığın mümkün istismar müddəti
- ☐ Monitoring maliyyə nəzarəti
- ☐ Düzgün cavab yoxdur
- ☐ Nəzərdə tutulmuş hallarda obyektin lizinq alanın mülkiyyətinə keçməsi

106 Operativ lizinq maliyyə lizinqindən nə ilə fərqlənir.

- ☐ Müqavilə müddəti daha qısadır
- ☐ Eyni anlayışlardır
- ☐ Lizinq ödənişləri daha yüksək olur
- ☐ Düzgün cavab yoxdur
- ☒ Müqavilə müddəti qısa, lizinq ödənişləri yüksəkdir

107 Operativ lizinq müqaviləsinin qısamüddətli olmasının səbəbi.

- ☐ Böyük məbləğ tələb olunur

- ☒ Müqavilə sonunda avadanlığın mülkiyyəti lizinq şirkətində qalır
- ☐ Lizinq alanın ödənişləri müqaviləni tam əhatə edə bilmir.
- ☐ Bütün cavablar doğrudur
- ☐ Lizinq şirkəti bütün cari və əsaslı təmir xərclərini lizinq ödənişlərinə daxil edir.

108 Lizinq nədir?

- ☐ Özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir
- ☐ Müddətli xarakter daşıyan maliyyə sazişidir.
- ☐ Əmlakın müvəqqəti istifadəyə verilməsidir
- ☐ Kapital istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır
- ☒ Bütün cavablar doğrudur

109 Lizinq üzrə maliyyələşdirmənin bank kreditlərindən fərqi

- ☐ Bütün cavablar doğrudur
- ☒ Lizinq daha uzun müddətlidir
- ☐ Lizinq faizsizdir
- ☐ Fərq mövcud deyil
- ☐ Bank kreditləri ilə müqaisədə həcmi azdır

110 Eramızdan əvvəl lizinq ideyasından istifadə etmişlər.

- ☐ Misirlilər
- ☐ Çinlilər
- ☐ Assurlar
- ☐ Bütün cavablar doğrudur
- ☒ Şumerlər

111 İqtisadi leksikonda lizinq sözünün mənası hansıdır.

- ☐ əmanət etmək
- ☒ icarəyə vermək
- ☐ müvəqqəti
- ☐ istifadə etmək
- ☐ borc vermək

112 Lizinq sözünün iqtisadiyyata gəlişi bağlıdır.

- ☒ Bell telefon şirkətinin fəaliyyəti ilə
- ☐ Siemens qardaşlarıyla
- ☐ Yeni Dünyanın kəşfi ilə
- ☐ Düzgün cavab yoxdur
- ☐ TeliaSonera rabita birliyi ilə

113 IP nədir?

- ☒ şəbəkələrarası protokoldur
- ☐ açıq sistemlərin qarşılıqlı fəaliyyət modelidir
- ☐ virtual özəl şəbəkədir
- ☐ nitq signalının ötürülməsini təmin edən rabitə sistemidir
- ☐ məntiqi şəbəkədir

114 VPN:

- ☐ məntiqi şəbəkədir

- ☐ nitq signalının ötürülməsini təmin edən rabitə sistemidir
- ☐ şəbəkələrarası protokoldur
- ☐ açıq sistemlərin qarşılıqlı fəaliyyət modelidir
- ☒ virtual özəl şəbəkədir

115 VoIP nədir?

- ☐ açıq sistemlərin qarşılıqlı fəaliyyət modelidir
- ☐ şəbəkələrarası protokoldur
- ☒ nitq signalının ötürülməsini təmin edən rabitə sistemidir
- ☐ virtual özəl şəbəkədir
- ☐ məntiqi şəbəkədir

116 Strateji münasibətlər:

- ☐ iş adamının şüurlu şəkildə və əvvəlcədən formalaşdırdığı münasibətlərdir
- ☐ işgüzar münasibətdən daha çox dostcasına münasibətlərdir
- ☐ öz-özünə yaranan münasibətlərdir
- ☒ gələcəyə hesablanmış işgüzar münasibətlərdir
- ☐ işdə hər gün yaranan münasibətlərdir

117 Bazar iqtisadiyyatı yolu ilə gedən ölkələrdə dövlət sahibkarlığının formalaşmasının hansı cəhətləri vardır?

- ☐ dövlət sahibkarlığı ilə məşğul olan dövlət müəssisələri qeyri-dövlət müəssisələrinə nisbətən daha çox kapital tutumlu və risk olunan sahələrdə sahibkarlıq fəaliyyətinə cəlb edilməkdən çəkinmirlər
- ☐ dövlət sahibkarlıq fəaliyyətində əhalinin istehlakı vacib olan az gəlirli məhsullarının istehsalını da öz üzərinə götürür
- ☐ iqtisadiyyatın ən aparıcı və strateji sahələrində və xidmət fəaliyyətində dövlət sahibkarlığı üstünlük təşkil edir
- ☐ dövlət müəssisələrinin müəyyən hissəsi ölkə üçün mühüm strateji əhəmiyyətə malik olan təbii və zəruri resursların hasilatı ilə məşğul olurlar
- ☒ bütün cavablar doğrudur

118 Ölkəmizdə bazar münasibətlərinin inkişafı üçün nə vaxt əlverişli zəmin yarandı?

- ☐ 20 sentyabr 1995-ci il
- ☒ Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra
- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar doğrudur
- ☐ 17 noyabr 1995-ci il

119 Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 23-24 may 2001-ci il tarixində nə məqsədlə beynəlxalq elmi-təcrübi konfrans keçirmişdir?

- ☐ öz fəaliyyətini genişləndirmək məqsədi ilə
- ☐ ölkəmizdə və bir sıra başqa ölkələrdə bu sahədə çalışan ayrı-ayrı hüquqi və fiziki şəxslərin qiymətləndirmə təcrübələrini yaymaq məqsədi ilə
- ☒ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur
- ☐ qiymətləndirmə təcrübələrini inkişaf etdirmək məqsədi ilə

120 F.Xayek, P.Samuelson və K.Eklundun fikrincə iqtisadi fəaliyyətin səmərəliliyi nə ilə müəyyən olunur?

- ☐ bütün cavablar doğrudur
- ☐ dövlət mülkiyyət formalarına görə

- ☐ xüsusi mülkiyyət formalarına görə
- ☒ rəqabət və inhisarsızlaşma səviyyəsinə görə
- ☐ düzgün cavab yoxdur

121 İqtisadi fəaliyyətin səmərəliliyi rəqabət və inhisarsızlaşma səviyyəsinə görə müəyyən olunur fikrini hansı alimlər söyləmişlər?

- ☒ F.Xayek, P.Samuelson, K.Eklund
- ☐ A.Smit, Karl Marks, Şumpeter
- ☐ P.Samuelson, Karl Marks, F.Xayek
- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar doğrudur

122 Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti kimlərin təşəbbüsü ilə təsis edilmişdir?

- ☐ dövlət təşkilatları nümayəndələrinin təşəbbüsü ilə
- ☐ qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin
- ☐ iqtisadçı alim və mütəxəssislərin
- ☐ düzgün cavab yoxdur
- ☒ bütün cavablar doğrudur

123 Qiymətləndiricilər Cəmiyyəti nə vaxt ictimai birlik kimi dövlət qeydiyyatına alınmışdır?

- ☐ 17 mart 2000-ci il
- ☐ 17 aprel 2000-ci il
- ☐ düzgün cavab yoxdur
- ☐ 9 aprel 2000-ci il
- ☒ 12 fevral 1999-cu ildə

124 Qiymətləndiricilərin peşə-ixtisas səviyyələrinin yüksəldilməsi məqsədi ilə müvafiq seminarlar hansı şəhərlərdə keçirilmişdir?

- ☐ Bakı, Zaqatala, Ağstafa, Tərtər
- ☒ Sumqayıt, Gəncə, Quba, Lənkəran
- ☐ düzgün cavab yoxdur
- ☐ Lənkəran, Şirvan, Şəki, Qax
- ☐ Şamaxı, Quba, Qusar, Xaçmaz

125 Reklam haqqında Azərbaycan Respublikasının Qanununda reklam yayıcısı anlayışı necə açıqlanır?

- ☐ reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir
- ☐ reklamın istehsalı, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi şəxsdir
- ☐ hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilat
- ☐ reklam informasiyası nəzərinə çatdırılan fiziki və ya hüquqi şəxs
- ☒ əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən fiziki və ya hüquqi şəxsdir

126 Reklam haqqında Azərbaycan Respublikasının Qanununda reklam istehsalçısı anlayışı necə açıqlanır?

- ☐ reklam informasiyası nəzərinə çatdırılan fiziki və ya hüquqi şəxs
- ☒ reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir
- ☐ reklamın istehsalı, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi şəxsdir

- ☐ hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilat
- ☐ əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən fiziki və ya hüquqi şəxsdir

127 Azərbaycan Respublikasının hansı qanununda törəmə müəssisələr, filiallar və nümayəndəliklər haqqında maddə vardır?

- ☐ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu
- ☐ İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
- ☐ Reklam haqqında Azərbaycan Respublikasının Qanunu
- ☐ Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunu
- ☒ Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının Qanunu

128 Dövlət mülkiyyətinin özəlləşdirilməsi, yerli özünü idarəetmə orqanları olan bələdiyyələrin yaradılması nəyə təkan verdi?

- ☒ bütün cavablar doğrudur
- ☐ bələdiyyə mülkiyyətinin formalaşmasına
- ☐ xüsusi mülkiyyətin əhatə dairəsinin genişlənməsinə
- ☐ dövlət mülkiyyətinin inhisarçı mövqeyinin aradan qalxmasına
- ☐ düzgün cavab yoxdur

129 Reklam haqqında Azərbaycan Respublikasının Qanununda reklam agentliyi anlayışı necə açıqlanır?

- ☐ reklam informasiyası nəzərinə çatdırılan fiziki və ya hüquqi şəxs
- ☐ reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir
- ☐ reklam istehsalçısı olmayan, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi şəxsdir
- ☒ hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilat
- ☐ əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən fiziki və ya hüquqi şəxsdir

130 Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında qanun nə vaxt qəbul olunmuşdur?

- ☒ 2 sentyabr 2002-ci il
- ☐ 6 noyabr 2000-ci il
- ☐ 4 oktyabr 2000-ci il
- ☐ düzgün cavab yoxdur
- ☐ 12 dekabr 2000-ci il

131 Qiymətləndirmə sahəsində fəaliyyət göstərən şəxslərin müvafiq biliyə malik olmasının təmin edilməsi kimlərin maraqlarına uyğundur?

- ☐ dövlətin
- ☐ mülkiyyətçilərin
- ☐ sifarişçilərin
- ☒ bütün cavablar doğrudur
- ☐ bazar iqtisadiyyatı şəraitində əmlakk mənafeyi olan hər bir şəxsin

132 Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti nə vaxt təsis edilmişdir?

- ☐ 16 sentyabr 1999-cu il
- ☐ 30 noyabr 1998-ci il
- ☒ 29 dekabr 1998-ci il

- ☐ 19 oktyabr 1999-cu il
- ☐ 27 avqust 1999-cu il

133 İqtisadi sabitliyə nail olunması və milli iqtisadiyyatın formalaşması prosesi necə gedir?

- ☐ düzgün cavab yoxdur
- ☐ elmi-texniki potensialından istifadə etməklə
- ☐ ölkənin təbii-iqtisadi resurslarından istifadə etməklə
- ☐ bütün cavablar doğrudur
- ☒ a və b

134 Korporasiya nədir?

- ☐ tərkibinə daxil olan müəssisələrin vahid istehsalat kompleksində birləşdiyi birlikdir
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqıdır
- ☐ bu birlik, müəssisələr və ya ayrı-ayrı sahibkarlar ittifaqıdır
- ☒ bütün sadalanan cavab variantlarıdır
- ☐ öz aralarında razılaşma əldə edən, bir qayda olaraq, eyni sahəyə aid firmaların birliyi

135 Korporasiya termini hansı terminin sinonimidir?

- ☐ təsərrüfat cəmiyyətləri]
- ☒ səhmdar cəmiyyəti
- ☐ məhdud məsuliyyətli cəmiyyət
- ☐ təsərrüfat yoldaşlıqları
- ☐ əlavə məsuliyyətli cəmiyyət

136 İlk korporasiyalar harada yaranıb?

- ☒ qədim Roma
- ☐ Hindistan
- ☐ qədim Misir
- ☐ doğru cavab yoxdur
- ☐ qədim Çin

137 Səhmdar cəmiyyəti nədir?

- ☐ nizamnamə fondu təsisçilərin ödəmələri əsasında yaradılan və təşkilatın kreditörünün maraqlarına zəmanət verən əmlakının minimal ölçüsünü müəyyən edən kommersiya təşkilatıdır
- ☒ Nizamnamə kapitalı müəyyən miqdarda paylara bölünmüş kommüersiya təşkilatıdır
- ☐ elə bir təşkilatdır ki, partnyorların bu təşkilatın fəaliyyətində şəxsi iştirakı digər partnyorların iştirakı ilə uyğunlaşdırılır
- ☐ doğru cavab yoxdur
- ☐ iştirakçıları öz aralarında bağlanmış müqaviləyə uyğun olaraq birgə təsərrüfat fəaliyyəti həyata keçirən və onlara məxsus əmlak üzrə öhdəliklərinə görə məsuliyyət daşımayan təşkilatdır

138 Konsern nədir?

- ☐ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati inteqrasiya formasıdır
- ☐ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
- ☐ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☒ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)

139 Müstəsna lisenziyanın şərtlərini göstərin:

- ☐ bu ərazidə heç kim ixtiradan istifadə edə bilməz
- ☐ lisenziar eyni şərtlərlə başqa şəxslərə lisenziya vermək hüququnu saxlayır
- ☒ lisenziar sazişdə razılaşdırılmış hədudlarda ixtiradan istifadə hüququ verir və lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilməz
- ☐ lisenziar eyni ərazidə ixtiradan istifadə hüququnu özündə saxlayır, amma lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilməz
- ☐ lisenziar lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilər, amma həmin ərazidə ixtiradan istifadə hüququnu özündə saxlamır

140 Sadə lisenziyanın şərtlərini göstərin?

- ☐ lisenziar lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilər, amma həmin ərazidə ixtiradan istifadə hüququnu özündə saxlamır
- ☐ lisenziar eyni ərazidə ixtiradan istifadə hüququnu özündə saxlayır, amma lisenziya şərtləri ilə analoji hüquqları başqa şəxslərə verə bilməz
- ☐ bu ərazidə heç kim ixtiradan istifadə edə bilməz.
- ☐ doğru cavab yoxdur
- ☒ lisenziar eyni şərtlərlə başqa şəxslərə lisenziya vermək hüququnu saxlayır

141 Hansı sazişlərin obyektləri hüquqi müdafiə ilə təmin olunur?

- ☐ patentsiz lisenziyaların
- ☒ patentli lisenziyaların
- ☐ doğru cavab yoxdur
- ☐ müşayiət lisenziyalarının
- ☐ nou-xau

142 Obyektləri hüquqi müdafiəyə malik olmayan sazişlər necə adlanır?

- ☐ patentli lisenziyalar
- ☐ xalis lisenziyalar
- ☒ patentsiz lisenziyalar, nou-xau
- ☐ doğru cavab yoxdur
- ☐ müşayiət lisenziyaları

143 Lisenziarın ixtira hüququnu müddətsiz və həmişəlik itirməsinə gətirib çıxaran müqavilə necə adlanır?

- ☐ sadə lisenziya haqqında müqavilə
- ☒ tam lisenziya haqqında müqavilə
- ☐ müstəsna lisenziya haqqında müqavilə
- ☐ konsessiya müqaviləsi
- ☐ sublisenziya haqqında müqavilə

144 Müqavilə predmetinə nə aiddir?

- ☐ Patent almış ixtira
- ☐ Əmtəə nişanı
- ☐ Texniki bilik
- ☒ Bütün cavablar doğrudur
- ☐ Texnoloji proses

145 Aşağıdakılardan hansı mürəkkəb avadanlıqların satışı zamanı müqavilə predmeti kimi çıxış edir?

- ☒ “Nou-hau” –nün ötürülməsi

- ☐ Texniki bilik və təcrübə
- ☐ Əmtəə nişanı
- ☐ Bütün cavablar doğrudur
- ☐ Patent almış ixtira

146 Hesablama metodunun asılı olaraq lisenziya ödəmələrini neçə qrupa ayırmaq olar?

- ☒ 2
- ☐ 4
- ☐ 3
- ☐ 6
- ☐ 5

147 Lisenziya ticarəti üzrə müasir təcrübədə cari ayrılmaların dərəcələrinin səviyyəsi orta göstərici ilə neçə faiz təşkil edir?

- ☐ 2 - 5%
- ☒ 2 – 10%
- ☐ 5 – 10%
- ☐ 2 – 15 %
- ☐ 10 – 15 %

148 Pauşal ödəmələr nədir?

- ☐ Müəyyən təsbit olunmuş dərəcələr formasında razılaşdırılan ödəmələr
- ☒ Müqavilədə möhkəm təsbit olunmuş lisenziya ödəməsi
- ☐ Həcmi lisenziyanın istifadəsinin faktiki iqtisadi nəticələri əsasında hesablanan ödəmələr
- ☐ İlkən nəğd ödəmələr
- ☐ Lisenziatın gəlirində iştirak etmək

149 Patentın sahibi necə adlanır?

- ☒ Lisenziyadar
- ☐ Lisenziar
- ☐ Lisenziat
- ☐ Düzgün cavab yoxdur
- ☐ Onu alan

150 Həcmi lisenziyanın istifadəsinin faktiki iqtisadi nəticələri əsasında hesablanan ödəmələrə hansılar aiddir?

- ☐ İlkən nəğd ödəmələr
- ☐ Lisenziatın qiymətli kağızlarının verilməsi
- ☐ Pauşal ödəmələr
- ☐ Bütün cavablar doğrudur
- ☒ Dövri faiz ayrılmaları

151 Həcmi lisenziyanın istifadəsinin faktiki iqtisadi nəticələri əsasında hesablanan ödəmələrə hansılar aiddir?

- ☐ Lisenziatın qiymətli kağızlarının verilməsi
- ☐ Pauşal ödəmələr
- ☐ İlkən nəğd ödəmələr
- ☒ Düzgün cavab yoxdur
- ☐ Texniki sənədlərin qarşılıqlı verilməsi

152 Bunlardan hansı həcmi lisenziyanın faktiki istifadəsi ilə əlaqədar olmayan ödəmələrə aid deyil?

- ☐ Pauşal ödəmələr
- ☐ Lisenziatın qiymətli kağızlarının verilməsi
- ☐ Texniki sənədlərin qarşılıqlı verilməsi
- ☐ İlkən nəğd ödəmələr
- ☒ Lisenziatın gəlirində iştirak etmək

153 Cümləni tamamlayın. . . . üstünlüyü ondadır ki, lisenziar ödəmənin bütün məbləğini qısa müddətdə müqavilənin qüvvədə olduğu müddətdə yarana bilən kommersiya və digər risklər olmadan əldə edə bilər.

- ☐ İlkən nəğd ödəmələrinin
- ☐ Dövri faiz ayırmalarının
- ☒ Pauşal ödəmələrin
- ☐ Lisenziatın qiymətli kağızlarının verilməsinin
- ☐ Texniki sənədlərin qarşılıqlı verilməsinin

154 Lisenziyalar hansı məmulatlara tətbiq edilir?

- ☐ Tütün
- ☐ Alkoqollu içkilər
- ☐ Etil spirtli
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur

155 AR-nın prezidenti tərəfindən Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında fərman neçənci ildə verilmişdir?

- ☐ 1996
- ☒ 2002
- ☐ 2000
- ☐ 2008
- ☐ 2005

156 Xidmət kompaniyalarında marketing proqramlarının işlənilib hazırlanmasına xidmətin neçə əsas xüsusiyyəti müəyyən edir? (Sürət 22.09.2015 10:56:07)

- ☐ 7
- ☒ 4
- ☐ 2
- ☐ 8
- ☐ 5

157 Aşağıdakılardan hansı Turizm Nazirliyinin əsas istiqamətlərinə aid deyil? (Sürət 22.09.2015 10:55:45)

- ☐ Daxili turizm inkişafına ciddi fikir vermək
- ☐ Yerli əhalinin istirahətini təmin etmək
- ☐ Turistlərə əlverişli şərait yaratmaq
- ☒ Haqsız rəqabəti təmin etmək
- ☐ Əcnəbi turistlərin sayını çoxaltmaq

158 Bunlardan hansı xidmətin tədarük üsuluna aid deyil? (Sürət 22.09.2015 10:55:54)

- ☐ Sərhədyanı xidmət tədarükü
- ☐ Kommersiya iştirakı
- ☐ Xaricdə xidmət istehlakı
- ☒ Xidmət sahəsində öhdəliyin götürülməsi və tənzimlənməsi
- ☐ Xidmət göstərilməsi məqsədilə xidmət təchizatçısının müvəqqəti olaraq digər ölkəyə getməsi

159 Bunlardan hansı xidmətlərin marketing tədqiqatının marketing funksiyaları deyil? (Sürət 22.09.2015 10:55:58)

- ☐ Analitik
- ☒ Maliyyə
- ☐ İstehsal
- ☐ İdarəetmə
- ☐ Paylama

160 Bunlardan hansı xidmət kompaniyalarında marketing proqramlarının işlənilib hazırlanması xidmətinin əsas xüsusiyyətlərin biri deyil? (Sürət 22.09.2015 10:55:49)

- ☒ Müşayiət etmə
- ☐ Mənbədən ayrılmazlıq
- ☐ Duyulmazlıq
- ☐ Keyfiyyətin saxlanıla bilməməsi
- ☐ Keyfiyyətin qeyri sabitliyi

161 Gənclər, İdman və Turizm Nazirliyi neçənci ildə yaradılıb? (Sürət 22.09.2015 10:56:03)

- ☒ 2001
- ☐ 2002
- ☐ 1999
- ☐ 2004
- ☐ 1998

162 Xidmətlər üzrə bazar təklifinin neçə kateqoriyasını fərqləndirirlər? (Sürət 22.09.2015 10:56:11)

- ☐ 3
- ☐ 4
- ☐ 7
- ☒ 5
- ☐ 6

163 Aşağıdakılardan hansı xidmət sahəsində marketingin 3 tipindən biridir? (Sürət 22.09.2015 10:56:17)

- ☐ Aktiv marketing
- ☐ Remarketing
- ☒ İnteraktiv marketing
- ☐ Düzgün cavab yoxdur
- ☐ Sinxrommarketing

164 Aşağıdakılardan hansı xidmətin mənbədən ayrılmazlıq xüsusiyyətini ifadə edir? (Sürət 22.09.2015 10:56:21)

- ☒ Xidmətlərin istehsal və istehlakı vaxt etibarı ilə üst-üstə düşür
- ☐ Xidmətin keyfiyyəti nə vaxt göstərilməsindən asılı olaraq dəyişir
- ☐ Xidmətlərin keyfiyyəti onların harda göstərilməsindən asılı olaraq dəyişir

- ☐ Xidmətlər saxlanılmazdılar
- ☐ Həyata keçirilməmiş onları yoxlamaq mümkün deyil

165 Aşağıdakılardan hansı xidmətlərin marketing tədqiqatının əsas vəzifəsi deyil? (Sürət 22.09.2015 10:56:25)

- ☐ Firmaya rəhbərlik işini təmin etmək
- ☐ İşgüzar vəziyyətin obyektivliyinin hər bir fazasına təsir göstərmək
- ☐ Satış və risklərin qabaqcadan qiymətləndirmək
- ☒ Ticarət agentlərinə zəruri informasiyanın verilməsi
- ☐ Firmada təhsil prosesinə kömək etmək

166 Bunlardan hansı xidmət üzrə bazar təklifi kateqoriyasına aid deyil? (Sürət 22.09.2015 10:56:36)

- ☐ Hiss olunan məhsula xidmətin əlavə olunması
- ☐ Hibrid
- ☐ Əsas servis
- ☒ Yüksək dərəcədə hiss olunmayan əmtəə
- ☐ Təmiz xidmət

167 Bunlardan hansı istehlakçının xidmətin keyfiyyətindən təmin olunmazlığını təyin edən istiqamət deyil? (Sürət 22.09.2015 10:56:38)

- ☐ İstehlakçının gözləmələri və menecmentin təsəvvürləri arasındakı qırılma
- ☐ Xidmətlərin duyulması ilə servise münasibətdə olan gözləmələr arasındakı qırılma
- ☐ Menecmentin təsəvvürləri ilə xidmətin keyfiyyətinə olan tələblər arasındakı qırılma
- ☒ İstehsalla xidmət arasında gözləmələrdə qırılma
- ☐ Xidmət göstərilməsi ilə xarici kommunikasiya arasındakı qırılma

168 Bunlardan hansı interaktiv marketingdir? (Sürət 22.09.2015 10:56:46)

- ☐ Kompaniyanın işçilərinin öyrədilməsi və motivasiyası
- ☒ Heyətin müştəriyə xidmət göstərə bilmək bacarığı müəyyən edir
- ☐ Yüksək keyfiyyətli servis xidmətinin stimullaşdırılması ilə əlaqədardır
- ☐ İstehlakçılara xidmətin təklif olunması üzrə adi işi xarakterizə edir
- ☐ Qiymətlərin təyin olunmasını xarakterizə edir

169 Bunlardan hansı bazar təklifinin təmiz kateqoriyasına aiddir? (Sürət 22.09.2015 10:56:50)

- ☒ Təklif ancaq xidmətdən ibarət olur
- ☐ Məhsul və xidmətin əldə edilməsinin əsasında yerdəyişmə üzrə servis durur
- ☐ Təklif bərabər səviyyədə həm maddi məhsuldan, həm də xidmətdən ibarət olur
- ☐ Bir və ya bir neçə əlavə olunmuş maddi məhsul təklif olunur
- ☐ İstehlakçıya maddi məhsul təklif olunur

170 Bunlardan hansı xidmət sahəsində spesifik öhdəliklərə dair əsas tələblərdən biri deyil? (Sürət 22.09.2015 10:56:54)

- ☐ Paylaşdırma xidmətləri üzrə heç bir məhdudiyyətin qoyulması
- ☐ Sığorta bazarının tam liberallaşdırılması
- ☒ Xidmətlər sahəsində subsidiyaların tətbiq edilməyəcəyinə dair öhdəliyin götürülməsi
- ☐ Xidmətlə göstərilməsinin birinci üsulu üzrə heç bir məhdudiyyətin qoyulmaması
- ☐ "Telekommunikasiya sahəsində" "Aztelekom"un müstəsna hüququnun ləğv edilməsi

171 Bunlardan hansı xidmət sahəsində Azərbaycan tərəfinə sürülən əsas təkliflərdən biri deyil? (Sürət

22.09.2015 10:56:58)

- ☐ Xidmətlər sahəsinə investisiyanın cəlb edilməsi
- ☐ Ədalətli rəqabət mühitinin yaradılması
- ☐ Xidmətlərin çeşidini və keyfiyyətinin artırılması
- ☒ Biznes infrastrukturunun yaradılması və inkişafı
- ☐ Xidmətlər bazarının liberallaşdırılması

172 Bunlardan hansı xidmətlər sahəsinə dair öhdəliklərindən biridir? (Sürət 22.09.2015 10:57:02)

- ☒ Ən əlverişli rejimdən istisnalar
- ☐ Alternativ istisnalar
- ☐ Ümumi istisnalar
- ☐ Mövcud şəraitin daha da liberallaşması
- ☐ Klassik model

173 Bu xidmətlərdən hansı biznes-sektora aid deyil? (Sürət 22.09.2015 10:56:29)

- ☒ Məscidlər
- ☐ Sığorta kompaniyaları
- ☐ Banklar
- ☐ Kommunal təşkilatlar
- ☐ Hüquq və məsləhətçi firmalar

174 Lisenziya nədir?

- ☐ hüquqi şəxs və ya fərdi sahibkar
- ☐ lisenziya müqaviləsinin tərəflərindən biri
- ☒ bəzi fəaliyyətlərin həyata keçirilməsi hüququ verən sənəd (saziş).
- ☐ müəyyən ad və ya əmtəə nişanı ilə biznes həyata keçirmək hüququ
- ☐ dövlət-özlə tərəfdaşlıq forması

175 Lisenziar kimdir və ya nədir?

- ☐ xüsusi icazə verilməsi prosesidir
- ☐ əməl olunması, lisenziyanın qüvvədə olmasını şərtləndirən şərtlərdir.
- ☐ konkret fəaliyyət növünün keçirilməsi üçün lisenziyası olan hüquqi şəxs və ya fərdi sahibkardır
- ☐ müəyyən ad və ya əmtəə nişanı ilə biznes həyata keçirmək hüququdur
- ☒ lisenziya sazişi əsasında digər tərəfə lisenziya obyektindən istifadə hüququnu verən tərəfdir

176 Lisenziat kimdir və ya nədir?

- ☐ lisenziya sazişinin digər tərəfə lisenziya obyektindən istifadə hüququ verən tərəfdir
- ☐ müəyyən ad və ya əmtəə nişanı ilə biznes həyata keçirmək hüququdur
- ☐ dövlət-özlə tərəfdaşlıq formasıdır
- ☐ doğru cavab yoxdur.
- ☒ konkret fəaliyyət növünün həyata keçirilməsi üçün lisenziyası olan hüquqi şəxs və ya fərdi sahibkardır

177 Lisenziyaləşdırma obyektləri nəyə deyilir?

- ☐ özünüidarəetmə və dövlət hakimiyyəti orqanlarına
- ☐ dövlətin bilavasitə lisenziya funksiyaları ilə bağlı həyata keçirdiyi tədbirlərə
- ☒ lisenziyaləşdirilən fəaliyyət növlərinə
- ☐ lisenziyaləşdirən orqanlara
- ☐ lisenziarlara və lisenziatlara

178 Konsessiya nədir və ya kimdir?

- ☐ müəyyən ad və ya əmtəə nişanı ilə biznes aparmaq hüququ
- ☒ dövlət-özəl partnyorluq forması
- ☐ lisenziya sazişinin digər tərəfə lisenziya obyektindən istifadə hüququnu verən tərəf
- ☐ bu, lisenziatın üçüncü şəxslərə verdiyi lisenziyadır
- ☐ konkret fəaliyyət növünün həyata keçirilməsi üçün lisenziyası olan hüquqi şəxs və ya fərdi sahibkar

179 Konsedent nədir və ya kimdir?

- ☐ sahibkar, hüquqi şəxs
- ☒ dövlət, hakimiyyət orqanı
- ☐ sahibkar, fiziki şəxs
- ☐ özəl firma, müəssisə
- ☐ dövlət, hakimiyyət orqanı, sahibkar

180 Konsessioner nədir və ya kimdir?

- ☐ dövlət, hakimiyyət orqanı
- ☐ dövlət, hakimiyyət orqanı, sahibkar
- ☒ özəl firma, müəssisə
- ☐ doğru cavab yoxdur
- ☐ dövlət müəssisəsi

181 Aşağıdakılardan hansı lisenziyanın, nou-hau -nun, ticarət nişanlarının və s.-nin istifadə hüququnun verilməsi barədə razılıqdır?

- ☐ Alqı-satqı üzrə beynəlxalq saziş
- ☐ Sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilə
- ☒ Lisenziya sazişi
- ☐ Sənaye obyektlərinin layihələşdirilməsi və tikintisi üzrə beynəlxalq müqavilələr
- ☐ Elmi-texniki əməkdaşlıq barədə beynəlxalq müqavilə

182 Lisenziya müqavilələri hansı əlamətdən asılı olaraq fərqlənilirlər?

- ☐ Müqavilələr lisenziya məhsullarının ixracına icazə verir, tamamilə istisna edir və ya bir qədər məhdudlaşır
- ☐ Texnologiyanın ötürülməsi üsulları, yəni lisenziya müstəqil və ya binanın tikilməsi haqqında müqavilənin bağlanması ilə eyni anda komplekt avadanlıqların çatdırılması və injiniring xidmətlərinin göstərilməsini təmin edir
- ☐ Müqavilələrdə lisenziarın öhdəliklərinin olması və ya olmaması müqavilənin qüvvədə olduğu müddətdə lisenziata lisenziya texnikasının yeni təkmilləşdirilməsi haqqında məlumatlar verir
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur

183 Lisenziya müqaviləsinin şərtlərinə aiddir:

- ☐ Lisenziya obyektinin istifadə formaları
- ☐ Lisenziyanın fəaliyyət göstərmə ərazisi
- ☐ Kəmiyyət göstəricisi ilə onun həcmi
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur

184 Lisenziya müqaviləsinin şərtlərinə aid deyil:

- ☐ Lisenziya obyektinin istifadə formaları
- ☐ Lisenziyanın fəaliyyət göstərmə ərazisi

- ☒ Keyfiyyət göstəricisi ilə onun həcmi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Tətbiq olunma müddəti

185 Lisenziya müqaviləsinin obyektini ixtiraya görə lisenziya, nou-hau , əmtəə nişanı ola bilər. Bu, aşağıdakılardan hansına aiddir?

- ☐ Alqı-satqı üzrə beynəlxalq sazişə
- ☐ Sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilələrə
- ☒ Beynəlxalq lisenziya müqavilələrinə
- ☐ Sənaye obyektlərinin layihələşdirilməsi və tikintisi üzrə beynəlxalq müqavilələrə
- ☐ Elmi-texniki əməkdaşlıq barədə beynəlxalq müqavilələrə

186 Avadanlığın təchizatı aşağıdakılardan hansına aiddir?

- ☐ Sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilələrə
- ☐ Sənaye obyektlərinin layihələşdirilməsi və tikintisi üzrə beynəlxalq müqavilələrinə
- ☐ Beynəlxalq lisenziya müqavilələrinə
- ☒ Alqı-satqı üzrə beynəlxalq sazişə
- ☐ Elmi-texniki əməkdaşlıq barədə beynəlxalq müqavilələrə

187 Beynəlxalq lisenziya müqavilələrinin məzmununda hansı şərtlər əks oluna bilər?

- ☐ Kəmiyyət göstəricisi ilə onun həcmi
- ☒ Lisenziyanın növləri
- ☐ Lisenziya obyektinin istifadə formaları
- ☐ Lisenziyanın fəaliyyət göstərmə ərazisi
- ☐ Tətbiq olunma müddəti

188 Aşağıdakılardan hansı beynəlxalq lisenziya müqavilələrinin məzmununda əks olunan şərtlərə aiddir?

- ☐ Müqavilə predmeti
- ☐ Tərəflər
- ☐ Ödəmələr
- ☒ Bütün cavablar doğrudur
- ☐ Preambula

189 Lisenziya müqaviləsi üzrə lisenziarın vəzifə və öhdəlikləri və lisenziya müqaviləsi üzrə lisenziatın vəzifə və öhdəlikləri bunlardan hansına aiddir?

- ☒ Beynəlxalq lisenziya müqavilələrinin məzmununda əks olunan şərtlərə
- ☐ Müqavilənin predmetinə
- ☐ Lisenziya müqavilələrinin asılı olduqları əlamətlərə
- ☐ Bütün cavablar doğrudur
- ☐ Düzgün cavab yoxdur

190 Lisenziya müqaviləsində neçə tərəf çıxış edir?

- ☒ 2
- ☐ 4
- ☐ 3
- ☐ Düzgün cavab yoxdur
- ☐ 5

191 sahibkarlar birliyinin öz üzvləri qarşısında müəyyən öhdəliklərinə aid deyil:

- ☐ dövlət proqramlarının istiqamətlərinə müvafiq olaraq, bazar infrastrukturunun daha da möhkəmlənməsinə və sahibkarlığın inkişafına kömək göstərmək
- ☒ sahibkarın hüquqlarını, əmlak və digər qanuni mənafeələrini qorunmaması
- ☐ ölkə sahibkarlarına xaricdə daxildə tərəfmüqabillərin tapılmasında köməklik göstərmək, onların informasiya təminatında iştirak etmək
- ☐ sahibkarlığın inkişafı ilə bağlı və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənilib hazırlanmasını həyata keçirmək
- ☐ sahibkarlığın inkişafı sahəsində dünya təcrübəsinin öyrənilməsi və onların əlverişli istiqamətlərdə tətbiq etmək üçün şərait yaratmaq

192 Ümumi sosial-psixoloji portreti təşkil edən monitoring tədqiqatlarının əsas istiqamətləri hansılardır?

- ☐ sahibkarların bir-birinə münasibəti
- ☐ sahibkarların öz tədris fəaliyyətlərini təşkil etmələri
- ☐ sahibkarların konkret mühitə uyğunlaşması
- ☒ bütün cavablar doğrudur
- ☐ sahibkarların dəyərlər sistemi;

193 Sosial tərəfdaşlıq sisteminin yaradılması necə mümkün deyil? 1. işəgötürənin dövlət qeydiyyatına almadan 2. dövlət orqanlarının razılığı olmadan 3. onun sosial oriyentasiyası dəyişilmədən 4. həmkarlar ittifaqının zəruriliyini dərk etmədən 5. maliyyə nazirliyinin rəyi olmadan

- ☐ 2, 3,5
- ☐ 2,4,5
- ☒ 1,3,4
- ☐ 1,2
- ☐ 1,3,5

194 Sahibkarlar birliyi ilə həmkarlar ittifaqları arasında dialoqlar zamanı hansı məsələlər həll edilir? 1. kollektiv müqavilələrin yerinə yetirilməsi 2. sosial-əmək münasibətlərinin tənzimlənməsinə dair mühüm məsələlər 3. işçilərin hüquq və maraqlarının müdafiəsinə dair məsələlər 4. qəbul edilmiş kollektiv müqavilələrin icrasına nəzarət 5 tərəflərin maraqlarının nəzərə alınması

- ☐ 3,5
- ☐ 1,4
- ☒ 2,3
- ☐ 1,2
- ☐ 4,5

195 Azərbaycan Respublikasında Lizing haqqında qanun neçənci ildə qəbul edilmişdir?

- ☒ 1994
- ☐ 1997
- ☐ 2006
- ☐ 1992
- ☐ 2000

196 Lizingin əsas necə forması mövcuddur?

- ☐ 6
- ☐ 4
- ☐ 5
- ☐ 3

197 Lizingə sözün dar mənasında nə deyilir?

- ☐ Daşınmaz əmlakın sığortası.
- ☐ Sövdələşmə.
- ☒ Bank əməliyyatı.
- ☐ Lesenziya.
- ☐ Operativlik.

198 Lizing sövdələşmələri əsas neçə şəxslər tərəfdən ibarət olur?

- ☐ 4
- ☐ 2
- ☒ 3
- ☐ 10
- ☐ 5

199 Lizing nədir?

- ☐ Düzgün cavabı yəxədur.
- ☐ Lesenzyadır.
- ☒ Bir maliyyə xidmətidir.
- ☐ Fəaliyyətdir.
- ☐ İctimai əlaqədir.

200 Lizingin ən geniş yayılan formasına aşağıdakılardan hansıdır?

- ☐ İctimai əlaqə.
- ☒ Maliyyə.
- ☐ Operativ.
- ☐ Lesenziya.
- ☐ Sublizing.

201 ABŞ-da lizing şirkətlərinin necə növü yayılıb?

- ☐ 5
- ☐ 6
- ☐ 4
- ☒ 3
- ☐ 2

202 Lizing terminindən ilk dəfə neçənci ildə istifadə edilmişdir?

- ☐ 2000
- ☐ 1900
- ☒ 1877
- ☐ 1995
- ☐ 1885

203 Qısamüddətli icarə müqaviləsi neçə müddətlikdir.

- ☐ 1 aydan 3 aya qədər
- ☒ 1 gündən 1 ilə qədər
- ☐ 1 gündən 30 günə qədər
- ☐ 1 həftəlik qədər

☐ 3 ildən 20 ilə qədər

204 Ortamüddətli icarə müqaviləsi neçə müddətlikdir.

- ☒ 1 ildən 3 ilə qədər
- ☐ 1 aydan 3 aya qədər
- ☐ 1 gündən 1 ilə qədər
- ☐ 24 aylıq
- ☐ 1 ildən 5 ilə qədər

205 Uzunmüddətli icarə müqaviləsi neçə müddətlikdir.

- ☐ 5 ildən 10 ilə
- ☒ 3 ildən 20 ilə qədər
- ☐ 1 ildən 10 ilə qədər
- ☐ 10 ildən 15 ilə
- ☐ 3 ildən 5 ilə qədər

206 Müddətinə görə icarə müqavilələri hansılardır.

- ☐ Qısamüddətli, Ortamüddətli, Uzunmüddətli, Müddətsiz
- ☐ Uzunmüddətli və Müddətsiz
- ☐ Qısamüddətli və Uzunmüddətli
- ☐ Qısamüddətli Ortamüddətli və 50 ildən artıq
- ☒ Uzunmüddətli, Qısamüddətli, Ortamüddətli

207 Liz dövrü nədir?

- ☐ Müqavilənin hazırlıq prosesi
- ☒ Lizing müqaviləsinin qüvvədə olduğu müddət
- ☐ “Lizing”terminin meydana gəldiyi dövr
- ☐ Düzgün cavab yoxdur
- ☐ Uzunmüddətli müqavilələr zamanı müqavilə obyektinin istifadə olduğu müddət

208 Lizing ödənişinə daxildir

- ☐ Riskin məbləği
- ☐ İstifadə olunan resursların ödənişi
- ☐ Amortizasiya
- ☒ Bütün cavablar doğrudur
- ☐ Lizing marjası

209 Lizing ödənişinə daxil deyildir.

- ☐ Riskin məbləği
- ☐ İstifadə olunan resursların ödənişi
- ☐ Amortizasiya
- ☒ Düzgün cavab yoxdur
- ☐ Lizing marjası

210 Lizing faizini təşkil edir

- ☐ Resursların qiyməti
- ☐ Riskin məbləği
- ☐ Lizing marjası
- ☒ a, b və c

- ☐ Riskin məbləği və Lizing marjası

211 Lizing müqaviləsinin mərhələlərinə aiddir.

- ☒ Bütün cavablar doğrudur
☐ Lizing müqaviləsinin bağlanması
☐ Lizing müraciəti
☐ Müraciətə baxılması
☐ Müraciətin təsdiqlənməsi

212 Aşağıdakılardan hansı Yenilikçi tədqiqat və inkişaf layihələrinə aid deyil?

- ☐ təşkilati sahədə yeniliklər
☒ monitorinq sahəsində yeniliklər
☐ maliyyə sahəsində yeniliklər
☐ doğru cavab yoxdur
☐ elmi - tədqiqat sahəsində yeniliklər

213 Biznes-plan tərtib edilərkən aşağıdakı şərtlərə əməl edilməlidir. Variantlardan biri səhvdir?

- ☐ investor biznes-planla yaxından tanış olmalıdır
☐ biznes -plan potensial investora ilkin varintda təqdim edilməlidir
☒ biznes -plan mürəkkəb və çətin olmalıdır
☐ biznes-plan çox yığcam, sadə, tez dərk olunan tərzdə və peşəkarlıqla tərtib olunmalıdır
☐ biznes-planın investorlar üçün cazibədar və anlaşılıqlı olması məqsədilə o, bölmələr üzrə işlənib hazırlanmalıdır

214 Aşağıdakılardan hansı layihələrin işlənməsi əsasında duran 3 vacib məsələlərdən biridir?

- ☒ bütün cavablar doğrudur
☐ müəyyən məhsul növünün istehsalının təşkil edilməsi mümkünüyü sübuta yetirilir
☐ layihənin həyata keçirilməsinə mane ola biləcək amillərin aradan qaldırılması imkanları müəyyən edilir
☐ düzgün cavab yoxdur
☐ istehsalı planlaşdırılan məhsul növünə olan tələbin həcmi müəyyənləşdirilir və bazar qiymətinin aşağı və yuxarı hədləri proqnozlaşdırılır

215 Bunlardan hansı elmi-metodoloji baxımdan layihədə xüsusi diqqət tələb edən məsələlərə aiddir?

- ☐ İlkin təhlilin aparılması -ilkin texniki -iqtisadi tədqiqatlar,mümkün variantlardan ən səmərəlisinin müəyyənləşdirilməsi
☐ layihənin qiymətləndirilməsi- qiymətləndirmə üzrə tədqiqatlar investisiya qoyuluşu üzrə son qərarın qəbul edilməsi
☒ İnvestisiya layihəsinin həyata keçirilməsindən gözlənilən son nəticə
☐ Düzgün cavab yoxdur
☐ son təhlilin aparılması - texniki - iqtisadi tədqiqatlar layihənin meyarlarının dəqiqləşdirilməsi

216 Layihənin idarə heyəti bütün layihə boyunca rəhbər tutduğu 7 əsas prinsipdən biri yanlıştır?

- ☒ Risklərin qiymətləndirilməsi prinsipi
☐ İnsana yalnız sevdiyi işi daha yaxşı və həvəslə görür
☐ Komanda üzvlərinə səlahiyyətlərin deleqasiya olunması prinsipi
☐ Layihə barədə ətraflı və dolğun məlumatın olması prinsipi
☐ Qarşılıqlı hörmət və inam prinsipi

217 Reallaşdırılması bilavasitə iştirakçılarına mənfəət gətirən layihələr necə adlanır?

- ☒ Kommersiya layihələri

- ☐ Regional layihələr
- ☐ Maliyyə layihələri
- ☐ Konsultativ layihələr
- ☐ Riskli layihələr

218 Bunlardan hansı yenilikçi biznes layihələrinin növüdür?

- ☒ Bütün cavablar düzgündür
- ☐ İqtisadi biznes layihələri
- ☐ Təşkilati biznes layihələri
- ☐ Düzgün cavab yoxdur
- ☐ Sosial biznes layihələri

219 Bunlardan hansı layihənin idarəetmə növləridir?

- ☐ layihənin planlaşdırılması
- ☐ layihənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi
- ☐ layihə təkliflərinin(Project Proposal) və layihənin normativ sənədlərinin işlənməsi
- ☒ Bütün cavablar doğrudur
- ☐ layihənin mərhələli idarə olunması

220 Layihənin idarəetməsinin növlərində biri yanlışdır?

- ☐ layihə üdcəsinin hazırlanması və maliyyə monitorinqi
- ☐ layihənin mərhələli idarə olunması
- ☐ layihənin planlaşdırılması
- ☐ layihənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi
- ☒ layihənin ümumiləşdirilməsi

221 Biznes - plan mühüm əhəmiyyət kəsb edir:

- ☐ Bütün cavablar doğrudur
- ☐ Təklif edilə layihənin nə dərəcədə riskli,eləcə də perspektli olmasını müəyyənləşdirməsində
- ☒ Birgə işlərin görülməsi üçün tərəfdaşların cəlb olunmasında
- ☐ Doğru cavab yoxdur
- ☐ Layihənin həyata keçirilməsindən əldə ediləcək maliyyə nəticələrinin nə dərəcədə qənaətbəxş və reallığa yaxın olmasının müəyyən edilməsində

222 Layihənin ən vacib göstəricisidir?

- ☐ Şəxsi və kollektiv təşəbbüskatlıq
- ☐ İlkin texniki-iqtisadi tədqiqatlar,mümkün variantlardan ən səmərəlisinin müəyyənləşdirilməsi
- ☒ Sifarişçinin layihə bitəndən sonra təqdim olunan son nəticəsindən razılıq səviyyəsi
- ☐ Bütün cavablar doğrudur
- ☐ Qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək

223 Firmanın ötən il üçün iqtisadi və maliyyə fəaliyyətinə yekun vuran hesabat necə adlanır?

- ☒ balanslı hesabat
- ☐ malların istehsalı üzrə gəlirlər və xərclər haqqında hesabat
- ☐ operativ hesabat
- ☐ doğru cavab yoxdur
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat

224 Pul vəsaitlərinin hərəkəti haqqında plan (hesabat) firmanın hansı bölməsi tərəfindən işlənilir?

- ☐ iqtisadi şöbədən
- ☒ maliyyə şöbəsi tərəfindən
- ☐ marketinq şöbəsi tərəfindən
- ☐ baş mühasibatlıq tərəfindən
- ☐ istehsalat şöbəsi tərəfindən

225 Aşağıda sadalanan amillərdən hansı maliyyə planının tərtib edilməsini şərtləndirir?

- ☐ firma üzrə istehsalat axınları sxeminin tərtib edilməsi
- ☒ balanslı hesabat, firmanın iqtisadi fəaliyyətinin yekunu
- ☐ tərkibinə bütün istehsalat dövrü daxil olan istehsalatda fəaliyyət planı
- ☐ xidmətlərin, bölmələrin heyəti və onların funksiyaları
- ☐ kəskin rəqəbat, alıcı uğrunda mübarizənin güclənməsi

226 Hansı planın tərtib edilməsi layihənin həyata keçirilməsinə daxil deyil?

- ☐ təşkilat planının tərtib edilməsi
- ☐ marketinq planının tərtib edilməsi
- ☐ maliyyə planı
- ☒ əlaqələndirmə planı
- ☐ istehsal planının tərtib edilməsi

227 Potensial bazar nədir?

- ☐ malların (xidmətlərin) kiçik hissəsini udan bazar
- ☐ ticari əməliyyatların sabit olmadığı bazar (cansız, passiv)
- ☐ satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazar
- ☐ xidmətlərin və malların əsas hissəsinin reallaşdığı bazar
- ☒ müəyyən şərtlərdə malların satış perspektivi olan bazar

228 Pablik rileyşnz:

- ☐ malların və xidmətlərin yönəldilməsi üzrə fəaliyyətdir
- ☒ menecmentin təşkilat və onun ictimaiyyəti arasında əlaqələr qurulması və saxlanması üzrə müstəqil funksiyasıdır
- ☐ ictimai, əxlaqi normalara mütləq riayət olunmasıdır
- ☐ təşkilat daxilində ünsiyyət bacarığıdır
- ☐ reklam fəaliyyətinin tərkib hissəsidir

229 İctimai iş:

- ☐ informasiya dolğunluğudur
- ☐ ictimai fikrin mahiyyətidir
- ☒ dövlət və ya özəl müəssisələrinin xidmət şöbələrinin ictimaiyyətlə işlər üzrə fəaliyyətidir
- ☐ cəmiyyətdə mövqedir
- ☐ təşkilat və hökumət idarələri arasında xoş münasibətlərdir

230 Promouşn nədir?

- ☐ məqsədlərin müəyyən edilməsi, plan və büdcənin tərtib edilməsidir
- ☐ təşkilatın bütün səviyyəli rəhbərlərinə məsləhətlərin verilməsidir
- ☐ ictimai fikrin qabaqcadan görülməsi, təhlili və təfsiridir
- ☒ şəxsiyyətə, mala, təşkilata və ya fəaliyyət istiqamətinə marağın formalaşdırılmasıdır
- ☐ təşkilatın işinin planlaşdırılması və həyata keçirilməsidir

231 Dövlət və qanunverici orqanların qərarlar qəbul etməsi prosesinə təsir mexanizmi:

- ☐ proqnozlaşdırmadır
- ☐ planlaşdırmadır
- ☒ lobbiçilikdir
- ☐ əlaqələndirmədir
- ☐ stimullaşdırma

232 Publik releysinzə neçəyə qədər tərif verilib?

- ☒ 500
- ☐ 100
- ☐ 8
- ☐ 2
- ☐ 200

233 İlk dəfə publist ralisation termini harada meydana gəlmişdir?

- ☐ İngiltərə
- ☐ Fransa
- ☐ Yaponiya
- ☐ Almaniya
- ☒ ABŞ

234 Publist ralisation terminin ilk müəllifi Amerikanın neçənci prezident olmuşdur?

- ☐ 30 -cu
- ☒ 3-cü
- ☐ 1-ci
- ☐ 20-ci
- ☐ 10-cu

235 Bunlardan hansı reklamın xassəsi deyil?

- ☐ Ödəmə.
- ☐ Bir istiqamətlik
- ☐ Vasitəli
- ☒ Absolyutluq
- ☐ Qeyri- şəxsiyyətlik

236 Azərbaycan respublikasında reklam haqqında qanun neçənci ildə yazılmışdır?

- ☐ 1992
- ☐ 2000
- ☒ 1997
- ☐ 2006
- ☐ 2004

237 Aşağıdakılardan hansı P.R tədqiqatının daha geniş yayılmış üç növündən biri deyil?

- ☒ Fizioloji tədqiqat.
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Sosioloji tədqiqat.
- ☐ Qeyri rəsmi tədqiqat.
- ☐ Kommunikasiyaya aiddir.

238 Bunlardan hansı məlumatlandırmaq prosesinin aşağıdakı 4 mərhələsini özündə birləşdirir?

- ☐ Kommunikasiya diqqətin cəlb edilməsi.
- ☐ Məlumatın əvvəlcədən nəzərdə tutulmuş şəkildə izahı.
- ☐ Məlumatın mənilməsinə nail olmaq.
- ☒ Məlumatların iki tərəfli mübadilə prosesi .
- ☐ İnformasiyanın sonradan istifadə üçün saxlanması

239 Bunlardan hansı şəxsi qaydada yanaşmaya aid deyil?

- ☐ Ailəvi- insanların mənşəyi]
- ☒ Şəxslərarası münasibətlərin əsas xüsusiyyətləri.
- ☐ Dini tanrıya və ya fəvqəltəbii qüvvələrə inanların sistemi.
- ☐ Düzgün cavab yoxdur.
- ☐ İctimai- sinfi – cəmiyyətdə mövqe.

240 Aşağıda verilənlərdən hansı kommunikativ qarşılıqlı əlaqələrin 4 prinsipi əsasında qurulmasına aid deyil?

- ☐ Emosional hisslər, soyuq hesabatlar.
- ☐ Yaxınlıq və oxşarlıq.
- ☒ Müzakirə olunan problemlərin vəziyyəti.
- ☐ Hakimlik tabecilik.
- ☐ Səmimilik və simpatiya.

241 Bunlardan hansı PR-problemlərinin həlli prosesinin mərhələsinə aid deyil?

- ☒ İnsanların normal həyat tərzinə təsir edəcək faktorlara toxunmaq ehtiyatı.
- ☐ Əlaqələr və hərəkət.]
- ☐ Planlaşdırma və proqramlaşdırma.
- ☐ Problemlərin müəyyən edilməsi.
- ☐ Proqramın qiymətləndirilməsi.

242 Effektiv PR monoqrafiyasının sonuncu nəşrinin müəllifləri:

- ☐ S.Katlip, A.Senter, A.Marşal
- ☐ A.Senter, Sokrat, Q.Brum
- ☐ A.Senter, A.Marşal, Sokrat
- ☐ Q.Brum, A.Senter, A.Marşal
- ☒ S.Katlip, A.Senter, Q.Brum

243 İnformasiya vasitələrinin diqqətini çəkmək və ictimai nəzərin təminatı məqsədilə materialların yazılması və xüsusi tədbirlərin təşkilidir:

- ☒ Press-vasitəçilik
- ☐ Yüksəlmə
- ☐ PR
- ☐ İctimai iş
- ☐ Press-agent

244 Auditoriyanın diqqətinin çəkilməsi planında nə PR fəaliyyət sisteminin əsas hissəsi ola bilər?

- ☒ Press-vasitəçilik
- ☐ Yüksəlmə
- ☐ Press-agent
- ☐ İctimai iş
- ☐ Reklam

245 PR sferasının çox işçiləri nə üçün ictimai iş anlayışından istifadə edirlər?

- ☐ Əsas məqsədə nail olmaq üçün
- ☐ Kommunikasiya siyasətinin həyata keçirilməsi üçün
- ☒ Öz işlərinin əsl məzmununu gizlətmək üçün
- ☐ Anlaşmaya nail olmaq üçün
- ☐ Elmi-təbiiqi nizam-intizamın inkişafı üçün

246 PR.ın əsas prinsiplərinə aiddir:

- ☐ PR faktlarla işləyir
- ☐ Piermen keyfiyyətli kommunikator olmalıdır
- ☐ PR ictimai maraqların əsas məna kəsb etdiyi xidmətlərə yönəldilib
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur

247 PR.ın əsas prinsiplərinə aiddir:

- ☐ PR faktlarla işləmir
- ☐ PR sferasında intizamlı yanaşma lazım deyil
- ☐ PR şəxsi maraqların əsas məna kəsb etdiyi xidmətlərə yönəldilib
- ☒ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

248 PR.ın əsas prinsiplərinə aid deyil:

- ☐ PR sferasında intizamlı yanaşma lazım deyil
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur
- ☐ PR şəxsi maraqların əsas məna kəsb etdiyi xidmətlərə yönəldilib
- ☐ PR faktlarla işləmir

249 PR.ın əsas prinsiplərinə aid deyil:

- ☐ PR faktlarla işləyir
- ☐ Piermen keyfiyyətli kommunikator olmalıdır
- ☐ PR ictimai maraqların əsas məna kəsb etdiyi xidmətlərə yönəldilib
- ☒ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

250 Düzgün variantı seçin.

- ☐ Qara piar – mənbəyini gizli saxlayan reklam
- ☐ Sarı piar – mənbəyini gizli saxlayan piar
- ☒ Yaşıl piar – sosial məsul piardır
- ☐ Düzgün cavab yoxdur
- ☐ Boz piar - sosial məsul piardır.

251 Neofaşist və faşist təbliğatı ilə yaxın bir şeydir. Bu, piarın hansı növüdür?

- ☒ Qəhvəyi
- ☐ Boz
- ☐ Yaşıl
- ☐ Qara
- ☐ Ağ

252 Cümləni tamamlayın. Mütəxəssis saxlamaq təşkilat üçün. . .

- ☐ sosial cəhətdən daha sərfəlidir
- ☒ iqtisadi cəhətdən daha sərfəlidir
- ☐ mənəvi cəhətdən daha sərfəlidir
- ☐ Bütün cavablar doğrudur
- ☐ maddi cəhətdən daha sərfəlidir

253 Bu fəaliyyət pozitiv, müsbət modellərin formalaşdırılmasına, dəstəyinə hesablanmış təbliğatdır:

- ☐ Özünü piar
- ☐ Sarı piar
- ☐ Ağ piar
- ☐ Qara piar
- ☒ Sosial piar

254 Sosial piar nədir?

- ☐ Öz-özünün anonim tərəfidir.
- ☒ Pozitiv, müsbət modellərin formalaşdırılmasına, dəstəyinə hesablanmış təbliğatdır.
- ☐ Sosial məsul piardır
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

255 Sosial xidmətin məqsədi nədir?

- ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- ☐ sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir
- ☐ çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir
- ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
- ☒ fəaliyyət səviyyəsini ağırlaşdıran, çətin fəaliyyət şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan sahibkarlara sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.

256 Sosial tərəfdaşlığın inkişafı dedikdə?

- ☐ işçilər və işə götürənlərin bərabər əməkdaşlığa əsaslanan bir vəhdətdir.
- ☒ müasir bazar iqtisadiyyatının sosial istiqamətinin gücləndirilməsi prosesinin əhəmiyyətli tərkib hissəsidir
- ☐ əmək münasibətləri sahəsində işə götürənlər, həmkarlar ittifaqları və dövlət arasında münasibətlər sistemidir.
- ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
- ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir

257 Tripartizm dedikdə?

- ☐ müasir bazar iqtisadiyyatının sosial istiqamətinin gücləndirilməsi prosesinin əhəmiyyətli tərkib hissəsidir.
- ☐ işçilər və işə götürənlərin bərabər əməkdaşlığa əsaslanan bir vəhdətdir.
- ☐ cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdır
- ☒ əmək münasibətləri sahəsində işə götürənlər, həmkarlar ittifaqları və dövlət arasında münasibətlər sistemidir
- ☐ Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklərdir.

258 Sosial tərəfdaşlığın formalaşması və inkişafı necə tərəfin təsiri altında mümkün olur?

- ☒ 3
- ☐ 5

- ☐ 4
- ☐ 6
- ☐ 2

259 sosial tərəfdaşlığın formalaşmasında böyük rol oynayır:

- ☐ dövlət
- ☒ həmkarlar ittifaqları
- ☐ sahibkar
- ☐ nazirlik
- ☐ tərəfdarlar

260 İkitərəfli Sosial tərəfdaşlıq əlaqələri

- ☐ işçilərin və sahibkarlar arasında
- ☐ sahibkarların öz aralarında
- ☐ işçilərin və dövlət nümayəndələrinin arasında
- ☐ sahibkarlarnan dövlət arasında
- ☒ işçilərin və işə götürənlərin nümayəndələrinin arasında

261 Üctərəfli Sosial tərəfdaşlıq əlaqələri:

- ☐ işçilərin və işə götürənlərin nümayəndələrinin arasında
- ☐ sahibkarlarnan dövlət arasında
- ☐ işçilərin və dövlət nümayəndələrinin arasında
- ☐ işçilərin və sahibkarlar arasında
- ☒ dövlət hakimiyyəti orqanlarının və yerli hakimiyyət orqanlarının iştirakıyla.

262 Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası neçənci ildə təsis edilmiş

- ☒ 1999
- ☐ 1998
- ☐ 1997
- ☐ 2001
- ☐ 2000

263 Günümüzdə sahibkarlara sosial xidmətin göstərilməsi bir çox hallarda sahibkarların yaratdıqları müxtəlif birliklər, assosiasiyalar, ittifaqlar, qildiyalar tərəfindən həyata keçirilir?

- ☐ ittifaqlar
- ☐ assosiasiyalar
- ☐ müxtəlif birliklər
- ☒ bütün cavablar doğrudur
- ☐ qildiyalar

264 Məhz həmkarlar ittifaqının fəaliyyəti sahəsində dünyanın inkişaf etmiş ölkələrində nəyə nail olunmuşdur? 1. qəbul edilmiş kollektiv müqavilələrin icrasına nəzarət 2. əmək haqqının əhəmiyyətli dərəcədə artırılmasına 3. əmək şəraitinin yaxşılaşdırılmasına 4. sosial zəmanətlərin təmin edilməsinə nail olunmuşdur. 5. kollektiv müqavilələrin yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti

- ☐ 1,4,5
- ☐ 1,2,5
- ☐ 3,4,5
- ☒ 2,3,4

☐ 1,2,3

265 Amerikada və Rusiyada yaranan peşakar birliklər inkaşının ilkin mərhələsində nəyi əks etdirir?

- ☐ ictimai siyasi vəziyyəti
- ☒ qarşılıqlı yardım cəmiyyətinin xarakterini
- ☐ cəmiyyətin sosial-iqtisadi problemlərini
- ☐ maddi və mənəvi yardımı
- ☐ düzgün cavab yoxdur

266 Sahibkarlıq fəaliyyətinin monitoring sisteminin təkmilləşdirilməsi nədən asılıdır?

- ☐ həmkarlar ittifaqı arasında mövcud münasibətlərdən
- ☐ bütövlükdə sahibkarlıq fəaliyyətinin keyfiyyətindən
- ☒ müəssisənin, onun ehtiyacları, motivləri və maraqları haqqında etibarlı və dürüst məlumatın mövcudluğundan
- ☐ sahibkarın adaptasiya və özünü təşkil etmə prosesini
- ☐ düzgün cavab yoxdur

267 Sahibkarlar assosiasiyasının əsas fəaliyyət istiqamətləri hansılardır?

- ☐ Sahibkarların hüquqi müdafiəsi
- ☐ Təhsil
- ☒ bütün cavablar doğrudur
- ☐ Konsaltinq fəaliyyəti
- ☐ Yaradıcılıq fəaliyyəti

268 Aşağıdakılardan hansı sahibkarlar assosiasiyasının əsas fəaliyyət istiqamətlərindən biri deyil?

- ☒ Auditor fəaliyyəti
- ☐ Yaradıcılıq fəaliyyəti
- ☐ Sahibkarların hüquqi müdafiəsi
- ☐ Təhsil
- ☐ Konsaltinq fəaliyyəti

269 Sahibkarlar assosiasiyası fəal rol oynayan ictimai təşkilatdır. 1. iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində 2. sahibkarların təhsilinin artırılması və ixtisasın təkmilləşməsində 3. sahibkarların hüquq və qanuni mənafelərinin qorunmasında 4. ölkədə əhəlinin iqtisadi mədəniyyətinin formalaşdırılmasında 5. işgüzar fəaliyyətinin gücləndirilməsində

- ☐ 1,2,3,5
- ☐ 1,2,4,5
- ☐ 2,3,4,5
- ☒ 1,3,4,5
- ☐ 1,2,3,4

270 Sahibkarlar birliyi həmkarlar ittifaqlarının necə tərəfdaşı hesab edilir?

- ☐ sərfəli tərəfdaşı
- ☐ rəsmi tərəfdaşı
- ☒ əsas sosial
- ☐ düzgün cavab yoxdur
- ☐ qeyri rəsmi tərəfdaşı

271 AHİK neçə həmkarlar İttifaqı təşkilatını özündə birləşdirir?

- ☐ 15 620

- ☐ 17 000
- ☐ 18 620
- ☐ 16 610
- ☒ 18 610

272 AHİK nəçə Həmkarlar İttifaqı birliklərini özündə birləşdirir?

- ☐ 36
- ☐ 30
- ☒ 26
- ☐ Düzgün cavab yoxdur
- ☐ 16

273 Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilmişdir?

- ☐ 1995
- ☒ 1994
- ☐ 1996
- ☐ Düzgün cavab yoxdur
- ☐ 1998

274 Transmission Control Protocol (TCP) nədir?

- ☐ kommunikasiyalar və şəbəkə protokollarının işlənilib hazırlanması üçün mücərrəd şəbəkə modelidir
- ☐ internet-brauzerdir
- ☒ ötürmənin idarəetmə protokoludur
- ☐ buraxılmış zənglərə baxış protokoludur
- ☐ internet-serverdir

275 OSI şəbəkə modeli nədir?

- ☒ kommunikasiyalar və şəbəkə protokollarının işlənilib hazırlanması üçün mücərrəd şəbəkə modelidir
- ☐ internet-brauzerdir
- ☐ ötürmənin idarəetmə protokoludur
- ☐ buraxılmış zənglərə baxış protokoludur
- ☐ internet-serverdir

276 Hostinq nədir?

- ☐ buraxılmış zənglərə baxış
- ☐ virtual nömrə
- ☒ informasiyanın serverdə yerləşdirilməsi üçün xidmət
- ☐ internet + telefoniya
- ☐ e-mail-ə göndərilən faks

277 Veb-brauzer:

- ☐ təşkilatın bölmələrinin işini təmin edən əməliyyat-hesablama bölməsidir
- ☐ müştərinin avadanlığının yerləşdirilməsi xidmətidir
- ☐ şəbəkələrarası protokoldur
- ☐ istifadəçinin kompüter diskinə yükləyə biləcəyi bütün informasiyalardır
- ☒ veb-saytlara baxmaq üçün proqram təminatıdır

278 IP və TCP arasında fərq nədən ibarətdir

- ☒ informasiyanın səhvsiz və etibarlı çatdırılmasından

- ☐ ötürülən informasiyanın həcmindən
- ☐ informasiyanın ötürülməsi sürətindən
- ☐ doğru cavab yoxdur
- ☐ ötürülən informasiyanın mahiyyətindən

279 Birgə müəssisə yaradılması strategiyası nədən ibarətdir?

- ☐ müəyyən funksiyaların mərkəzləşdirilməsindən
- ☐ şirkət rəhbərliyinin nüfuzunun artırılması söylərindən
- ☐ müstəqil idarəetmə orqanlarının yaradılmasından
- ☒ yeni imkanlar cəlb edilməsi hesabına fəaliyyətin səmərəliliyinin artırılmasından
- ☐ kommersiya müstəqilliyinin məhdudlaşdırılmasından

280 Elektron kommersiya nədir?

- ☐ bilavasitə istehlakçılar və ya bilavasitə istehsalçılar arasında kommersiya sazişi
- ☒ mal və ya xidmətdən istifadə hüququnun bir şəxsdən digər şəxsə keçməsinə gətirib çıxaran elektron üsulla həyata keçirilən proses
- ☐ alıcının və ya satıcının tapşırığı ilə həyata keçirilən, malların, işlərin və xidmətlərin alqı-satqısı ilə bağlı əməliyyat
- ☐ istehsalçıların və alıcıların daha məqsədəuyğun əlaqəsini təmin edən metodlar məcmusu
- ☐ mal və ya xidmətdən istifadə hüququnun bir şəxsdən digər şəxsə keçməsinə gətirib çıxaran elektron üsulla həyata keçirilən proses

281 Aşağıdakılardan hansı investisiyalaşdırmanın məqsədi deyil? (Sürət 22.09.2015 10:45:46)

- ☐ Sosial-iqtisadi vəzifələri həll etmək
- ☐ İstehsalın həcmnin genişləndirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması
- ☐ Bazarda məhsulu saxlamaq
- ☐ Yeni məhsul buraxmaq
- ☒ Suvestisiya təkliflərinin qiymətləndirilməsi

282 İnvestisiya layihəsinə yardım etmək haqqında qərar hansı nazirlik yanında layihələrin müsabiqəsi komissiyası nda qəbul edilir? (Sürət 22.09.2015 10:45:41)

- ☐ AR Daxili İşlər Nazirliyi
- ☐ AR Vergilər Nazirliyi
- ☐ AR Maliyyə Nazirliyi
- ☐ AR Müdafiə Nazirliyi
- ☒ AR İqtisadi İnkişaf Nazirliyi

283 Ç kateqoriyalı layihələr üçün nəzərdə tutulan faiz dərəcəsi neçə faizdən artıq ola bilməz? (Sürət 22.09.2015 10:45:36)

- ☐ 50 %
- ☐ 30%
- ☒ 20%
- ☐ 60%
- ☐ 40%

284 AR İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi dövlət yardımı almaq üçün müsabiqədə iştirak etmək hüququnu hansı tələblərə cavab verən layihələr almış olur? (Sürət 22.09.2015 10:43:12)

- ☐ investisiya layihəsi biznes planı və dövlət ekoloji ekspertizadan və ya qeyri-asılı ekspertizadan rəyi olanlar
- ☐ investor layihənin reallaşdırılmasına 20% öz vəsaitinin qoyulmasını üzərinə götürənlər
- ☐ investisiya layihəsi ilk növbədə iqtisadiyyatın “inkişafı ilə bağlı olanlar”

- ☒ bütün cavablar doğrudur
- ☐ bir qayda olaraq layihənin öz xərcini çıxartması 2 ildən olmayanlar

285 əgər firma öz işini elmi tədqiqata yönəldirsə, onun fəaliyyəti hansı halda gəlirli olur? (Sürət 22.09.2015 10:43:04)

- ☐ düzgün cavab yoxdur
- ☐ “reallaşma – istehsalın təşkili – hazırlıq” zənciri
- ☒ “hazırlıq – istehsalın təşkili – reallaşma” zənciri
- ☐ bütün cavablar doğrudur
- ☐ “istehlak – istehsal”

286 Pul vəsaitinin elmi-texniki işləmələrin (əmlak hüququ, sənaye mülkiyyəti hüququnun verilməsinə lisenziya, nou-xau və s.) maliyyələşdirilməsinə yönəldilməsidir: bu- (Sürət 22.09.2015 10:42:22)

- ☐ bütün cavablar doğrudur
- ☐ məhsul istehsalı
- ☒ qeyri-material aktivlərə investisiya
- ☐ düzgün cavab yoxdur
- ☐ səmərəlilik

287 Pul vəsaitinin əsas kapitalla və material – istehsal ehtiyatlarının artırılmasına qoyulmasıdır: bu – (Sürət 22.09.2015 10:42:19)

- ☐ bütün cavablar doğrudur
- ☐ məhsul istehsalı
- ☒ real investisiya
- ☐ düzgün cavab yoxdur
- ☐ səmərəlilik

288 Layihənin son məhsulu ilə çoxsaylı əlaqəsini əks etdirən məqsədli investisiya proqramıdır: (Sürət 22.09.2015 10:42:14)

- ☒ meqolayihə
- ☐ orta layihələr
- ☐ kiçik layihələr
- ☐ düzgün cavab yoxdur
- ☐ iri layihələr

289 Latın mənşəli olan investisiya anlayışının mənası nədir? (Sürət 22.09.2015 10:42:09)

- ☐ Mühafizə etmək
- ☐ Aktivləşdirmək
- ☐ İstifadə etmək
- ☐ İstifadə etmək
- ☒ Geyindirmək

290 Kiçik biznesin maliyyələşdirilmə mənbələrinə aid edilir: (Sürət 22.09.2015 10:41:55)

- ☐ investisiya fondlarının iştirakçılarının vəsaitləri
- ☐ dövlət vəsaitləri
- ☒ bütün cavablar doğrudur
- ☐ maliyyə bazarının digər iştirakçılarının vəsaitləri
- ☐ bankların iştirakçılarının vəsaitləri

291 Kiçik biznes hansı vəsaitlər hesabına maliyyələşir? (Sürət 22.09.2015 10:41:48)

- ☐ düzgün cavab yoxdur
- ☐ sahibkarın şəxsi vəsaiti hesabına
- ☐ müəssisənin gəlirləri hesabına
- ☒ bütün cavablar doğrudur
- ☐ qohumların, dostların vəsaiti hesabına

292 İnvestisiyalayihəsinin formalaşması haqqında qərar qəbul olunmazdan əvvəl aşağıdakıların edilməsi zəruridi: (Sürət 22.09.2015 10:41:25)

- ☒ bütün cavablar doğrudur
- ☐ idarəetmə orqanları
- ☐ layihənin ideyası əsaslandırılan investisiya təklifinin qiymətləndirilməsi
- ☐ düzgün cavab yoxdur
- ☐ rezidentin layihəsini reallaşdırmaq qabiliyyəti olan təşkilatın seçilməsinin təqribən respublika, regional və yerli orqanlarla razılaşdırılması

293 İnvestisiyalashmanın məqsədi bütövlükdə neçə qrupa bölünür? (Sürət 22.09.2015 10:41:20)

- ☒ 4
- ☐ 2
- ☐ 1
- ☐ 5
- ☐ 3

294 İqtisadi nemətlərin çoxsaylı istehsalını yaradan capital – resurs ehtiyatlarının yaradılması və ya artırılması: bu – (Sürət 22.09.2015 10:41:16)

- ☐ lizinq
- ☒ investisiyalashdırma
- ☐ maliyyələşmə
- ☐ yenidənqurma
- ☐ layihələşdirmə

295 İki və daha çox təhlil edilən layihələr eyni vaxtda reallaşdırıla bilmirsə belə layihələr necə adlanır? (Sürət 22.09.2015 10:41:11)

- ☐ Meqolayihələr
- ☐ Bir-birini tamamlayan layihələr
- ☒ Bir-birini inkar edən layihələr
- ☐ Regional layihələr
- ☐ Kommersiya layihələri

296 Dövlət, yerli özünüidarəetmənin bələdiyyə orqanları, korporativ kompaniyalar tərəfindən buraxılan səhmlərə, istiqrazlara və digər qiymətli kağızlaraqoyulan pul vəsaitidir: bu – (Sürət 22.09.2015 10:41:06)

- ☐ bütün cavablar doğrudur
- ☐ məhsul istehsalı
- ☒ maliyyə investisiyası
- ☐ düzgün cavab yoxdur
- ☐ səmərəlilik

297 Konsessiya sazişinin obyektləri ilk növbədə hansılardı?

- ☐ özəlləşdirilə bilən, amma icarəyə verilməsi mümkün olmayan sosial əhəmiyyətli obyektlərdir
- ☒ özəlləşdirilməsi mümkün olmayan sosial əhəmiyyətli obyektlərdir
- ☐ özəlləşdirilə bilən sosial əhəmiyyətli obyektlərdir
- ☐ doğru cavab yoxdur
- ☐ icarəyə verilməsi mümkün olmayan sosial əhəmiyyətli obyektlərdir

298 Dövlət lisenziyalaşdırmanı həyata keçirərkən hansı prinsipləri rəhbər tutmur?

- ☒ lisenziatın əməllərində tam azadlığı
- ☐ ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmini
- ☐ vətəndaşların azadlıqlarının, hüquqlarının, qanuni maraqlarının müdafiəsi
- ☐ lisenziyalaşdırmanın həyata keçirilməsi zamanı qanuniliyə riayət olunması
- ☐ lisenziyalaşdırmanın açıqlığı və şəffaflığı

299 Lisenziyalaşdırma haqqında qanunvericilikdə nəyə icazə verilmir?

- ☐ lisenziyalaşdırılan fəaliyyət növlərinin vahid siyasının təsdiq edilməsinə
- ☒ lisenziyanın başqa hüquqi şəxsə və ya sahibkara verilməsinə
- ☐ lisenziyalaşdırmanın açıqlığına və şəffaflığına
- ☐ lisenziyaya xitam verilməsinə və onun ləğvinə
- ☐ Azərbaycan dövləti ərazisində iqtisadi məkanın vahidliyinin təmin edilməsinə

300 Lisenziyanın fəaliyyət dairəsi nə ilə məhdudlaşır:

- ☐ hüquqi şəxsin ləğvi və ya lisenziyaya xitam verilməsi ilə
- ☒ müddət, ərazi, lisenziya alan subyekt, habelə göstərilməsi üçün lisenziya alınan fəaliyyətlə
- ☐ lisenziyalaşdırılan fəaliyyət növü ilə bağlı tələblər və şərtlərlə
- ☐ doğru cavab yoxdur
- ☐ lisenziyalaşdırılan fəaliyyət növü ilə bağlı əlavə tələblər və şərtlərin siyahısı ilə

301 Bunlardan hansı AR İqtisadi inkişaf Nazirliyinin təşkil etdiyi dövlət yardımını almaq üçün müsabiqədə iştirak etmək hüququ ilə bağlı tələblərə cavab verən layihə deyil? (Sürət 22.09.2015 10:45:53)

- ☐ investisiya layihəsi biznes planı və dövlət ekoloji ekspertizadan rəyi olanlar
- ☐ investor layihələrinin reallaşdırılmasına 20 % vəsaitin qoyulmasını üzərinə götürənlər
- ☐ investisiya layihəsi “İqtisadiyyatın inkişafı ilə bağlı olanlar”
- ☒ müəssisə və təşkilatların vətəndaşların öz vəsaiti hesabına həyata keçirilənlər
- ☐ bir qayda olaraq layihənin öz xərcini çıxartması 2 ildən artıq olmaya

302 Bunlardan hansı layihə qabağı mərhələyə aid deyil? (Sürət 22.09.2015 10:46:05)

- ☐ İlkin təhlilin aparılması
- ☐ Araşdırma
- ☒ Nəzarət
- ☐ Layihənin qiymətləndirilməsi
- ☐ Son təhlilin aparılması

303 Meqolayihə nədir? (Sürət 22.09.2015 10:46:41)

- ☐ Mövcud məhsul istehsalının texnika ilə yenidən silahlandırılması layihəsidir
- ☐ Bir qayda olaraq iri müəssisələr obyektidir
- ☒ Layihənin son məhsulu ilə çoxsaylı əlaqəsini əks etdirən məqsədli investisiya proqramı
- ☐ Qeyri-material aktivlərə qoyulan investisiyadır
- ☐ İstehsalın genişləndirilməsi və buraxılan məhsul növünün artırılması planını ifadə edir

304 Müsabiqədə iştirakı üzrə və dövlət yardımı göstərilməsinə görə A kateqoriyası üzrə layihə hansıdır? (Sürət 22.09.2015 10:46:45)

- ☐ Daxili bazarda tələbatı olan məhsulların istehsalını təmin edən layihələr
- ☐ Qeyri-xammal sahələrində ixrac mallarının istehsalını təmin edən xarici bazarda tələbat olan ən yaxşı dünya nümunələri səviyyəsində olan layihələr
- ☒ Xarici analoqu olmayan məhsul istehsalını təmin edən və ölkə patentləri və müvafiq xarici sənədlərlə müdafiə olunan layihələr
- ☐ düzgün cavab yoxdur
- ☐ Xarici məhsullar əvəzi istehsalı təmin edən, idxal olunan məhsullarla müqayisədə daha aşağı qiymətə malik olan layihələr

305 Sahibkarlar firmadaxili maliyyələşmə sərhədlərinin aradan qaldırmağa çalışırlar: (Sürət 22.09.2015 10:46:49)

- ☐ yeni məhsulu bazara çıxarmaqla
- ☐ investisiyalaşdırma həyata keçirməklə
- ☐ əldə olunan gəliri əmək haqqı kimi ödəməklə
- ☐ düzgün cavab yoxdur
- ☒ A+B

306 Aşağıdakılardan hansı doğru deyil? (Sürət 22.09.2015 10:42:58)

- ☐ “Ç” kateqoriyası – bu daxili bazarda tələbatı olan məhsulların istehsalını təmin edən layihələr
- ☐ “B” kateqoriyası – qeyri- xammal sahələrində ixrac mallarının istehsalını təmin edən xarici bazarda tələbat olan ən yaxşı dünya nümunələri səviyyəsində olan layihələr
- ☐ “A” kateqoriyası – bu xarici analoqu olmayan məhsul istehsalını təmin edən və ölkə patentləri və müvafiq xarici sənədlərlə müdafiə olunan layihələr
- ☒ “B” kateqoriyası – xarici məhsullar əvəzi istehsalını təmin edən, idxal olunan məhsullarla müqayisədə daha aşağı qiymətə malik olan layihələr
- ☐ “C” kateqoriyası – xarici məhsullar əvəzi istehsalını təmin edən, idxal olunan məhsullarla müqayisədə daha aşağı qiymətə malik olan layihələr

307 əgər iki və daha çox təhlil edilən layihələr eyni vaxtda reallaşdırıla bilmirsə, onda belə layihələr neçə adlanır? (Sürət 22.09.2015 10:43:08)

- ☐ kiçik layihələr
- ☐ meqolayihələr
- ☒ alternativ və ya bir-birini inkar edən layihələr
- ☐ bütün cavablar doğrudur
- ☐ iri layihələr

308 Aşağıdakılardan hansı doğru deyil? (Sürət 22.09.2015 10:43:16)

- ☐ “Ç” kateqoriyası – bu daxili bazarda tələbatı olan məhsulların istehsalını təmin edən layihələr
- ☐ “B” kateqoriyası – qeyri- xammal sahələrində ixrac mallarının istehsalını təmin edən xarici bazarda tələbat olan ən yaxşı dünya nümunələri səviyyəsində olan layihələr
- ☐ “A” kateqoriyası – bu xarici analoqu olmayan məhsul istehsalını təmin edən və ölkə patentləri və müvafiq xarici sənədlərlə müdafiə olunan layihələr
- ☒ “A” kateqoriyası – bu daxili bazarda tələbatı olan məhsulların istehsalını təmin edən layihələr
- ☐ “C” kateqoriyası – xarici məhsullar əvəzi istehsalını təmin edən, idxal olunan məhsullarla müqayisədə daha aşağı qiymətə malik olan layihələr

309 Avropa İqtisadi Birliyinin tələblərinə görə, investisiya layihələrinin tərkibində vacib olan yeddi əsas bölməyə aiddir: (Sürət 22.09.2015 10:43:24)

- ☐ istehsalın həcmi

- ☐ marketinq tədqiqatı planı
- ☐ istehsal ediləcək məhsulun xarakteristikası
- ☒ bütün cavablar doğrudur
- ☐ işçi heyəti

310 Bunlardan hansı investisiyanın səmərəliliyinin qiymətləndirilməsinin əməliyyat prinsipinə aid deyil? (Sürət 22.09.2015 10:43:36)

- ☐ interaktiv rejim
- ☒ razılaşdırma
- ☐ modelləşdirmə
- ☐ simplifikasiya
- ☐ kompüter yardımı

311 Bunlardan hansı layihələrin 7 bölməsindən biri deyil? (Sürət 22.09.2015 10:43:47)

- ☐ Maliyyə planı
- ☐ İstehsal proqramı
- ☐ İşçi heyəti
- ☐ İstehsal ediləcək məhsulun xarakteristikası
- ☒ Risklərin qiymətləndirilməsi

312 Müəssisənin başlanğıc dövründə qoyulan investisiya hansıdır? (Sürət 22.09.2015 10:44:28)

- ☐ Qeyri-nəzarət investisiyası
- ☐ Reinvestisiya
- ☐ Brutto investisiyası
- ☐ ekulyativ investisiya
- ☒ Netto investisiya

313 Şirkətin əsas hüquqlu səhmlərinin 50%-dən az hissəsinə sahibliyi təmin edən hansı investisiyadır? (Sürət 22.09.2015 10:44:59)

- ☒ Qeyri-nəzarət investisiyası
- ☐ İstehsal investisiyası
- ☐ İntellektual investisiya
- ☐ Dövlət investisiyası
- ☐ Nəzarət investisiyaları

314 Bunlardan hansı layihənin səmərəliliyini qiymətləndirərkən müəyyən prinsiplərə cavab verən meyar deyil? (Sürət 22.09.2015 10:46:13)

- ☐ prinsiplərin uçotu
- ☐ vaxta görə pulun dəyərinin təsiri
- ☐ alternativ xərclərin uçotu
- ☒ büdcə uçotu
- ☐ inflyasiyanın uçotu

315 Hansı investisiya netto-investisiyası ilə reinvestisiyanın cəminə bərabərdir? (Sürət 22.09.2015 10:46:22)

- ☐ İntellektual investisiya
- ☐ Spekulyativ investisiyası
- ☒ Brutto investisiyası
- ☐ Portfel investisiyası

☐ Real investisiya

316 İnvestisiya layihəsinin məqsədindən asılı olaraq real investisiya qruplara ayrılır. Aşağıdakılardan hansı bu qruplara aid deyil? (Sürət 22.09.2015 10:46:27)

- ☐ Əlavə işçi yeri açmağa investisiya
- ☐ İstehsalın genişləndirilməsinə investisiya
- ☐ İstehsalın səmərəliliyinə yüksəldilməsinə yönəldilən investisiya
- ☒ Qeyri-material aktivlərə investisiya
- ☐ Prinsipcə ən yeni məhsul yaradılmasına investisiya

317 Kiçik müəssisələr üçün qeyri-mümkündür: (Sürət 22.09.2015 10:46:32)

- ☐ yeni məhsulu bazara çıxarmaq
- ☐ Maliyyələşmə çətinliyini aradan qaldırmaq
- ☐ maliyyələşmə çətinliyini azaltmaq
- ☐ düzgün cavab yoxdur
- ☒ A+B

318 Layihənin miqyasını müəyyən edən amillər hansıdır? (Sürət 22.09.2015 10:46:37)

- ☐ Məhsulun keyfiyyət və kəmiyyətinə çəkilən xərclər
- ☐ Layihənin son məhsulu ilə çoxsaylı əlaqəsini əks etdirən proqram
- ☒ Layihənin əsaslığı səviyyəsi və onun reallaşmasına çəkilən xərclər
- ☐ Buraxılan məhsulun növünün artırılması planı
- ☐ Məhsul istehsalının texnika ilə yenidən silahlandırılması

319 Lisenziya müqavilələri neçə illiyə bağlanır?

- ☐ 15-20 illiyə
- ☒ 5-10 illiyə
- ☐ 1-5 illiyə
- ☐ 20-25 illiyə
- ☐ 10-15 illiyə

320 Düzgün fikri seçin.

- ☐ Lisenziya müqaviləsində 3 tərəf çıxış edir
- ☐ Lisenziya müqaviləsi müddəti ərzində lisenziat lisenziya məhsuluna oxşar, onunla rəqabət apara biləcək ayrıca məhsul istehsalı ilə məşğul ola bilər
- ☐ Lisenziya məhsulu üzrə reklam işləri lisenziar tərəfindən həyata keçirilir
- ☐ Lisenziya müqaviləsi 10-15 illiyə bağlanır
- ☒ Lisenziat buraxılan məhsulun keyfiyyətinin texniki sənədlərdə göstərilmiş standartlara uyğun olmasına görə məsuliyyət daşıyır

321 Lisenziyanın neçə növü var?

- ☐ 5
- ☒ 3
- ☐ 2
- ☐ 6
- ☐ 4

322 Lisenziyanın növlərinə aiddir:

- ☐ Düzgün cavab yoxdur

- ☐ Müstəsna
- ☐ Qeyri-müstəsna
- ☒ Bütün cavablar doğrudur
- ☐ Tam

323 Düzgün fikri seçin.

- ☒ Düzgün cavab yoxdur
- ☐ Lisenziya müqaviləsində 3 tərəf çıxış edir
- ☐ Lisenziya müqaviləsi müddəti ərzində lisenziat lisenziya məhsuluna oxşar, onunla rəqabət apara biləcək ayrıca məhsul istehsalı ilə məşğul ola bilər
- ☐ Bütün cavablar doğrudur
- ☐ Lisenziyanın 4 növü var

324 Lisenziyanın verilməsi, əmtənin çatdırılması və ya müxtəlif məzmunlu xidmətlərin göstərilməsi haqqında şərtlər hansı müqavilələrdə irəli sürülə bilər?

- ☐ Elmi-texniki əməkdaşlıq barədə beynəlxalq müqavilələrdə
- ☐ Beynəlxalq lisenziya müqavilələrində
- ☐ Alqı-satqı üzrə beynəlxalq sazişlərdə
- ☐ Sənaye obyektlərinin layihələşdirilməsi və tikintisi üzrə beynəlxalq müqavilələrdə
- ☒ Sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilələrdə

325 Hansı müqavilələr elmi-texniki nailiyyətlər, ixtiralar, elmi-texniki biliklər və s. haqqında informasiya mübadiləsini əhatə edir?

- ☐ Beynəlxalq lisenziya müqavilələr
- ☒ Elmi-texniki əməkdaşlıq barədə beynəlxalq müqavilələr
- ☐ Sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilələr
- ☐ Düzgün cavab yoxdur
- ☐ Sənaye obyektlərinin layihələşdirilməsi və tikintisi üzrə beynəlxalq müqavilələr

326 Lisenziar nədir və ya kimdir?

- ☐ Müqavilə predmetidir
- ☐ Elmi-texniki biliklərin istifadəsi üçün icazəni müəyyən müddətə əldə edən və ondan istifadəyə görə lisenziar müəyyən edilmiş ödənişi ödəyən şəxsdir
- ☐ Lisenziyanın bir növüdür
- ☐ Düzgün cavab yoxdur
- ☒ Mülkiyyətində olan elmi-texniki bilikləri digər tərəfin istifadəsi üçün təqdim edən şəxsdir

327 Lisenziat nədir və ya kimdir?

- ☐ Lisenziyanın bir növüdür
- ☐ Müqavilə predmetidir
- ☐ Mülkiyyətində olan elmi-texniki bilikləri digər tərəfin istifadəsi üçün təqdim edən şəxsdir
- ☐ Düzgün cavab yoxdur
- ☒ Elmi-texniki biliklərin istifadəsi üçün icazəni müəyyən müddətə əldə edən və ondan istifadəyə görə lisenziar müəyyən edilmiş ödənişi ödəyən şəxsdir

328 Bunlardan hansı preambulada qeyd olunur?

- ☐ Lisenziya müqaviləsinin əsas şərtləri
- ☐ Lisenziarın və lisenziatın vəzifələri
- ☐ Əmtəə nişanı
- ☒ Müqavilənin əsasında duran patentin verilməsi nömrəsi

☐ Tərəflər haqqında məlumat

329 Layihənin miqyasını müəyyən edir: (Sürət 22.09.2015 10:40:28)

- ☐ bütün cavablar doğrudur
- ☐ müəssisənin ümumi sahəsi
- ☒ onun əsaslığı səviyyəsi və onun reallaşdırılmasına çəkilən xərclər
- ☐ düzgün cavab yoxdur
- ☐ məhsul istehsalı

330 İnvestisiya fəaliyyəti haqqında AR-nın qanunu neçənci ildə qəbul edilib? (Sürət 22.09.2015 10:40:36)

- ☐ 1993
- ☒ 1995
- ☐ 2000
- ☐ 1991
- ☐ 2001]

331 Avropa iqtisadi birliyinin tələblərinə görə investisiya layihələrinin tərkibində neçə bölmənin olması vacibdir? (Sürət 22.09.2015 10:40:48)

- ☒ 7
- ☐ 5
- ☐ 3
- ☐ 8
- ☐ 10

332 Banklardan kredit alınan zaman sahibkarı çəkindirən səbəblər: (Sürət 22.09.2015 10:40:53)

- ☐ düzgün cavab yoxdur
- ☐ kredit müddətinin qısa olması
- ☐ böyük faiz stavkaları
- ☒ bütün cavablar doğrudur
- ☐ girov tələb edilməsi

333 Bunlardan hansı investisiyanın növü deyil? (Sürət 22.09.2015 10:40:58)

- ☐ İstehsal investisiyaları
- ☐ Nəzarət investisiyaları
- ☐ Dövlət investisiyaları
- ☐ İntellektual investisiyaları]
- ☒ Ticarət investisiyaları

334 Bunlardan hansı investisiya layihələrinin qiymətləndirilməsi statistik metodu deyil? (Sürət 22.09.2015 10:40:20)

- ☐ Gəlirlilik metodu
- ☐ Ödəmə dövrü metodu
- ☐ Xərclər metodu
- ☐ Mənfəət metodu
- ☒ Dinamik metodu

335 İnvestisiyanın aşağıdakı növləri fərqləndirilir: (Sürət 22.09.2015 10:40:24)

- ☒ bütün cavablar doğrudur

- ☐ düzgün cavab yoxdur
- ☐ maliyyə investisiya
- ☐ real investisiya
- ☐ qeyri-material aktivlərə investisiya

336 Xarici investisiyaların qorunması haqqında AR qanunu neçənci ildə qəbul edib? (Sürət 22.09.2015 10:40:32)

- ☐ 1989
- ☒ 1992
- ☐ 2000
- ☐ 2004
- ☐ 2001

337 Aşağıdakılardan hansı investisiya layihəsinin məqsədindən asılı olaraq real investisiyanın qruplaşmalarına aid deyil: (Sürət 22.09.2015 10:40:40)

- ☐ istehsalın genişləndirilməsinə investisiya
- ☐ əlavə işçi yeri açmağa investisiya
- ☐ istehsalın xammal və yarımfabrikatla təmin edilməsində sabitliyə nail olunmasına yönəldilən investisiya
- ☒ bazarda məhsulu satmaq
- ☐ istehsalın səmərəliliyinin yüksəldilməsinə yönəldilən investisiya

338 Aşağıdakılardan hansı investisiyalaşmanın məqsədinə aiddir? (Sürət 22.09.2015 10:40:44)

- ☐ bazarda məhsulu saxlamaq
- ☐ istehsalın həcmnin genişləndirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması
- ☐ yeni məhsul buraxmaq
- ☐ sosial-iqtisadi vəzifələri həll etmək
- ☒ bütün cavablar doğrudur

339 Bunlardan hansı metodoloji prinsipə aid deyil? (Sürət 22.09.2015 10:41:02)

- ☒ Kapitalın strukturu
- ☐ obyektivlik
- ☐ sistemlilik
- ☐ komplekslilik
- ☐ resursların məhdudluğu

340 İstehsalın genişləndirilməsi və buraxılan məhsulun növünün artırılması planını ifadə edir: (Sürət 22.09.2015 10:41:34)

- ☐ orta layihələr
- ☒ kiçik layihələr
- ☐ iri layihələr
- ☐ düzgün cavab yoxdur
- ☐ meqolayihə

341 Kiçik bizneslə böyük biznesin fərqli cəhətlərindən biri: (Sürət 22.09.2015 10:42:00)

- ☐ bank kreditləri
- ☒ maliyyələşmə üsulları
- ☐ biznesin iştirakçıları
- ☐ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur

342 B kateqoriyalı layihələr üçün nəzərdə tutulan faiz dərəcəsi neçə faizdən artıq ola bilməz? (Sürət 22.09.2015 10:45:32)

- ☐ 30%
- ☒ 40%
- ☐ 50%
- ☐ 60%
- ☐ 20%

343 Dövlət təminatı şəklində yardımın həcmi layihənin kateqoriyasından asılı olaraq müəyyən edilir və onun həyata keçirilməsi üçün lazım olan borc alınmış vəsaitin həcmi neçə faizdən çox ola bilməz? (Sürət 22.09.2015 10:45:29)

- ☒ 60%
- ☐ 40%
- ☐ 30%
- ☐ 20%
- ☐ 50 %

344 Dövlət büdcəsi hesabına qaytarılmaq şərtlə verilən dövlət yardımının həcmi layihənin həcmindən asılı olaraq müəyyən edilir. Bu halda aşağıdakılardan hansı doğrudur? (Sürət 22.09.2015 10:45:24)

- ☐ “Ç” kateqoriyalı layihə üçün – 20%
- ☐ “A” kateqoriyalı layihə üçün – 50%
- ☐ “B” kateqoriyalı layihə üçün – 40%
- ☐ “C” kateqoriyalı layihə üçün – 30%
- ☒ bütüb cavablar doğrudur

345 C kateqoriyalı layihələr üçün nəzərdə tutulan faiz dərəcəsi neçə faizdən artıq ola bilməz? (Sürət 22.09.2015 10:45:21)

- ☐ 20%
- ☒ 30%
- ☐ 60%
- ☐ 50%
- ☐ 40%

346 A kateqoriyalı layihələr üçün nəzərdə tutulan faiz dərəcəsi neçə faizdən artıq ola bilməz? (Sürət 22.09.2015 10:45:17)

- ☐ 60%
- ☐ 20%
- ☐ 30%
- ☐ 40%
- ☒ 50 %

347 Şirkətin səs hüquqlu səhmlərinin 50%-dən çoxuna sahibliyi təmin edən investisiya hansıdır? (Sürət 22.09.2015 10:45:04)

- ☐ Qeyri-nəzarət investisiyaları
- ☐ Özəl investisiyalar
- ☐ Xarici investisiyalar
- ☐ İntellektual investisiyalar
- ☒ Nəzarət investisiyaları

348 Reallaşdırılması bilavasitə iştirakçılarına mənfəət gətirən layihələr necə adlanır? (Sürət 22.09.2015 10:44:55)

- ☒ Kommersiya layihələri
- ☐ Riskli layihələr
- ☐ Regional layihələr
- ☐ Maliyyə layihələri
- ☐ Konsultativ layihələr

349 Orta sahibkarlıq meydana gəlir: (Sürət 22.09.2015 10:44:48)

- ☐ kiçik müəssisənin iqtisadi inkişafı yolu ilə
- ☐ iri biznesin maliyyə çatışmazlığı üzündən
- ☐ kiçik müəssisənin maliyyə çatışmamazlığı üzündən
- ☐ iri biznesin iqtisadi inkişafı yolu ilə
- ☒ A+B

350 Müsabiqədə iştirakı üzrə və dövlət yardımı göstərilməsinə görə layihələr hansı kateqoriyalar üzrə təsnifləşdirilir? (Sürət 22.09.2015 10:44:45)

- ☐ “A” kateqoriyası – bu xarici analoqu olmayan məhsul istehsalını təmin edən və ölkə patentləri və müvafiq xarici sənədlərlə müdafiə olunan layihələr
- ☐ “B” kateqoriyası – qeyri- xammal sahələrində ixrac mallarının istehsalını təmin edən xarici bazarda tələbat olan ən yaxşı dünya nümunələri səviyyəsində olan layihələr
- ☐ “C” kateqoriyası – xarici məhsullar əvəzi istehsalını təmin edən, idxal olunan məhsullarla müqayisədə daha aşağı qiymətə malik olan layihələr
- ☐ “Ç” kateqoriyası – bu daxili bazarda tələbatı olan məhsulların istehsalını təmin edən layihələr
- ☒ bütün cavablar doğrudur

351 Mülkiyyət növlərinə görə investisiyalaşdırma mənbələri fərqləndirilir: (Sürət 22.09.2015 10:44:40)

- ☒ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur
- ☐ xarici investorların vəsaitləri
- ☐ kommersiya və qeyri-kommersiya tipli təsərrüfat subyektlərin, ictimai təşkilatların və fiziki şəxslərin maliyyə resursları
- ☐ dövlət maliyyələşdirmə mənbələri

352 Mülkiyyət münasibətlərinə görə maliyyələşdirmə mənbələrinə aiddir: (Sürət 22.09.2015 10:44:33)

- ☐ xüsusi vəsaitlər
- ☐ borcalınmış vəsaitlər
- ☐ cəlb edilmiş vəsaitlər
- ☒ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur

353 Mövcud məhsul istehsalının rekonstruksiyası və texnika ilə yenidən silahlandırılması layihələridir: (Sürət 22.09.2015 10:44:23)

- ☐ kiçik layihələr
- ☐ iri layihələr
- ☒ orta layihələr
- ☐ düzgün cavab yoxdur
- ☐ meqolayihə

354 Layihələri realladımaq üçün hansı investisiya mənbələrindən istifadə edilir? (Sürət 22.09.2015 10:44:18)

- ☐ xüsusi vəsaitlər və habelə digər növ aktivlər, eyni zamanda cəlb edilmiş vəsaitlər
- ☐ birgə müəssisələr nizamnamə kapitalında maliyyə və ya digər iştirak formasında verilən xarici investisiyalar və habelə birbaşa qoyulmuş şəkildə beynəlxalq təşkilatların və maliyyə institutlarının, dövlətlərin, müxtəlif mülkiyyət formalı müəssisələrin və təşkilatların və vətəndaşların vəsaitləri
- ☐ dövlət və yerli büdcələrdən verilən təxsisatlar, qaytarılmamaq şərtlə verilən sahibkarlıq fondları
- ☒ bütün cavablar doğrudur
- ☐ müxtəlif formalı borc alınmış vəsaitlər, o cümlədən qaytarılmaq şərtlə verilən kreditlər

355 Kiçik müəssisənin orta və iri müəssisəyə çevrilməsi üçün başlıca şərt: (Sürət 22.09.2015 10:44:12)

- ☐ bank kreditləri
- ☐ müəssisə iştirakçıları
- ☒ maliyyələşmə mənbələri
- ☐ düzgün cavab yoxdur
- ☐ bank kreditlərinin faizləri

356 İnvestisiyalaşdırma mənbələrini hansı əlamətlərinə görə təsnifləşdirmək olar? (Sürət 22.09.2015 10:44:08)

- ☐ mülkiyyət münasibətlərinə görə
- ☐ mülkiyyətçilərin səviyyəsinə görə
- ☐ mülkiyyət növlərinə görə
- ☒ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur

357 İnvestisiya layihəsinin işlənməsi əsasında üç vacib məsələ həll olunur. Aşağıdakılardan hansı bura daxildir? (Sürət 22.09.2015 10:44:04)

- ☐ müəyyən məhsul növünün istehsal olunması mümkünlüyü sübuta yetirilir
- ☐ istahsalı planlaşdırılan məhsul növünə olan tələbat müəyyənləşdirilir və bazar qiymətinin aşağı və yuxarı hədləri proqnozlaşdırılır
- ☐ layihənin həyata keçirilməsinə mane ola biləcək qeyri-müəyyənlik hallarının aradan qaldırılması imkanı araşdırılır
- ☒ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur

358 Bunlardan hansı sistemsiz risklərin təsnifatına aid deyil? (Sürət 22.09.2015 10:43:59)

- ☐ Marketing riski
- ☐ Texniki risk
- ☐ Lekvidlik riski
- ☒ Retrospektiv risk
- ☐ İşgüzar risk

359 Bunlardan hansı riskin təhlili metodunun təsnifatına aid deyil? (Sürət 22.09.2015 10:43:52)

- ☐ Ətraf mühitə görə aparılan təhlil
- ☒ Siyasi amillərin təhlili
- ☐ Həssaslığın təhlili
- ☐ Ehtimallar üsulu]
- ☐ Təshih metodu

360 Bunlardan hansı layihələri reallaşdırmaq üçün investisiya mənbəyi deyil? (Sürət 22.09.2015 10:43:42)

- ☐ Xüsusi vəsaitlər
- ☐ Qaytarılmaq şərti ilə verilən kredit vəsaitləri
- ☐ Dövlət və yerli büdcədən verilən vəsaitlər
- ☐ Müəssisə və təşkilatların vəsaitləri
- ☒ Alternativ vəsaitlər

361 Biznesin perspektiv inkişafının qarşısını alır: (Sürət 22.09.2015 10:43:31)

- ☐ daxili maliyyə mənbələrinin üstün olması
- ☒ daxili maliyyələşmə mənbələrinin çatışmazlığı
- ☐ bütün cavablar doğrudur
- ☐ istehsalın səmərəliliyi
- ☐ yeni məhsul istehsalı

362 Aşağıdakılardan hansı investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinin 3 əsas prinsipindən biridir? (Sürət 22.09.2015 10:43:21)

- ☐ analitik
- ☐ rektabillik
- ☐ pasionallıq
- ☐ gəlirlik
- ☒ metodoloji

363 Tərəfdaşlıq əlaqələrinin yaradılması mexanizminin əsas elementi nədir?

- ☐ Maliyyə sferasında əməkdaşlıq
- ☒ Sahibkarlıq sazişi
- ☐ Ticarətdə tərəfdaşlıq
- ☐ Fond bazarında əməkdaşlıq
- ☐ Sahibkarlıq rəqabəti

364 Aşağıdakılardan hansı biznes -planın bölməsi deyil?

- ☐ maliyyə
- ☐ istehsal
- ☐ hüquqi
- ☒ düzgün cavab yoxdur
- ☐ təşkilati

365 Biznes plan hazırlanan zaman potensial investirlərin tələbləri nöqtəyi nəzərdən maraq doğuran bölmələrin məzmunu necə verilməlidir?

- ☐ dolğun şəkildə
- ☐ konkret
- ☐ inandırıcı
- ☒ bütün cavablar doğrudur
- ☐ aydın

366 Layihə komandalarında iştirak edənlərdən biri yanlışdır?

- ☒ təsisçilər
- ☐ icraçı üzvlər

- ☐ payçılar
- ☐ lider
- ☐ sponsor

367 Aşağıdakılardan hansı layihə komandalarında iştirak etmir?

- ☐ sponsor
- ☐ resurs üzrə menecer
- ☐ lider
- ☒ düzgün cavab yoxdur
- ☐ icraçı üzvlər

368 Layihənin idarə heyyyəti bütün layihə boyunca neçə əsas prinsipi rəhbər tutmalıdır?

- ☐ 6
- ☐ 9
- ☒ 7
- ☐ 4
- ☐ 11

369 Biznes layihələrinin böyük əksəriyyəti nə xarakteri daşıyır?

- ☐ kəmiyyət
- ☐ maliyyə
- ☐ keyfiyyət
- ☐ gəlir
- ☒ sərmayə(xərc)

370 Layihənin işlənməsi əsasında neçə vacib məsələ durur?

- ☐ 2
- ☐ 6
- ☒ 3
- ☐ 4
- ☐ 5

371 Biznes layihələrinin növünə aiddir?

- ☐ işgüzar
- ☐ operativ
- ☐ şəxsi
- ☒ təlim-təhsil
- ☐ strateji

372 Biznes layihələrinin növünə aid deyil?

- ☒ perspektiv
- ☐ qarışıq
- ☐ yenilikçi
- ☐ elmi-tədqiqat
- ☐ təşkilati

373 əsas bazar hansıdır?

- ☐ müəyyən şərtlərdə malların satış perspektivi olan bazardır
- ☒ xidmətlərin və malların əsas hissəsinin satıldığı bazardır

- ☐ malların (xidmətlərin) kiçik hissəsini udan bazardır
- ☐ doğru cavab yoxdur
- ☐ ticari əməliyyatların sabit olmadığı bazardır (cansız, passiv)

374 Seçilmiş bazar hansıdır?

- ☐ mal və xidmətlərin reallaşması üçün perspektivi olmayan bazardır
- ☐ ticari əməliyyatların sabit olmadığı bazardır (cansız, passiv)
- ☐ mal və xidmətlərin reallaşması üçün perspektivi olmayan bazardır
- ☐ doğru cavab yoxdur
- ☒ satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazardır.

375 Layihənin həyata keçirilməsi üzrə sahibkarlıq fəaliyyətinin sxemi hansı plana əsaslanır?

- ☐ sahibkarın istehsalat müəssisəsi daxilində müfəssəl fəaliyyət planına
- ☒ sahibkarın bazarla (marketing), kollektivlə (menecment), partnyorlarla müfəssəl fəaliyyət planına.
- ☐ hazır məhsulun reallaşdırılması üzrə taktiki plana
- ☐ bütün istehsal dövrünün daxil olduğu istehsalatın fəaliyyət planına
- ☐ sahibkarın uzun zaman kəsiyini əhatə edən strateji fəaliyyət planına

376 Hansı planın həyata keçirilməsi istehlakçıların anlayışı prinsipinə əsaslanır?

- ☐ İstehsal planının
- ☒ Marketing planının
- ☐ Maliyyə planının
- ☐ Təşkilati planın
- ☐ Əlavə planın

377 Bazarın potensial tutumu nədir?

- ☒ verilmiş bazarın alıcılarının müəyyən vaxt kəsiyi ərzində əldə edə biləcəyi malların ümumi miqdarıdır
- ☐ sahibkarın real gəliridir
- ☐ potensial bazarın, prinsipcə, sahibkarın ala biləcəyi hissəsidir
- ☐ bazar tutumunun biznes-plan üçün zəruri olan təhlilidir
- ☐ mümkün satış həcmi səciyyələndirən göstəricilərdir

378 PR xidmət edir: 1.Təşkilatlarda. 2.Bələdiyyə müəssisələrində. 3.Dövlət müəssisələrində. 4.Həmkarlarda. 5.Firmalarda.

- ☐ 1 2 3
- ☒ 1 3 4
- ☐ 2 4 5
- ☐ 1 4 5
- ☐ 3 4 5

379 PR xidmət etmir: 1.Dini təşkilatlarda. 2.Həbsxanalarda. 3.Bələdiyyə müəssisələrinlə. 4.Xəstəxanalarda. 5.Fabriklərdə.

- ☐ 1 4 5
- ☐ 2 3 4
- ☐ 1 3 4
- ☒ 2 3 5
- ☐ 1 2 3

380 Məqsədlər nə ilə şərtlənir?

- ☐ bütün cavablar doğrudur
- ☐ sosial mühitlə
- ☒ xarici mühitlə
- ☐ daxili mühitlə
- ☐ düzgün cavab yoxdur

381 İctimaiyyətlə əlaqə sferasında profesional praktika üçün hansı bilik vacibdir?

- ☐ muhasibat
- ☐ ekologiya
- ☐ marketinq
- ☐ maliyyə
- ☒ sosiologiya

382 İctimaiyyətlə əlaqə sferasında profesional praktika üçün hansı bilik vacib deyil?

- ☐ iqtisadiyyat
- ☐ sosiologiya
- ☐ siyasətşünaslıq
- ☒ marketinq
- ☐ psixologiya

383 PR üzrə mütəxəssis necə adlanır?

- ☐ İqtisadçı
- ☒ Piermen
- ☐ Sosioloq
- ☐ Menecer
- ☐ Muhasib

384 Piermen kimdir?

- ☐ İqtisadiyyat üzrə mütəxəssis
- ☐ Psixologiya üzrə mütəxəssis
- ☐ Sosiologiya üzrə mütəxəssis
- ☒ PR üzrə mütəxəssis
- ☐ Komunikasiya üzrə mütəxəssis

385 PR sferasının çox işçiləri öz işlərinin əsl məzmununu gizlədərək hansı anlayışdan istifadə edirlər?

- ☐ Yüksəlmə
- ☐ Reklam
- ☐ Press-agent
- ☒ İctimai iş
- ☐ Press-vasitəçilik

386 İctimai dialoq kimin adı ilə bağlıdır?

- ☐ Siseronun
- ☐ Senterin
- ☒ Sokratın
- ☐ Nyusomun
- ☐ Aristotelin

387 Kim hesab edirdi ki, auditoriyanı özünə qarşı gözəl münasibət yaratmaqla inandırmaq olar?

- ☐ S.Katlip
- ☒ Aristotel
- ☐ Q.Brum
- ☐ Sokrat
- ☐ A.Skott

388 Elm kimi pablik rileyşnzin vətəni:

- ☐ Fransa
- ☐ Rusiya
- ☒ ABŞ
- ☐ İspaniya
- ☐ Almaniya

389 Aşağıdakılardan hansı reypyutinq in əsas işçi anlayışı deyil?

- ☐ Üsul
- ☒ Reklam
- ☐ İmic
- ☐ İşguzar reputasiya.
- ☐ Reputasiyanın qiyməti

390 PR-ın strategiyasının hazırlanması ilk növbədə nəyə yönəldilib?

- ☐ Anlaşmaya nail olmağa
- ☐ Təşkilatlar və cəmiyyətin çoxsaylı qrupları arasında qarşılıqlı etibar münasibətlərinin təşkilinə
- ☒ Əsas məqsədə nail olmağa
- ☐ Elmi-tətbiqi nizam-intizamın inkişafına
- ☐ Kommunikasiya siyasətinin həyata keçirilməsinə

391 Müştərilərə xüsusi xidmət göstərən ilk Amerikan firması neçənci ildə açılmışdır?

- ☐ 1901
- ☐ 1903
- ☐ 1904
- ☐ 1902
- ☒ 1900

392 P/ R-in üzrə mütəxəssis rəhbərlik üçün hansı rol oynayır?

- ☐ Hüquqsünas
- ☐ Kordinator
- ☐ mətbuat katibi
- ☐ İş icraçısı
- ☒ Məsləhətçi, vasitəli

393 Aşağıda verilənlərdən hansı ictimayətlə əlaqə sferasında profesional praktika üçün bilik vacib deyil?

- ☐ Psixoloji.
- ☐ İqtisadiyyat.
- ☐ Etikanın əsasları.
- ☐ Kommunikasiya.
- ☒ Dəqiq elimlər.

394 1. Biznes inkubatorlar hansı missiyaları həyata keçirən təşkilatdır? 1. Təşkilatlara istehsal və idarə etmə xidməti göstərən 2. Kiçik və yeni yaradılmış müəssisələrə ilkin dəstək olmaq 3. Təşkilatı daxili resurslarla təmin etmək 4. Biznes layihələrinin hazırlanması, tətbiqi məsələlərində məsləhət verən 5. Bazaar araşdırması aparmağı bacaran

- ☐ 1,2
- ☐ 2,3
- ☒ 1,4
- ☐ 5
- ☐ 3,4

395 1. Texnoparkın əsas fəaliyyət məqsədi nədir? 1. Regional spektrdə sənayenin qabaqcıl sahələrinin formalaşması 2. Müəssisələrə cari abonent xidmətləri göstərmək 3. Yerli elmi-texniki və istehsal potensialının yüksəldilməsidir 4. Azərbaycandakı tərəfdaşlarla biznes əlaqələri yaratmaqdır 5. Biznes aparılmasına dair məsləhətlər verməkdir

- ☐ 2,4
- ☐ 3,4
- ☐ 1,5
- ☐ 2,5
- ☒ 1,3

396 Aşağıdakılardan biri biznes inkubatorların təsnifat bölgüsünə aiddir?

- ☒ informasiya təminatı və konsultinq xidməti göstərən müəssisə
- ☐ Xarici ölkələrdə fəaliyyət göstərən təşkilat
- ☐ İnformasiya məlumat bazarına çıxış
- ☐ Doğru cavab yoxdur
- ☐ Təhsil xidməti ilə məşğul olan müəssisələr

397 STP-nin işə düşməsi ilə respublikamızın energetika qurğuları nə ilə təchiz olunur?

- ☒ Yerli texniki avadanlıq və məhsullarla
- ☐ Su nasosları ilə
- ☐ Doğru cavab yoxdur
- ☐ Lazımi avadanlıqlarla
- ☐ Ucuz və keyfiyyətli məhsullarla

398 Bölgələrdəki təbii ehtiyatlardan istifadə etməklə qaydaya salınır

- ☐ Müxtəlif növ məhsul istehsalını
- ☒ Ucuz və keyfiyyətli məhsul istehsalı
- ☐ Regionların vəziyyətini
- ☐ Doğru cavab yoxdur
- ☐ Müəssisənin nizamlı fəaliyyətini

399 Aşağıdakılardan hansı STP-nin istehsal sahəsi deyil?

- ☐ Ağır maşınqayırma zavodu
- ☐ Plastic boru zavodu
- ☐ Kabel zavodu
- ☒ Kauçuk mallar zavodu
- ☐ Electron cihazlar zavodu

400 Dövlət sahibkarlığa kömək məqsədilə nə yaradır?

- ☐ Milli və xarici fondlar
- ☒ İnformasiya, məsləhət, elm və tədris mərkəzləri
- ☐ Ümumxalq əhəmiyyətli fondlar
- ☐ Düzgün cavab yoxdur
- ☐ Sənaye və ticarət mərkəzləri

401 Distant təhsildə öyrədən və öyrənən arasında əlaqələr hansı vasitə ilə həyata keçirilir?

- ☐ internetə çıxışın kütləvililiyi ilə
- ☐ kütləvi informasiya vasitəsi ilə
- ☐ işgüzar görüşlər vasitəsilə
- ☐ düzgün cavab yoxdur
- ☒ telekommunikasiya və computer şəbəkələri vasitəsi ilə

402 Avropada müntəzəm fəaliyyət göstərən poçt rabitəsinin yaranması nəyə səbəb olmuşdur?

- ☐ poçt və rabitənin inkişafına
- ☒ korrespondent təhsilin yaranmasına
- ☐ distant təhsilin yaranmasına
- ☐ düzgün cavab yoxdur
- ☐ böyük səs-küyə

403 Məsafədən təhsil formasının inkişafına nə böyük təkan verir?

- ☒ radio və televiziyanın gəlişi
- ☐ poçt və rabitənin inkişafı
- ☐ fərdi kompüterlərin məişətə daxil olması
- ☐ düzgün cavab yoxdur
- ☐ təhsilin səviyyəsinin yüksəlməsi

404 Böyük Britaniyada məsafədən təhsil verən universitet nə üçün Böyük Britaniyanın Açıq universitetləri adlandırılmışdır?

- ☒ çoxlarının orada oxumağının mümkünlüyünü xüsusi qeyd etmək üçün
- ☐ qapalı universitetlər çox olduğuna görə
- ☐ təhsil barədə məlumatları dərc etdirdiyinə görə
- ☐ düzgün cavab yoxdur
- ☐ ad qoymaq xatirinə adlandırılmışdır

405 Azərbaycan Respublikası Prezidentinin hansı Fərmanının əsasında partnyorluq sazişinin nümunəvi forması hazırlanmışdır?

- ☐ "Xarici investisiyaların tənzimlənməsi haqqında" Fərman
- ☐ "Kiçik sahibkarlığa dövlət yardımının təkmilləşdirilməsi haqqında" fərman
- ☒ "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Fərman
- ☐ doğru cavab yoxdur
- ☐ "Sahibkarlığa" yardım fondunun formalaşdırılması haqqında fərman

406 Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının Qanununda əks olunmuş və sərbəst iqtisadi zonalarda xarici investorların və xarici investisiyalı müəssisələrin fəaliyyəti haqqında məlumat verən maddə hansıdır?

- ☐ maddə 26
- ☐ maddə 16
- ☐ maddə 3

- ☒ maddə 41
☐ maddə 20

407 İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununda əks olunmuş və investisiya fəaliyyətinin subyektləri arasında münasibətləri açıqlayan maddə hansıdır?

- ☐ maddə 32
☒ maddə 8
☐ maddə 11
☐ maddə 40
☐ maddə 20

408 Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının Qanununda əks olunmuş və Azərbaycan Respublikası ərazisində xarici investisiyaların hansı yollarla qoyulması haqqında məlumat verən maddə hansıdır?

- ☐ maddə 21 Birgə müəssisə iştirakçılarının əmanətlərinin qoyulması
☒ maddə 3 Xarici investisiya və onun qoyulması formaları
☐ maddə 2 Xarici investorlar
☐ maddə 26 Gömrük vergisi
☐ maddə 16 Xarici investisiya qoyulmuş müəssisələr

409 1998-ci il 19 may tarixdən 1 may 2001-ci il tarixə kimi respublikamızda qiymətləndirmə fəaliyyətinə dair cəmi 22 ədəd lisenziya verilmişdir, bunlardan neçəsi 2000-ci ilə aiddir,

- ☒ 4
☐ 7
☐ 5
☐ 1
☐ 9

410 Qiymətləndirmənin daha bir problemlərindən biri də onun ancaq bəzi şəhərləri əhatə etməsi və rayonlar üzrə bu xidmətin çox cüzi olmasıdır. Bu nə ilə bağlıdır?

- ☒ rayonlarda iqtisadi aktivliyin aşağı olması, qiymətləndirici kadrların demək olar ki, olmaması
☐ düzgün cavab yoxdur
☐ bütün cavablar doğrudur
☐ rayonlarda iqtisadi aktivliyin yüksək olması, qiymətləndirici kadrların çox olması
☐ rayonlarda iqtisadi aktivliyin yüksək olması

411 Qiymətləndirmə fəaliyyəti haqqında qanunun ən böyük əhəmiyyəti nə olmuşdur?

- ☒ bütün cavablar doğrudur
☐ düzgün cavab yoxdur
☐ sığorta əməliyyatlarının aparılması zamanı meydana çıxan problemlərin qanuna müvafiq qaydada həll edilməsi
☐ əmlakın girov qoyulması zamanı meydana çıxan problemlərin qanuna müvafiq qaydada həll edilməsi
☐ əmtəə-pul münasibətləri və onun mühüm tərkib hissəsinə çevrilmiş əmlak alqı-satqısı prosessində meydana çıxan problemlərin qanuna müvafiq qaydada həll edilməsi

412 Qiymətləndirmə fəaliyyətinə yaranan böyük tələbat nəyi zəruri etmişdir?

- ☐ onun peşəkar və intellektual bir fəaliyyət sahəsi olaraq hüquqi bazasının formalaşmasını
☐ onun qeyri-peşəkar bir fəaliyyət sahəsi olmasını
☒ onun peşəkar və intellektual bir fəaliyyət sahəsi olaraq hüquqi bazasının formalaşmasını
☐ düzgün cavab yoxdur

- ☐ intellektual bir fəaliyyət olmamasını

413 Birgə müəssisənin formalaşdırılması və fəaliyyəti hansı qanunvericilik bazası ilə tənzimlənir?

- ☐ xarici investisiyaların müdafiəsi haqqında, insan hüquqlarının müdafiəsi haqqında, istehlakçı hüquqlarının müdafiəsi haqqında
- ☐ reklam haqqında, investisiyalar haqqında
- ☐ sahibkarlıq fəaliyyəti haqqında, reklam haqqında, insan hüquqlarının müdafiəsi haqqında
- ☐ istehlakçı hüquqlarının müdafiəsi haqqında, reklam haqqında
- ☒ sahibkarlıq fəaliyyəti haqqında, investisiyalar haqqında, xarici investisiyaların müdafiəsi haqqında

414 Bunlardan hansını sahibkarlıq adlandırmaq olar?

- ☐ Mənfəət barədə düşünən şəxs
- ☒ Təşəbbüskar navator riski gələcək inkişafı düşünən şəxs
- ☐ Xidmətlər göstərən, mənfəət əldə edə bilən şəxs
- ☐ Ödənişli xidmət göstərən hər bir
- ☐ Hər bir fəaliyyət növü ilə məşğul olub mənfəət əldə edə bilən şəxs

415 Müştərək müəssisələrin inkişafının tənzimləmə mexanizminə hansı aid deyil?

- ☐ Müştərək müəssisələrin istiqamətlərinin əlaqələndirilməsinə aid tədbirlər və dövlət qeydiyyatı
- ☐ Xarici investitorlarla hesablaşma mexanizmi (valyuta tənzimlənməsi)
- ☐ xarici investisiyanın təminat sistemi
- ☒ Müştərək müəssisələrin ekoloji cəhəti
- ☐ Müştərək müəssisələrin istiqamətinin öncül müəyyən edilməsi

416 Bunlardan hansı sahibkarlığın spşial-psixoloji məqsədlərinə aid deyil?

- ☐ Liderliyə can atmaq
- ☐ Müvəffəqiyyətə doğru addımlamaq
- ☐ Rəhbərlik etmək
- ☐ Şəxsi işini və şəxsi həyatını əlaqələndirmək
- ☒ Mənfəət

417 Aşağıda verilənlərdən hansı Səhmdar cəmiyyətin yenidən təşkili layihəsində nəzərdə tutulmayıb?

- ☒ Cəmiyyətin ödəniş qabiliyyətinin bərpa edilməsi
- ☐ Cəmiyyətə verilən hüquqlar
- ☐ Yenidən təşkilin obyekti, məqsədləri və müddəti
- ☐ Kreditorların yığılmasının hüquqları
- ☐ Müdiriyyətin səhmdarlarla yığılacağı qarşısında duran hesabat qaydası

418 Konsersum ilk dəfə hansı fəaliyyət sahəsində yaradılmışdır?

- ☐ Kosmos
- ☐ Nəqliyyat
- ☒ Bank
- ☐ Yerin tərkibini öyrənmək
- ☐ Enerji

419 Bunlardan hansı müştərək müəssisə yaradılması prinsipi deyil?

- ☒ öz öhdəliklərinə görə məsuliyyət daşması
- ☐ vəzifənin müəyyənləşdirilməsi
- ☐ məqsədin müəyyənləşdirilməsi

- ☐ tərəfdaşların axtarış tapması
- ☐ müəssisənin dövlət qeydiyyatı

420 Kontrakt müştərək müəssisələr necə yaradılır?

- ☒ A və B varianlarının hər ikisi doğru cavabdır
- ☐ Milli tərəfdaşın tam mülkiyyəti əsasında
- ☐ Müəssisənin yaradılması zamanı xarici tərəfdaşın payının milli tərəfdaşın alması hesabına
- ☐ Düzgün cavab yoxdur
- ☐ Müəssisənin Nizamnamə fondu tərəfdaşların vəsaitləri hesabına

421 Bunlardan hansı Səhmdar müştərək müəssisələrlə Kontrakt müştərək müəssisələri eyniləşdirən əlamətdir?

- ☒ Tərəfdaşlar arasında mənfəət və riskin bölüşdürülməsi
- ☐ Tərəfdaşlar arasında birgə idarəetmənin bölüşdürülməsi
- ☐ Tərəfdaşlar arasında birgə kapitalın bölüşdürülməsi
- ☐ Hamısı
- ☐ Tərəfdaşlar arasında vaxtın bölüşdürülməsi

422 Müştərək müəssisələrin yaradılması xarici investora nədən istifadə etməyə imkan verir?

- ☐ İşçi qüvvəsindən ,yerli tərəfdaşın istehsal güclərindən istifadə etməyə
- ☐ Dövlət orqanları və yerli istehsalçılarla əlaqə yaratmağa
- ☐ Yerli tərəfdaşların köməyi ilə ölkənin iqtisadi və siyasi vəziyyəti haqqında informasiya almağa
- ☒ Bütün cavablar doğrudur
- ☐ Yerli xammaldan , maliyyə mənbələrindən istifadə etməyə

423 Milli tərəfdaşlar nə zaman istehsal olunan məhsulun rəqabət qabiliyyətini artırmaq imkanına malik olur?

- ☐ İdarəetmə təcrübəsi cəlb etməklə
- ☐ Əlavə maliyyə resursları cəlb etməklə
- ☒ A, B və C variantları doğru cavabdır
- ☐ Heç bir zaman bu imkana malik olmur
- ☐ Yeni texnika və texnologiya cəlb etməklə

424 Müştərək müəssisələr yerli bazara daxil olma vasitəsi kimi xarici investora hansı imkanları verir? 1.daha geniş informasiya bazası əldə etməyə; 2.daha çox maliyyə vəsaiti əldə etməyə; 3.daha geniş əlaqə şəbəkəsi əldə etməyə; 4.xarici bazarı qiymətləndirməyə; 5.yerli istehlakçıların zövq və meylləri haqqında məlumat toplamağa; 6.istehsalçılara xidmət göstərməyə; 7.daxili bazarı qiymətləndirməyə; 8.istehlakçılara xidmət göstərməyə

- ☐ 2 5 6 7 8
- ☒ 1 3 5 7 8
- ☐ 1 3 4 6 8
- ☐ 1 2 4 5 6
- ☐ 4 5 6 7 8

425 Müştərək müəssisələrin yaradılmasında iştirak edən əməliyyatların genişləndirilməsi prinsipinin imkanlarına aid deyil?

- ☒ Yeni texnologiya və "nou-hau" əldə etmək
- ☐ Yeni istehlak bazarına daxil olmaq
- ☐ Yeni fəaliyyət sahəsinə girmək

- ☐ İqtisadiyyatın digər sahələrinə nüfuz etmək
- ☐ Yeni təchizat əlaqələrinə nail olmaq

426 İnvestisiya, texnika, texnologiya cəlb edilməsi yolu ilə geridə qalmış sahənin inkişafının təmin edilməsi aşağıdakılardan hansı imkanı yaradır?

- ☐ İdarəetmə səriştəsi qazanmaq
- ☐ İdxalı əvəz etmək
- ☐ Əlavə kapital əldə etmək
- ☒ Bütün cavablar doğrudur
- ☐ İxracı yeniləşdirmək

427 Müştərək müəssisələrin yaradılması aşağıdakılardan hansına müsbət təsir göstərir? 1.Milli investorun xarici təchizatçı və istehlakçılarla təsürrüfat əlaqələri yaratmasına; 2.Xarici bazarı daha tez mənimsəməsinə; 3.Xarici marketinq təcrübəsinə yiyələnməsinə ; 4.Yerli bazarı daha tez mənimsəməsinə; 5. Milli investorun istehsalçılarla təsürrüfat əlaqələri yaratmasına.

- ☐ 2 4 5
- ☐ 1 3 5
- ☐ 1 2 4
- ☐ 3 4 5
- ☒ 1 3 4

428 Top-menecerlər necə işgüzar əlaqələr axtarır?

- ☐ dost münasibətləri üçün
- ☐ xidməti irəliləyişə nail olmaq üçün
- ☒ partnyorluq və ya investisiya xarakterli
- ☐ yeni işgüzar əlaqələr axtarırlar
- ☐ təşkilat daxilində əlaqələr

429 Biznesin daxili mühitinin tərkib hissələri:

- ☒ əsas fondlar, əməkdaşlar, maliyyə, materiallar
- ☐ dövlət müəssisələri, siyasi qüvvələr, rəqiblər, bazarlar
- ☐ rəqiblər, müştərilər, təchizatçılar, əməkdaşlar
- ☐ rəqiblər, müştərilər, maliyyə, materiallar
- ☐ texnoloji, hüquqi, ekoloji, siyasi qüvvələr

430 Biznesin xarici mühitinin tərkib hissələri:

- ☐ bazarlar, əməkdaşlar, maliyyə, materiallar
- ☐ bazarlar, təchizatçılar, əsas fondlar, dövlət müəssisələri
- ☐ əməkdaşlar, siyasi qüvvələr, bazarlar, maliyyə
- ☐ doğru cavab yoxdur
- ☒ rəqiblər, müştərilər, təchizatçılar, bazarlar

431 Bu xüsusiyyətlərdən hansı biznesmen üçün xarakterik deyil?

- ☐ müştərilərə diqqət
- ☐ özünə inam
- ☐ məsuliyyət
- ☐ əsaslanmış risk fəaliyyəti
- ☒ yalançılıq

432 Şirkətin makro-mühitinə nə aiddir?

- ☐ rəqiblər, vasitəçilər, hökumət orqanları
- ☐ təchizatlar, istehlakçılar, xarici partnyorlar
- ☐ xarici partnyorlar, mədəni mühit
- ☒ iqtisadi mühit, təbii mühit, elmi-texniki mühit

433 Şirkətin mikro-mühitinə nə aiddir?

- ☐ müştərilər, banklar, vasitəçilər
- ☐ xarici partnyorlar, hökumət orqanları, banklar
- ☒ müştərilər, rəqiblər
- ☐ xarici partnyorlar, vasitəçilər
- ☐ rəqiblər, hökumət orqanları, istehlakçılar cəmiyyəti

434 Bunlardan hansı makro mühit amilinə aid deyil?

- ☐ sosial-mədəni mühit
- ☐ demoqrafik mühit
- ☐ coğrafi mühit
- ☒ makro mühit
- ☐ texnoloji mühit

435 Bunlardan hansı biznesin daxili mühitinə aid deyil?

- ☐ mühasibatlıq
- ☐ marketinq xidməti
- ☐ maliyyə xidməti
- ☐ istehsal
- ☒ siyasi amillər

436 Bunlardan hansı biznesin xarici mühitinə aid deyil?

- ☐ işsizliyin mahiyyəti
- ☐ sosial-mədəni mühit
- ☒ müəssisənin strukturu
- ☐ xarici ticarət
- ☐ demoqrafik mühit

437 Bunlardan hansı biznesin daxili mühit amili deyil?

- ☐ heyyyət
- ☐ müəssisənin strukturu
- ☐ müəssisənin məqsədi
- ☒ vergi ödənişinin səviyyəsi
- ☐ müəssisənin azadlığı

438 Bunlardan hansı biznesin növünə aid deyil?

- ☒ istehlak
- ☐ kommersiya
- ☐ istehsal
- ☐ konsaltik
- ☐ maliyyə

439 Biznes aparılmasının ən uğurlu, məşhur üsullarının tapılması və öyrənilməsi prosesi necə adlanır?

- ☒ bençmarkinq
- ☐ konsalting
- ☐ françayzinq
- ☐ rəqib kəşfiyyat
- ☐ sənaye cəsusluğu

440 Biznes inkubatorlar aşağıdakı təşkilat bölgüsünə malikdir?

- ☐ Gənclərə, milli azlıqlara xidmət edənlər
- ☐ Kommersiya layihələri üzrə icarəni təmin edənlər
- ☐ Yeni texnologiyalar yaranmasına dəstək olanlar
- ☐ Yeni məhsullar istehsalına dəstək olanlar
- ☒ Bütün cavablar doğrudur

441 Aşağıdakılardan biri biznes inkubatorların təsnifat bölgüsünə aid deyil?

- ☐ Gənclərə, milli azlıqlara xidmət edənlər
- ☐ Yeni texnologiyalar yaranmasına dəstək olanlar
- ☐ Yeni məhsullar istehsalına dəstək olanlar
- ☒ Doğru cavab yoxdur
- ☐ Kommersiya layihələri üzrə icarəni təmin edənlər

442 Aşağıdakılardan biri biznes inkubatorların təsnifat bölgüsünə aid deyil?

- ☐ Gənclərə, milli azlıqlara xidmət edənlər
- ☐ Kommersiya layihələri üzrə icarəni təmin edənlər
- ☐ Yeni texnologiyalar yaranmasına dəstək olanlar
- ☒ Tədris planları hazırlanması sahəsində fəaliyyət
- ☐ Yeni məhsullar istehsalına dəstək olanlar

443 Beynəlxalq təcrübədə texnoparklar nə hesab olunurlar?

- ☐ Texniki istismara ehtiyacı olan bina və avadanlıqlar
- ☐ Sənayenin qabaqcıl sahələrin vacib infrastrukturu
- ☐ Sənaye avadanlıqları ilə təchiz edilmiş istehsal otaqları
- ☒ elmi texniki tərəqqinin lokomotivi
- ☐ Doğru cavab yoxdur

444 STP-nin istismara verilməsi ölkəmizdə nəyə geniş imkanlar açır?

- ☒ Bütün cavablar doğrudur
- ☐ Elektroenergetikanın inkişafına
- ☐ Mövcud potensialın daha da möhkəmləndirilməsi
- ☐ Enejri müəssisələrinin yenidən qurulmasına
- ☐ Enerji müəssisələrinin müasirləşdirilməsinə

445 Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

- ☐ Əhalinin geniş təbəqələrinin sahibkarlıq fəaliyyətinə
- ☒ Bütün cavablar doğrudur
- ☐ Kadrların peşə hazırlığı səviyyəsinin artmasından
- ☐ Regionlarda işgüzar fəallığın artmasından
- ☐ Sahibkarların maarifləndirilməsindən

446 Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında

sahibkarlığın inkişafının hansı sistemin formalaşdırılması vasitəsi ilə həyata keçirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Yeni struktur və ştat cədvəli
- ☒ İnnovasiya-tədris-konsultinq
- ☐ Təşkilatı idarəetmə
- ☐ Səmərəli idarəetmə

447 xx əsrin əvvəlləri nə ilə xarakterizə olunur?

- ☐ məsafədən təhsil formasının inkişafıyla
- ☐ poçt və rabitənin inkişafına
- ☐ düzgün cavab yoxdur
- ☐ distant təhsilin yaranmasına
- ☒ texnologiyanın xüsusi ilə telefon və teleqrafın sürətli inkişafı ilə

448 Forfaitinq nədir?

- ☐ Mübadilə olunan əmtəələrin dəqiqləşdirilməsidir
- ☒ Bankda kommersiya kreditinin dəyişməsi formasıdır
- ☐ İqtisadiyyatda ayrı-ayrı proporsiyaları tənzimləyən mexanizmdir
- ☐ Kapitalın ixracı, biznesin transmilliləşdirilməsidir
- ☐ Müəyyən miqdarda məhsulları ekvivalent dəyərle digər məhsullara dəyişdirilməsidir

449 Bunlardan hansı faktoring xidmətindən istifadə edə bilər?

- ☐ Öz məhsullarını konseqrasiya vasitəsi ilə satan müəssisələr
- ☒ Düzgün cavab yoxdur
- ☐ Öz məhsullarını barter üsulu ilə satanlar
- ☐ Kiçik məhsul dəstlərinin pərakəndə satışı ilə məşğul olanlar
- ☐ Çoxlu miqdarda debitor borcları olanlar

450 Beynəlxalq Faktoring Haqqında Konvensiya nın qəbul etdiyi faktoringin əsas meyarı bunlardan hansı deyil?

- ☐ Malgöndərən borclarının inkossoya qoyulması
- ☒ Əmtəələrin sahibkara çatdırılma müddətinin müəyyən edilməsi
- ☐ Malgöndərənə mühasibat uçotunun aparılması
- ☐ İşgüzar tələblərin əvvəlcədən ödəmə formasında kreditləşməsinin həyata keçirilməsi
- ☐ Malgöndərən kredit risklərindən sığortası

451 Malalanın faktoringinin predmeti nədir?

- ☐ Malalanın kredit risklərindən sığortasıdır
- ☐ Malalanlarla hesablaşmalarda yaranmış debitor borcudur
- ☒ Malsatanlarla hesablaşmalarda yaranan kreditor borcudur
- ☐ Malgöndərən mühasibat uçotunun aparılmasıdır
- ☐ Malgöndərən kredit risklərindən sığortasıdır

452 Maliyyə sferasında əməkdaşlıq nə zaman baş tutmuş sayılır?

- ☐ Sazişin forması əməkdaşlığın konkret istiqamətindən bilavasitə asılı olur
- ☐ Sazişin məzmunu əməkdaşlığın konkret formasından asılı olur
- ☐ Sahibkar özünün praktiki fəaliyyətində əməkdaşlığın konkret formasını təklif edir
- ☐ Sahibkar tərəfdaşın seçdiyi əməkdaşlıq formasına cavab verir

- ☒ Sahibkar öz pul resurslarını və ya qiymətli kağızları sataraq dividend və ya faiz əldə edir

453 Mülki məcəllənin 655.1-ci maddəsində deyilir Faktoringq

- ☒ pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirilməsidir
☐ sahibkar elə faktor-firma arasında qurulan qarşılıqlı münasibətlər sistemidir
☐ sahibkarların debitor borcunun ödənilməsi formasıdır
☐ düzgün cavab yoxdur
☐ faktor-firma rolunda çıxış edən bankdır

454 Aşağıdakılardan hansı uçot xərclərinə təsir etmir?

- ☐ müştərinin kredit qabiliyyətliliyi
☐ kreditin ödəmə şərtləri
☐ məcmu riskin səviyyəsi
☒ istehsalın həcmi
☐ kreditin ödəmə müddəti

455 Faktoringq təşkilatı-faktoringq müqaviləsi əsasında hansı işlər aparılır?

- ☐ müştərinin ödəmə əməliyyatlarının uçotunu aparır
☐ ödəmə dövriyyəsi barədə müştəriyə məlumat verir
☐ borcların yaranma səbəbi barədə müştəriyə məlumat verir
☐ düzgün cavab yoxdur
☒ bütün cavablar doğrudur

456 Müqavilə məsuliyyətinə əsasən müştəri hansı işləri görməlidir?

- ☐ faktoringq təşkilatına maliyyə vəziyyəti haqda məlumat verməlidir
☐ vəsaitin dövrətmə göstəriciləri haqda məlumat verməlidir
☐ kreditör və debitor borcu haqda məlumat verməlidir
☒ bütün cavablar doğrudur
☐ nəzərdə tutulan müddətdə komissiyon mükafatları ödəməlidir

457 Dünya təcrübəsinə əsasən faktoringq əməliyyatının vaxtında yerinə yetirilməsi səmərəli olması üçün nəyə mütləq diqqət yetirilməlidir?

- ☐ kreditləşmə limitinin müəyyən edilməsinə
☐ borc öhdəliklərinin həcmi və qurluşunun təhlil edilməsinə
☐ faktoringq üzrə ödəmələrin hesablanması müəyyən edilməsinə
☐ düzgün cavab yoxdur
☒ bütün cavablar doğrudur

458 Ödəmələr riskinin səviyyəsindən asılı olaraq faktoringqın formalarına aiddir:

- ☐ İxrac faktoringi
☐ Konvensiya faktoringi
☒ Reqress hüququ ilə
☐ Malalanın faktoringi
☐ sakit” faktoring

459 Ödəmələr riskinin səviyyəsindən asılı olaraq faktoringqın formalarına aid deyil:

- ☐ Malgöndərənin faktoringi
☐ İxrac faktoringi
☐ Konvensiya faktoringi

- ☒ Bütün cavablar doğrudur
- ☐ Konfidensial faktoring

460 Ödəyicilər tərəfindən yarana biləcək ödəmələr riskini faktoring təşkilatı öz üzərinə götürür. Bu, faktoringin hansı formasına aiddir?

- ☐ Malalanın faktoringi
- ☒ Reqress hüququ olmadan
- ☐ İxrac faktoringi
- ☐ “sakit” faktoring
- ☐ Konvensiya faktoringi

461 Faktoring üzrə kreditləşmə limiti nədən asılı deyil?

- ☐ Faktoringin həcmindən
- ☐ Riskin səviyyəsindən
- ☐ Ssudanın ödənilməsindən
- ☒ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

462 Aşağıdakılardan hansı ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını daşıyır?

- ☐ Françayzing
- ☒ Faktoring
- ☐ Lizing
- ☐ Barter
- ☐ Lisenziya

463 Neçənci ildə Beynəlxalq Xüsusi Hüququn Unifikasiyası İnstitutu Beynəlxalq Faktoring Haqqında Konvensiya qəbul etmişdir?

- ☐ 1985
- ☐ 1992
- ☐ 1990
- ☐ 1980
- ☒ 1988

464 Faktoringin hansı formasının predmeti masatanlarla hesablaşmalarda yaranmış kreditor borclarıdır?

- ☐ Konvensiya faktoringi
- ☐ İxrac faktoringi
- ☐ Məlgöndərinin faktoringi
- ☐ Konfidensial faktoring
- ☒ Mal alanın faktoringi

465 Dünya təcrübəsində müştəri və faktoring təşkilatı arasında bağlanmış müqavilə barəsində digər kənar şəxslərin məlumatlandırılması səviyyəsinə görə faktoringin formalarına aiddir:

- ☐ Mal alanın və məlgöndərinin faktoringi
- ☐ Konvensiya faktoringi
- ☒ Açıq və qapalı faktoring
- ☐ “sakit” faktoring
- ☐ Reqress hüququ ilə və reqress hüququ olmadan

466 Kreditin ödəmə şərtləri və müddətləri aşağıdakılardan hansına aiddir?

- ☐ İdarəetmə xərcləri
- ☐ Satış xərcləri
- ☒ Uçot xərcləri
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur

467 Hazırda müxtəlif ölkələrdə faktoring maliyyəşməsinin həcmi göndərilmiş malların ümumi məbləğinin neçə faizi həddindədir?

- ☐ 10-20%i
- ☐ 20-40%i
- ☐ 20-30%i
- ☒ 60-80%i
- ☐ 40-60%i

468 Faktoring Azərbaycan Respublikasının Mülki Məcəlləsində neçənci fəsil və maddədə öz əksini tapmışdır?

- ☐ 5 fəsil, maddə 604
- ☐ 3 fəsil, maddə 609
- ☒ 7 fəsil, maddə 655
- ☐ 4 fəsil, maddə 645
- ☐ 6 fəsil, maddə 655

469 Tərəfdaşlıq əlaqələrinin yaradılması mexanizminin əsas elementi nədir?

- ☐ Sahibkarlıq rəqabəti
- ☐ Ticarətdə tərəfdaşlıq
- ☐ Fond bazarında əməkdaşlıq
- ☐ Maliyyə sferasında əməkdaşlıq
- ☒ Sahibkarlıq sazişi

470 Bunlardan hansı maliyyə sferasında əməkdaşlıq formasına aid deyil?

- ☐ Fond bazarında əməkdaşlıq
- ☒ Kommersiya üçbucağı
- ☐ Faktoring
- ☐ Forfaitinq
- ☐ Kommersiya transfert

471 Aşağıdakılardan hansı forfaitinq əməliyyatında yer alan tərəf deyil?

- ☐ Forfaitist
- ☐ Forfaiter
- ☐ İdxalatçı firma
- ☒ Müstəqil faktoring şirkəti
- ☐ Qarantlı bank

472 Bunlardan hansı forfaitinq əməliyyatında risk amili deyil?

- ☐ Ölkə riski
- ☐ Ticari risk
- ☒ İstehsal riski

- ☐ Valyuta riski
- ☐ Siyasi risk

473 Aşağıdakılardan hansı beynəlxalq münasibətlərdə istifadə olunan maliyyə sferasında əməkdaşlıq formasıdır?

- ☒ Kommersiya transfert
- ☐ Qarşılıqlı təchizat
- ☐ Reeksport
- ☐ Forvard
- ☐ Kommersiya üçbucağı

474 Faktoring hansı şirkətlər üçün olduqca əlverişlidir?

- ☐ tərəfdaşlıq əlaqələrinə üstünlük verən
- ☒ fəaliyyətə yeni başlayan və sürətlə inkişaf edən
- ☐ müflüsləşməyə meyilli olan
- ☐ düzgün cavab yoxdur
- ☐ debitor borcu həddindən çox olan

475 Faktoring...

- ☐ bütün cavablar doğrudur
- ☐ iqtisadi səmərəliliyi qiymətləndirən meyardır
- ☒ fasiləsiz və müddətsiz maliyyələşmədir
- ☐ düzgün cavab yoxdur
- ☐ vaxtsız fəaliyyət göstərən topdansatış ticarətdir

476 Faktoring üzrə komissiyon mükafalara ... aiddir?

- ☐ əsas və əlavə xərclər
- ☐ kredit xərcləri
- ☐ analitik təhlil üzrə xərclər
- ☐ düzgün cavab yoxdur
- ☒ uçot və idarə etmə xərcləri

477 Aşağıdakılardan hansı idarə-etmə xərclərinə təsir etmir?

- ☐ tələb və təklifin nisbət səviyyəsi
- ☐ istehsalın strukturu
- ☐ istehsalın həcmi
- ☒ düzgün cavab yoxdur
- ☐ faktoringin tərkibi

478 Aşağıdakılardan hansı idarə etmə xərclərinə təsir edir?

- ☐ faktoringin tərkibi
- ☐ istehsalın həcmi
- ☐ tələb-təklifin nisbəti səviyyəsi
- ☒ bütün cavablar doğrudur
- ☐ istehsalın strukturu

479 Aşağıdakılardan hansı faktoringin mahiyyətini xarakterizə edir?

- ☐ müştərilərdə xammal-material alır
- ☒ öz müştərisindən borc almaq hüququ alır

- ☐ əsasən kommersiya xarakterli sığorta hüququ alır
- ☐ düzgün cavab yoxdur
- ☐ klassik əməliyyatlara üstünlük verir

480 Aşağıdakılardan hansı uçot xərcinə təsir edir?

- ☐ məcmu riskin səviyyəsi
- ☐ kreditin ödəmə müddəti
- ☐ kreditin ödəmə şərtləri
- ☐ müştərinin kredit qabiliyyətliliyi
- ☒ bütün cavablar doğrudur

481 Hansı ölkədə 80-ə yaxın faktoring fəaliyyəti ilə məşğul olan subyekt mövcuddur?

- ☐ Azərbaycan
- ☐ Fransa
- ☒ Türkiyə
- ☐ Qazaxıstan
- ☐ İtaliya

482 Türkiyədə neçə faktoring fəaliyyəti ilə məşğul olan subyekt mövcuddur?

- ☐ 60-a yaxın
- ☒ 80-ə yaxın
- ☐ 70-ə yaxın
- ☐ 100-ə yaxın
- ☐ 90-a yaxın

483 Aşağıdakılardan hansı müqavilə qiymətilə müəyyən edilmiş həcmdə milli valyutada tərəfdaşların biri digərinin kapitalının qarşılıqlı şəkildə alınmasını ifadə edir?

- ☐ Françayziq
- ☒ Kommersiya transfert
- ☐ Faktoring
- ☐ Düzgün cavab yoxdur
- ☐ Kommersiya ümbucağı

484 Forfaitinq əməliyyatında yer alan tərəfə aid deyil?

- ☐ Forfaitist
- ☐ Qarantlı bank
- ☐ Forfaiter
- ☐ Bütün cavablar doğrudur
- ☒ Düzgün cavab yoxdur

485 Borcların tipindən asılı olaraq faktoringin neçə forması vardır?

- ☐ 1
- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 4

486 Faktoringin hansı formasının predmeti malalanlarla hesablaşmalarda yaranmış debitor borclarıdır?

- ☐ Konvensiya faktoringi
- ☐ İxrac faktoringi
- ☒ Malgöndərəninin faktoringi
- ☐ Konfidensial faktoring
- ☐ Mal alanın faktoringi

487 Borcların tipindən asılı olaraq faktoringin formalarına aiddir?

- ☐ Konfidensial faktoring
- ☐ İxrac faktoringi
- ☐ Konvensiya faktoringi
- ☐ “sakit” faktoring
- ☒ Mal alanın faktoringi

488 Borcların tipindən asılı olaraq faktoringin formalarına aiddir?

- ☒ Malgöndərəninin faktoringi
- ☐ “sakit” faktoring
- ☐ Konvensiya faktoringi
- ☐ Konfidensial faktoring
- ☐ İxrac faktoringi

489 Düya təcrübəsində faktoringin mövcud olan formalarına aid deyil?

- ☐ Konvensiya faktoringi
- ☐ “sakit” faktoring
- ☐ Konfidensial faktoring
- ☐ İxrac faktoringi
- ☒ Mal alanın faktoringi

490 Düya təcrübəsində faktoringin mövcud formalarına aid deyil?

- ☐ İxrac faktoringi
- ☐ Konvensiya faktoringi
- ☐ Konfidensial faktoring
- ☒ Düzgün cavab yoxdur
- ☐ “sakit” faktoring

491 Bunlardan hansı kommersiya üçbucağına aiddir?

- ☐ A sahibkarı B sahibkarına kredit götürmək üçün müraciət edir?
- ☐ Düzgün cavab yoxdur
- ☒ A sahibkarı B sahibkarına müəyyən məhsulu göndərir
- ☐ A sahibkarı V sahibkarına işə götürülməsi üçün müraciət edir
- ☐ B sahibkarı A sahibkarına lazımi miqdar pul üçün müraciət edir

492 Bunlardan hansı sənaye kompensasiyası razılaşmasıdır?

- ☐ Orta müddətli ticarət əməliyyatları
- ☒ Daha iri məbləğdən ibarət olan razılaşma
- ☐ Düzgün cavab yoxdur
- ☐ Məhsul bölgüsünə dair razılaşmalar
- ☐ Üzvü surətdə bir-biri ilə əlaqədə olmayan razılaşmalar

493 Qarşılıqlı ticarətin mühüm xüsusiyyətlərindən biri olan çeviklik nəyə imkan yaradır?

- ☒ Dünya bazarında dəyişməkdə olan şərtlərə və şəraitə kontragentlərin dərhal uyğunlaşmasına
- ☐ Qarşılıqlı ticarətin yeni forma və metodlarının tapılması
- ☐ Beynəlxalq ticarət əməliyyatlarının həyata keçirilməsinin yeni texnologiyalarının əldə edilməsinə
- ☐ Qarşılıqlı ticarətin tənzim edici rolunun artmasına
- ☐ Qarşılıqlı ticarətin inkişafıyla bağlı mal mübadiləsinin yeni iqtisadi mexanizminin təşəkkülünə

494 Malgöndərənə təsərrüfat əlaqələrinin əsas forması nədir?

- ☒ Əmtəə göndərilməsi barədə müqavilədir
- ☐ Düzgün cavab yoxdur
- ☐ Azad bazar münasibətləridir
- ☐ Standart əmtəələrin alqı-satqısıdır
- ☐ Ticarət məlumatlarının mübadiləsidir

495 Qarşılıqlı ticarətin həmçinin artması nəyə səbəb olur?

- ☒ Onun tənzimləyici rolunun artmasına
- ☐ Düzgün cavab yoxdur
- ☐ Beynəlxalq ticarət əlaqələrinin keyfiyyətli təşkilinə
- ☐ Mal və xidmətlərin mübadiləsinə daha da sürətləndirir
- ☐ İkitərəfli razılaşmaların bağlanmasına

496 Mübadiləni həyata keçirmək üçün satış şəbəkəsi hansı funksiyaları həyata keçirir?

- ☒ Satış kanallarını müəyyən edir
- ☐ Beynəlxalq ticarəti tənzimləyir
- ☐ Düzgün cavab yoxdur
- ☐ İstehsal sahələrini müəyyən edir
- ☐ Daxili ticarəti tənzimləyir

497 Aşağıdakılardan hansı mübadiləni həyata keçirən satış şəbəkəsinin funksiyasına aid deyil?

- ☐ Satışı stimullaşdırmaq
- ☒ Əlaqələrin sayını azaltmaq və çeşidi genişləndirmək
- ☐ İstehlakçılara əks əlaqə yaratmaq
- ☐ Vasitəçilərlə müqavilə bağlamaq
- ☐ Satış kanallarını müəyyən etmək

498 əmtəə mübadiləsi mərhələsində əmtəələrin qiymətləndirilməsi nə üçün lazımdır?

- ☒ bütün cavablar doğrudur
- ☐ cərimələrin hesablanması üçün
- ☐ gömrük uçotunun təmin edilməsi
- ☐ sığorta qiymətinin müəyyən edilməsi
- ☐ mübadilənin ekvivalentliyi üçün şərait yaradılması

499 Barter sövdələşmələrinin əsas səbəbi hansıdır?

- ☒ valyuta və pul problemləri
- ☐ ərzaq qıtlığı
- ☐ siyasi gərginlik
- ☐ düzgün cavab yoxdur
- ☐ iqtisadi tənəzzül

500 İsveçdə barter təşkilatı nəyi planlaşdırmasıdır?

- ☐ nəğd pul sıxıntısı
- ☐ xarici bazara xidmət etməyi
- ☒ daxili bazara xidmət etməyi
- ☐ düzgün cavab yoxdur
- ☐ sərfəli bir bazar yaratmağı

501 Aşağıdakılardan hansı barter sisteminin işlənməsi mərhələsinə aiddir?

- ☐ barter prosesi başa çatır
- ☐ barter sisteminin təqdimatı edilir
- ☐ müqavilə hazırlanır və imzalanır
- ☒ bütün cavablar doğrudur
- ☐ əməliyyat təsdiq edilir

502 əmtəələrin birbaşa mübadiləsinə əsaslanan sövləşmələr adlanır:

- ☐ forvard
- ☐ idxal üzrə saziş
- ☐ ixrac üzrə saziş
- ☐ adi alğı-satqı
- ☒ barter sövdələşməsi

503 Vahid müqavilə ilə sənədləşdirilən valyutasız (pul ödənilmədən) həyata keçirilən, lakin qiyməti müəyyən edilən və balanslaşdırılan mal mübadiləsidir:

- ☐ forvard
- ☐ barter sazişi
- ☐ barter sövdələşməsi
- ☐ alğı-satqı
- ☒ barter əqdi

504 Müəyyən miqdarda bir və ya bir neçə mətəəninə onun qiymətilə ekvivalent miqdarda əmtəə və ya əmtəələrin dəyişdirilməsi əməliyyatıdır:

- ☐ sövdələşmə
- ☐ hərrac
- ☐ alğı-satqı sazişi
- ☐ forvard sazişi
- ☒ barter sazişi

505 Barter hansı şərtləri nəzərdə tutan əmtəə mübadələsi sazişidir?

- ☐ düzgün cavab yoxdur
- ☐ əmtəələrin mübadilə olunacaq miqdarının müəyyən edilməsi
- ☐ mübadilə olunacaq əmtəələrin dəqiqləşdirilməsi
- ☒ bütün cavablar doğrudur
- ☐ əmtəələrin sahibkarlara çatdırılma müddətlərinin müəyyən olunması

506 Kommersiya üçbucağına aiddir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ B sahibkarı A sahibkarı maraqlandıran məhsula malik olan V sahibkara aldığı məhsulun dəyəri müqabilində lazım olan məhsulu göndərir
- ☐ A sahibkarı B sahibkarına müəyyən məhsulu göndərir
- ☒ bütün cavablar doğrudur
- ☐ V sahibkar A sahibkara tələb olunan məhsulu göndərir

507 Barter sistemində üzv firmalara aiddir:

- ☐ firmaların yeni müştərilər qazanmasını təmin edir
- ☐ firmalara daha çox məhsul istehsal etmək imkanı yaradır
- ☐ firmalara anbarlarındakı malları satma imkanı yaradır
- ☒ bütün cavablar doğrudur
- ☐ firmaların satışını artırır

508 Barter necə sistemdir?

- ☐ idxal-ixrac pasportuna malik bir sistemdir
- ☐ məhsulun maddi-əşyavi formasını müəyyən edən
- ☐ xüsusi razılıq tələb edən
- ☐ düzgün cavab yoxdur
- ☒ alıcı və satıcının öhdəliklərini və hüququnu müəyyən edən

509 Müasir mənadakı barter əməliyyatlarına neçənci illərdə rast gəlinir?

- ☐ 1940-cı illər
- ☐ 1910-cu illər
- ☐ 1900-cü illər
- ☒ 1930-cu illər
- ☐ 1920-ci illər

510 Aşağıdakılardan hansı barter sisteminin üstünlüklərinə aiddir:

- ☐ rəqəbat üstünlüyü yaradır
- ☐ vəsaitlərinə qənaət edir
- ☐ yeni əməkdaşlıqlar təşkil edir
- ☒ bütün cavablar doğrudur
- ☐ satışlarını artırır

511 Barter sisteminin üstünlükləri hansılardır?

- ☐ rəqəbat üstünlüyü yaradır
- ☐ bazarınız böyüyür
- ☐ nağdınız cibinizdə qalır
- ☒ bütün cavablar doğrudur
- ☐ alışlarınızı gücləndirir

512 Aşağıdakılardan hansı barter sisteminin işlənməsi mərhələlərinə aiddir?

- ☐ üzvə icazə kodu verilir
- ☐ firma ilə üzlük müqaviləsi imzalanır
- ☐ firmalara barter sisteminin təqdimatı edilir
- ☒ bütün cavablar doğrudur
- ☐ Barter sistemi üçün razılıq əldə edilir

513 əmtəyə görə əmtəə sxemilə malın digər mala pul ödənilmədən həyata keçirilən ticarət sövdələşməsi, mal mübadiləsidir, bu:

- ☐ kontrakt
- ☐ hərrac
- ☒ barter
- ☐ aksion

☐ müəssisə

514 Bunlardan hansı Azbarterə üzv olmaq üçün tələb olunan sənədlərə aid deyil:

- ☐ imza nümunələri
- ☐ VÖEN
- ☐ şirkətin dövlət qeydiyyatı sənədlərini surəti
- ☒ xarici şirkətlərlə müqavilələr
- ☐ son hesabat ilinin maliyyə hesabatı

515 Bunlardan hansı Azbarterə üzv olmaq üçün tələb olunan sənədlərə aiddir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ son hesabat ilinin maliyyə hesabatı
- ☐ şirkətin dövlət qeydiyyatı sənədlərini surəti
- ☒ bütün cavablar doğrudur
- ☐ VÖEN

516 Bunlardan hansı Azbarterə üzv olmaq üçün tələb olunan sənədlərə aiddir:

- ☐ Üzvlük haqqında müqavilə
- ☐ VÖEN
- ☐ imza nümunələri
- ☒ bütün cavablar doğrudur
- ☐ Məlumat anketi

517 Aşağıdakılardan hansı ticarət sahəsində sazişlərin formalarına aid deyil?

- ☐ adi alış-satqı sazişləri
- ☐ əmtəənin idxalı üzrə saziş
- ☐ əmtəənin ixrac üzrə saziş
- ☐ müvəqqəti dövr üçün nəzərdə tutulan ticarət sazişi
- ☒ əmtəə mübadələsi

518 Aşağıdakılardan hansı ticarət sahəsində sazişlərin formalarına aiddir?

- ☐ əmtəənin ixrac üzrə saziş
- ☐ müvəqqəti dövr üçün nəzərdə tutulan ticarət sazişi
- ☐ forvard yaxud təcili saziş
- ☒ bütün cavablar doğrudur
- ☐ adi alış-satqı sazişləri

519 Aşağıdakılardan hansı qarşılıqlı ticarət növünə aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☐ forvard sazişi
- ☐ reeksport
- ☐ bütün cavablar doğrudur
- ☒ barter sazişi

520 Barter şirkəti nə vaxt məsuliyyət daşımır?

- ☐ kod alınmadan satış həyata keçiriləndir
- ☐ istehsal keyfiyyətsiz olanda
- ☐ anbarda mal qurtaranda
- ☒ düzgün cavab yoxdur

☐ reklam pulsuz aparılarda

521 Amerikada qərarəgahı olan Dünya Barter Birliyi Dünya Barter Ticarəti üçün nə edir?

- ☐ ciddi nəzarət edir
- ☐ külli miqdar mal ilə təhciz edir
- ☒ tənzimləyir və stimullaşdırır
- ☐ düzgün cavab yoxdur
- ☐ iqtisadi və siyasi dəstək verir

522 Hal-hazırda barter təşkilatı tərəfindən nə qədər əməliyyat reallaşdırılır?

- ☐ 630 milyard dollarlıq
- ☐ 750 milyard dollarlıq
- ☒ 900 milyard dollarlıq
- ☐ düzgün cavab yoxdur
- ☐ saysız hesabsız

523 Barter şirkəti hansı anlayışla fəaliyyət göstərir?

- ☐ siberal anlayışlar
- ☒ bazar iqtisadiyyatı anlayışı ilə
- ☐ inzibati amirlik anlayışı ilə
- ☐ düzgün cavab yoxdur
- ☐ statistik anlayışlarla

524 Bunlardan hansı Azbarterə üzv olmaq üçün tələb olunan sənədlərdən biri deyil?

- ☐ üzvlük haqqında müqavilə
- ☐ məlumat anketi
- ☒ kontraktla bağlı məlumatlar
- ☐ balans
- ☐ imza nümunələri

525 Qarşılıqlı ticarətin barterdən fərqi nədir?

- ☐ Pulla hesablaşmalardan daha çox istifadə edilir
- ☐ Müəyyən miqdar məhsul digər məhsula dəyişir
- ☒ Bir sahibkarın digər sahibkara verdiyi məhsulun növü bilinir, ikinci sahibkarın aldığı məhsula görə ödəməli olduğu məhsul isə əvvəlcədən müəyyən olunmur?
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bir və ya bir çox məhsulların ekvivalent dəyərlə digər məhsullara dəyişdirilməsidir

526 Barter sazişində bu şərtlərdən hansı nəzərdə tutulmur?

- ☐ Əmtəələrin sahibkara çatdırılma müddətinin müəyyən olunması
- ☐ Mübadilə olunacaq əmtəələrin dəqiqləşdirilməsi
- ☒ 6 aydan 14 ayadək müddətə müqavilənin bağlanması
- ☐ Tərəflərlə tam razılaşdırılmış müqavilənin imzalanması
- ☐ Mübadilə olunacaq məhsulun miqdarının müəyyən olunması

527 Kommersiya fəaliyyətinin əsas parametrlərinə aşağıdakılardan hansı aid deyil?

- ☐ Ayksionlar
- ☐ Lizing
- ☐ Birjalar

- ☒ Forvard
- ☐ Faktoring

528 Bunlardan hansı istehlakçıların əsas tələblərindən biridir?

- ☐ Əlaqələrin sayının artırılması
- ☒ Əmtəələrin çeşidinin yaxşılaşdırılması
- ☐ Düzgün cavab yoxdur
- ☐ Əmtəə hərəkətinin optimal variantının tapılması
- ☐ Miqyasa görə qənaət

529 Ticarətə aşağıdakı kimi baxmaq olar?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Mürəkkəb sövdələşmələrin nəticəsi kimi çıxış edən pullu mübadilədir
- ☐ Xalis mübadilədir
- ☐ Əmək fəaliyyətinin nəticəsidir
- ☐ Tələb və təklifdir

530 Aşağıdakılardan hansı ticarət kompensasiyası razılaşmalarına aiddir?

- ☐ Daha iri məbləğə uyğun gələn razılaşmalar
- ☐ Mərkəzi saziş
- ☐ Uzun müddəti mal göndərmə sazişi
- ☐ Düzgün cavab yoxdur
- ☒ Orta müddətli ticarət əməliyyatları

531 Aşağıdakılardan hansı ticarət sahəsində əməkdaşlıq üçün lazım olan sənədlərə aid deyil?

- ☐ Quruluş adı üzərində razı qaldığını göstərən sənəd
- ☐ Qeydiyyat xərcinin ödənildiyinə dair qəbz
- ☐ Bütün qurucular tərəfindən imzalanan yazılı müraciət ərizəsi
- ☐ Ortaqlıqların sərmayə tərəddüdlərini göstərən sənədlər-təminat məktubu
- ☒ Qiyməti kağızlar haqqında məlumat sənədi

532 Sahibkarlıq fəaliyyəti ilə kimlər məşğul ola bilər?

- ☒ fiziki və hüquqi şəxslər
- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar doğrudur
- ☐ yalnız hüquqi şəxslər
- ☐ yalnız fiziki şəxslər

533 Qiymətləndirmə fəaliyyəti haqqında qanun nəyi müəyyən edir?

- ☒ bütün cavablar doğrudur
- ☐ qiymətləndiricinin vəzifələrini
- ☐ qiymətləndirmə fəaliyyətinin dairəsini
- ☐ məcburi qiymətləndirmə hallarının dairəsini
- ☐ qiymətləndiricinin hüquqlarını

534 Normal bazar iqtisadiyyatı şəraitində nələrə diqqət yetirilməlidir?

- ☐ ona əlverişli idarəetmə şəraiti yaradılmalı
- ☐ xüsusi mülkiyyət bölməsinə üstünlük verilməli
- ☒ bütün cavablar doğrudur

- ☐ inhisarsızlaşma mövqeyi təmin edilməli
- ☐ rəqabət mühiti yaradılmalı

535 Azərbaycan Respublikasında xüsusi fəaliyyət növlərinin lisenziyalaşdırılması işləri hansı qanunla tənzimlənir?

- ☐ "Sahibkarlıq fəaliyyəti haqqında" qanunla
- ☒ bütün cavablar doğrudur
- ☐ düzgün cavab yoxdur
- ☐ "Xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında" qanunla
- ☐ "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi haqqında" qanunla

536 Bazar sistemini formalaşdıran hər bir ölkə dövlət mülkiyyətinin ümumi miqyasından asılı olaraq nələr müəyyənləşdirmir?

- ☐ onun strukturunu
- ☐ inkişaf istiqamətini
- ☒ düzgün cavab yoxdur
- ☐ bütün cavablar doğrudur
- ☐ idarəetmə formasını

537 Alqı - satqı kontraktında zəruri şərtidir?

- ☐ Məhsul üzərindəki mülkiyyət hüququnun satıcıdan alıcıya keçməməsi
- ☒ Məhsul üzərindəki mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi
- ☐ Məhsul üzərindəki mülkiyyət hüququnun alıcıdan satıcıya keçməsi
- ☐ Məhsul üzərindəki mülkiyyət hüququnun saxlanması
- ☐ Məhsul üzərindəki mülkiyyət hüququnun alıcıdan satıcıya keçməməsi

538 Aşağıdakılardan hansı reeksportun predmeti ola bilər?

- ☐ neft, təbii qaz
- ☐ əlvan metallar
- ☐ yun , dəri
- ☒ bütün cavablar doğrudur
- ☐ kauçuk

539 Spot sazişləri nə üzrə bağlanır?

- ☐ Törəmə alətlər daxil olmaqla ticarət aktivlərinin istənilən növləri üzrə
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün cavablar doğrudur
- ☒ Mövcud aktiv üzrə
- ☐ Törəmə qiymətli kağızlar daxil olmaqla ticarət aktivlərinin istənilən növləri üzrə

540 Fyuçers sazişi zamanı alıcılar nədə maraqlıdırlar?

- ☒ qiymətin (kursun) yüksəldilməsində
- ☐ qiymətin (kursun) azaldılmasında
- ☐ Düzgün cavab yoxdur
- ☐ qiymətin nisbətən çoxaldılmasında
- ☐ qiymətin (kursun) sabit saxlanmasında

541 Fyuçers sazişi zamanı satıcılar nədə maraqlıdırlar?

- ☒ qiymətin (kursun) azaldılmasında

- ☐ qiymətin (kursun) sabit saxlanması
- ☐ qiymətin (kursun) yüksəldilməsində
- ☐ Düzgün cavab yoxdur
- ☐ qiymətin nisbətən çoxaldılmasında

542 Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlər gömrük orqanlarına hansı sənədləri təqdim etməlidirlər? 1.ixrac əməliyyatları üzrə sənədləri 2.kooperasiya əməliyyatları üzrə sənədləri 3.idxal əməliyyatları üzrə sənədləri 4.müvəqqəti ixrac əməliyyatları üzrə

- ☐ 1 4
- ☐ 3 4
- ☒ 1 3
- ☐ 1 2
- ☐ 2 4

543 Saziş pasportu baza sənədidir.

- ☒ valyuta nəzarətinin həyata keçirilməsinin
- ☐ natarius tərəfindən təsdiq edilmiş
- ☐ düzgün cavab yoxdur
- ☐ eksportyor tərəfindən həyata keçirilən
- ☐ səlahiyyət bank fəaliyyətinin

544 Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hesabatları müvafiq orqanlara nə zaman müəyyən edilmiş formada çatdırır?

- ☐ hər ay hesabat dövrünün 10-cu günü
- ☐ hər ay hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- ☒ hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- ☐ hər ayın ilk həftəsi
- ☐ hər ay hesabat dövründən əvvəlki ayın 15-dən gec olmayaraq

545 Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlərin gömrük orqanlarına təqdim etdikləri ixrac əməliyyatları üzrə sənədlərə aşağıdakılardan hansı daxil deyil?

- ☐ ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə müvəkkil bankın sənədi
- ☐ ixrac olunan malların mənşəyi haqqında sənədlər
- ☐ xarici şəxslərlə bağlanmış müqavilə
- ☒ malın mənşəyini təsdiq edən sənəd
- ☐ gömrük yük bəyannaməsi

546 İdxal- ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları AR Prezidentinin hansı Fərmanı ilə təsdiq olunmuşdur?

- ☒ 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə
- ☐ 10 fevral 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə
- ☐ 20 dekabr 1996-ci il tarixli, 607 nömrəli Fərmanı ilə
- ☐ 5 avqust 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə
- ☐ 23 iyul 1996-ci il tarixli, 520 nömrəli Fərmanı ilə

547 İxracat saziş pasportu kim tərəfindən imzalanır?

- ☐ təşkilatda birinci imzaya malik səlahiyyətli şəxs
- ☐ şirkətin rəhbəri və bankın səlahiyyətli şəxsi
- ☒ bankın səlahiyyətli şəxsi və eksportyor

- ☐ düzgün cavab yoxdur
- ☐ şirkətin rəhbəri və eksportyor

548 Kontraktın bütün şərtlərini necə xarakterizə etmək olar?

- ☐ Şərtlərin universallığı baxımından
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur
- ☐ Şərtlərin alıcı üçün vacibliyi baxımından
- ☐ Şərtlərin satıcı üçün vacibliyi baxımından

549 Hərrac nədir?

- ☐ Əmtəələrin satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır?
- ☐ Sifariş edilən malların göndərilməsi üsuludur
- ☒ Maksimum gəlir əldə etmək üçün istifadə edilən pərakəndə satış ticarət növüdür
- ☐ Düzgün cavab yoxdur]
- ☐ Mal çeşidləri haqqında məlumat toplayan şirkətdir

550 Aşağıdakılardan hansı təsərrüfat əlaqələri formalarından biridir?

- ☒ Əmtəələrin (xidmətlərin) alqı-satqısı
- ☐ Müqaviləyə görə mülkiyyətin bölüşdürülməsi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Xidmətlərin tənzimlənməsi
- ☐ Məhdud məsuliyyətli cəmiyyətlər

551 əmtəə mübadiləsi dedikdə nə başa düşülür?

- ☐ Mövcud olan məhsulun qiymətinin dərhal çatdırılması
- ☐ Bir sahibkar digərinə məhsul göndərməsi
- ☒ Tərəfdaşların qarşılıqlı münasibətlərinin əsasında konkret əmtəənin hərəkəti
- ☐ Əmtəələrin alıcıya vaxtında və müəyyən edilmiş qiymətdə çatdırılması
- ☐ Ticarət sazişləri müvəqqəti dövr üçün nəzərdə tutulur

552 Aşağıdakılardan hansı qarşılıqlı ticarət növünə aiddir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Kommersiya üçbucağı
- ☐ Forvard sazişi
- ☐ Reekspert
- ☐ Kommersiya transferti

553 Bir çox iqtisadçılar əmtəəni bu cür adlandırırlar?

- ☐ Mübadilə dəyəri
- ☒ İqtisadi nemət
- ☐ İstehlak dəyəri
- ☐ İqtisadi fayda
- ☐ Düzgün cavab yoxdur

554 Mübadilə və ticarət ilə bağlı məsələlərə ilk dəfə kim tərəfindən baxılmışdır?

- ☒ R.Kantilyon
- ☐ A.Smit
- ☐ V.İ.Dalyan

- ☐ Q.Menil
☐ Düzgün cavab yoxdur

555 Araşdırmalara görə dünya ticarətinin neçə faizi barter sistemi ilə həyata keçirilir?

- ☐ 35
☐ 45
☐ 50
☐ düzgün cavab yoxdur
☒ 40

556 Almaniya ilk barter təşkilatı neçənci ildə fəaliyyət göstərmişdir

- ☒ 1983
☐ 1954
☐ 1949
☐ düzgün cavab yoxdur
☐ 1950

557 Avstraliya ilk barter təşkilatı nə vaxt fəaliyyət göstərir?

- ☐ 1983
☐ 1985
☒ 1984
☐ 1986
☐ 1987

558 Maksimum gəlir əldə etmək üçün istifadə olunan pərakəndə satış ticarət növüdür:

- ☒ hərrac
☐ bank
☐ bazar
☐ şirkət
☐ müəssisə

559 əmtəni iqtisadi nemət adlandırırlar:

- ☐ sosioloqlar
☒ iqtisadçılar
☐ demoqraflar
☐ düzgün cavab yoxdur
☐ politoloqlar

560 Mürəkkəb sövdələşmələrin nəticəsi kimi çıxış edən pullu mübadilədir:

- ☒ ticarət
☐ qənaət
☐ fayda
☐ birja
☐ məhsul

561 İsveçrədə WIR barter təşkilatı neçənci ildə yaranıb?

- ☐ 1930
☐ 1900
☒ 1934

- ☐ 1920
☐ 1910

562 İsveçrədə WIR barter təşkilatının təxminən neçə üzvü var?

- ☐ 30 000
☐ 50 000
☐ 40 000
☒ 63 000
☐ 60 000

563 Barter sisteminə üzlük müraciəti edən firmalardan təqdim olunan üzlük haqqında müqavilənin neçə nüsxəsi təqdim olunur?

- ☐ 1
☐ 3
☒ 2
☐ 5
☐ 4

564 Dünya təcrübəsində çatdırmalar arasındakı maksimal müddət nə qədərdir?

- ☒ 6 ay
☐ 2 il
☐ 1 il
☐ 4 il
☐ 3 il

565 Barter sözünün mənası:

- ☒ dəyişmək
☐ satmaq
☐ axtarmaq
☐ tapmaq
☐ almaq

566 Aşağıdakılardan hansı qarşılıqlı ticarət növünə aiddir?

- ☐ barter sazişi
☐ kommersiya üçbucağı
☐ qarşılıqlı təchizat
☒ bütün cavablar doğrudur
☐ düzgün cavab yoxdur

567 Barter şirkəti nə vaxt məsuliyyət daşıyır?

- ☐ Kod alınıb satış həyata keçirildikdə
☐ reklam pulsuz aparılanda
☐ istehsal keyfiyyətsiz olanda
☒ bütün cavablar doğrudur
☐ düzgün cavab yoxdur

568 Barter sistemilə alıcı mal və ya xidməti necə alır?

- ☐ pulla
☐ faizsiz kreditlə

- ☐ faizli kreditlə
- ☒ başqa bir mal və yaxud xidmətlə
- ☐ banknotlarla

569 Aşağıdakılardan hansı barter sisteminin işlənməsi mərhələlərinə aid deyil?

- ☐ müqavilə hazırlanır və imzalanır
- ☐ üzvə icazə kodu verilir
- ☐ əməliyyat təstiq edilir
- ☐ barter prosesi başa çatır
- ☒ üzv sistemdən çıxarılır

570 Alqı satqı müqaviləsinin predmeti nədir?

- ☐ əsas kommersiya sənədi
- ☐ məhsulların maddi-əşyavi forması
- ☐ xarici ticarət sazişi
- ☒ məhsuldan istifadə etmək hüququ
- ☐ məhsulun kəmiyyət xarakteristikası

571 Bunlardan hansı universal şərtlərə aid deyil?

- ☒ hüquqi ünvanlar
- ☐ tədarükün bazis şərtləri
- ☐ malın təhvil-təslimi
- ☐ sanksiya və reklamasiya
- ☐ ödəniş şərtləri

572 Ticarət sferasında qarçılıqlı əlaqələrin hansı formaları tətbiq olunur?

- ☐ Forvard sazişi
- ☐ Spot sazişi
- ☐ İnformasiyanın ötürülməsi sazişi
- ☒ Bütün cavablar doğrudur
- ☐ Reeksport sazişi

573 Bu saziş nəğd pulla saziş deməkdir?

- ☐ idxal-ixrac
- ☒ fovard
- ☐ reeksport
- ☐ düzgün cavab yoxdur
- ☐ fyuçers

574 Bunlardan hansı kontraktın vacib şərtlərinə aid deyil?

- ☐ məhsulun kəmiyyəti
- ☒ məhsulun təhvil-təslimi
- ☐ kontraktın predmeti
- ☐ ödəniş şərtləri
- ☐ məhsulun keyfiyyəti

575 Dolayı reeksport zamanı

- ☒ xaricdən alınmış məhsullar birbaşa üçüncü ölkəyə göndərilir
- ☐ ölkədən məhsullar çıxarılır

- ☐ daha çox xammallar başqa ölkəyə göndərilir
- ☐ düzgün cavab yoxdur
- ☐ mallar yenidən emal edilir

576 Alqı-satqı ... kommersiya sənədidir?

- ☐ qanunvericilikdəki dəyişikliklərə nəzarət edən
- ☐ lisenziya və kvota tələb edən
- ☒ xaric ticarət sazişini tərtib edən
- ☐ düzgün cavab yoxdur
- ☐ məhsulun sərhəddən keçirilməsinə xidmət

577 Aşağıdakılardan hansı kontraktın əlavə şərtlərinə daxil deyil?

- ☐ daşınma sənədləri
- ☐ arbitraj
- ☐ sığorta
- ☒ ödəniş
- ☐ zəmanət

578 Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hesabatları hansı orqanlara müəyyən edilmiş formada məlumat verir?

- ☐ AR Nazirlər Kabinetinə
- ☐ Maliyyə və Vergilər Nazirliyinə
- ☐ İqtisadi İnkişaf Nazirliyinə
- ☒ Bütün cavablar doğrudur
- ☐ Dövlət Statistika Komitəsinə və Milli Banka

579 Fond və ya məhsul birjalarındakı sazişlərin bir növüdür?

- ☐ forvard
- ☒ fyuçers
- ☐ idxal-ixrac
- ☐ düzgün cavab yoxdur
- ☐ reeksport

580 Fyuçers sazişləri neçə yerə bölünür?

- ☐ 3
- ☐ 4
- ☒ 2
- ☐ 6
- ☐ 5

581 İdxal sazişi pasportu kim tərəfindən tərtib olunur?

- ☐ eksportyor
- ☐ aidiyyətli bank
- ☐ səlahiyyətli bank
- ☐ ixracatçı
- ☒ idxalatçı

582 İdxal sazişi pasportu neçə nüsxədə tərtib olunur?

- ☒ 1

- ☐ 3
- ☒ 2
- ☐ 5
- ☐ 4

583 İxrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra gömrük orqanları həmin sənədləri rəsmiləşdirib nə zaman malların buraxılmasını təmin etməlidir?

- ☐ 3 gün ərzində
- ☐ 5 saat ərzində
- ☐ 1 həftə ərzində
- ☐ 30 gün ərzində
- ☒ 24 saat ərzində

584 Kontrakt nədir?

- ☐ alqı-satqı müqaviləsinin predmeti
- ☐ tədarükün bazis şərtləri üzrə müqavilə
- ☐ məhsuldan istifadə etmək hüququ
- ☐ düzgün cavab yoxdur
- ☒ məhsulların maddi-əşyavi formada alqı-satqı müqaviləsi

585 Lazımi sənədlər təqdim olunduqdan sonra neçə iş günü ərzində İqtisadi İnkişaf Nazirliyində həyata keçirilir?

- ☐ 10
- ☒ 3
- ☐ 8
- ☐ 5
- ☐ 4

586 Vaciblik nöqyeyi nəzərindən kontraktın şərtləri bölünür: 1.vacib şərtlərə 2. qiymət şərtlərinə 3.əlavə şərtlərə 4.tədarükün bazis şərtlərinə

- ☐ 1 4
- ☒ 1 3
- ☐ 1 2
- ☐ düzgün cavab yoxdur
- ☐ 3 4

587 Bunlardan hansı istehsal sahəsində tərəfdaşlıq əlaqələrinin forması deyil?

- ☐ müştərək sahibkarlıq
- ☐ lizinq
- ☐ istehsal koperasiyası
- ☒ barter
- ☐ francayzing

588 Bunlardan hansı məhsul alışı növünə aid deyil?

- ☐ bilavasitə istehsaldan alınması
- ☐ Birja və vasitəçilərin topdan satış yolu ilə alınması
- ☐ birjadan pərakəndə satış yolu ilə alınması.
- ☐ mağazalardan kiçik həcmli alınması
- ☒ Auksiyon vasitəsi ilə alınması

589 Bunlardan hansı topdan satış ticarətin növünə növünə aid deyil?

- ☐ topdan satış tədarük həlqələri ilə ticarət
- ☐ xammal və materialların topdan satış ticarəti
- ☐ birbaşa istehsal əlaqələri üzrə ticarət
- ☐ istisaslaşmış topdan satış ticarət
- ☒ mağazalarda xırda xərclərlə ticarət

590 Birgə müəssisə yaradılması strategiyası nədən ibarətdir?

- ☐ müstəqil idarəetmə orqanlarının yaradılmasından
- ☐ kommersiya müstəqilliyinin məhdudlaşdırılmasından
- ☐ şirkət rəhbərliyinin nüfuzunun artırılması söylərindən
- ☒ yeni imkanlar cəlb edilməsi hesabına fəaliyyətin səmərəliliyinin artırılmasından
- ☐ müəyyən funksiyaların mərkəzləşdirilməsindən

591 Xarici ticarət sazişi bağlanarkən tərəflər nəyi müəyyən etməlidir?

- ☐ Sazişin bağlanması formasının hansı ölkənin hüquq üçün tətbiq olunacağını
- ☐ Mübahisənin tənzimlənməsinin formasının hansı ölkənin hüquq üçün tətbiq olunacağını
- ☐ Tərəflərin hüquq və vəzifələrinin seçilməsi formasının hansı ölkənin hüquq üçün tətbiq olunacağını
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur

592 Kontraktın bağlanmasına qədər aşağıdakı suallardan hansının aydınlaşdırılması vacib deyil?

- ☐ ölkə ərazisinə məhsulun gətirilməsi (çıxarılması) həll olunubmu
- ☒ məhsulun keyfiyyətini təsdiq edən sənəd tələb olunurmu
- ☐ məhsulun çıxarılması (gətirilməsi) üçün xüsusi icazələrin alınması vacibdirmi
- ☐ məhsulun gətirilməsi (çıxarılması) üçün hansı imtiyazlar var
- ☐ məhsulun sərhəddən keçirilməsini təmin etmək üçün daha hansı sənədlər lazımdır

593 Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi üçün Rezidentlərin gömrük orqanlarına təqdim etdikləri idxal əməliyyatları üzrə sənədlərə aşağıdakılardan hansı daxil deyil?

- ☐ malın keyfiyyət sertifikatı
- ☒ hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu
- ☐ malın uyğunluq sertifikatı
- ☐ gömrük yol bəyannaməsi
- ☐ yol-nəqliyyat sənədləri

594 Birbaşa reeksport zamanı

- ☐ daha çox xammallar başqa ölkəyə göndərilir
- ☒ idxal olunacaq məhsullar ölkəyə gətirilir
- ☐ ölkədən məhsullar çıxarılır
- ☐ düzgün cavab yoxdur
- ☐ xaricdən alınmış məhsullar birbaşa ölkəyə gətirilir

595 Fərdi şərtlərə, yəni yalnız bir konkret kontrakta aid olan şərtlərə aşağıdakılardan hansılar aiddir?

1. kontraktın təbiəti 2. zamanət 3. məhsulun keyfiyyəti 4. ödəniş şərtləri 5. məhsulun kəmiyyəti 6. sanksiya və reklamasiya 7. tədarük müddətləri 8. tədarükün bazis

- ☐ 1 3 5 8
- ☐ 2 4 5 7

- ☒ 1 3 5 7
- ☐ 1 2 4 5
- ☐ 3 4 6 8

596 İdxal saziş pasportu kim tərəfindən imzalanır?

- ☐ idxalçının hesabı üzrə birinci imzaya malik səlahiyyətli
- ☐ natarius
- ☒ carı valyuta hesabının açıldığı səlahiyyətli bir bank
- ☐ düzgün cavab yoxdur
- ☐ eksportyor

597 Konqlomerat nədir?

- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☒ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati inteqrasiya formasıdır
- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
- ☐ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
- ☐ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir

598 Konsorsium nədir?

- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☐ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati inteqrasiya formasıdır
- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
- ☐ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
- ☐ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir
- ☒ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır

599 Kartel nədir?

- ☐ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati inteqrasiya forması
- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
- ☒ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
- ☐ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı

600 Sindikat nədir?

- ☐ şirkətlərin vahid maliyyə nəzarəti altında müxtəlif növ müəssisələr şəbəkəsini birləşdirən təşkilati inteqrasiya forması
- ☐ kapitalda iştirak vasitəsilə bir-biri ilə əlaqəli olan müstəqil müəssisələrin birlik formasıdır (bir qayda olaraq, çoxsahəli)
- ☐ bir qayda olaraq, eyni sahəyə aid, öz aralarında şirkətin kommersiya fəaliyyətinin müxtəlif tərəflərinə (bazar bölgüsü və s.) aid saziş imzalayan firmaların birliyi
- ☒ eyni növlü sənaye müəssisələrinin məhsulunun ümumi satışını həyata keçirmək məqsədilə yaradılmış birlikdir

- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti ittifaqı

601 Pul nədir?

- ☐ tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birlşədiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
- ☐ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansi digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
- ☒ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☐ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir

602 Trest nədir?

- ☒ tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birlşədiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
- ☐ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansi digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
- ☐ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☐ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir

603 Assosiasiya nəyə deyilir?

- ☐ tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birlşədiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
- ☒ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansi digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
- ☐ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☐ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir

604 Strateji alyans nədir?

- ☐ tərkibinə daxil olan müəssisələrin vahid istehsal kompleksində birlşədiyi və öz hüquqi, istehsal və kommersiya müstəqilliyini itirdiyi birlikdir
- ☐ hüquqi və ya fiziki şəxslərin ümumi təsərrüfat, elmi, mədəni və ya hər-hansi digər, bir qayda olaraq, qeyri-kommersiya məqsədinə nail olmaq üçün könüllü şəkildə birləşməsidir
- ☐ təsərrüfat cəhətdən müstəqil firmaların müxtəlif növ sahibkarlıq fəaliyyətini icra etmək məqsədilə yaradılmış müvəqqəti ittifaqdır
- ☒ iki və daha çox müstəqil firmanın müəyyən kommersiya məqsədinə nail olmaq üçün, şirkətin birləşmiş və bir-birini tamamlayan strateji resursları sinerjisini əldə etmək üçün kooperasiya haqqında sazişidir
- ☐ bütün iştirakçıların gəlirinin ümumi fonda daxil olması və sonradan onlar arasında əvvəlcədən müəyyən edilmiş nisbətdə bölünməsi ilə fərqlənən şirkətlərin birləşməsi formasıdır

605 Müştərək müəssisədə tərəfdaşlar arasında münasibətlərin tənzimlənməsi nə əsasında həyata keçirilir?

- ☐ heç biri
- ☐ payçılıq
- ☒ kontrakt

- ☐ sövdələşmə
- ☐ hamısı

606 Qarışıq cəmiyyətlər hansılardır?

- ☐ nizamnamə fondu bir ölkənin iki və ya daha çox hüquqi şəxsi tərəfindən formalaşdırılan müəssisələrdir
- ☐ sahibkarlıq fəaliyyəti müxtəlif ölkələrdən olan tərəfdaşların ümumi mülkiyyəti bazasında həyata keçirilən müstəqil təşkilatdır
- ☒ xaricdə yerli təşkilatların və xarici tərəfdaşların kapitalı əsasında yaradılmış firmalardır
- ☐ doğru cavab yoxdur
- ☐ əməkdaşlığı müəssisədə olan resurslar və imkanlar əsasında tam təsərrüfat hesabı prinsiplərinə riayət olunması ilə qurulan müəssisələrdir

607 Birgə müəssisə hansılardır?

- ☐ nizamnamə fondu bir ölkənin iki və ya daha çox hüquqi şəxsi tərəfindən formalaşdırılan müəssisələrdir
- ☒ sahibkarlıq fəaliyyəti müxtəlif ölkələrdən olan tərəfdaşların ümumi mülkiyyəti bazasında həyata keçirilən müstəqil təşkilatdır
- ☐ xaricdə yerli təşkilatların və xarici partnyorların kapitalı əsasında yaradılmış firmalardır
- ☐ doğru cavab yoxdur
- ☐ əməkdaşlığı müəssisədə olan resurslar və imkanlar əsasında tam təsərrüfat hesabı prinsiplərinə riayət olunması ilə qurulan müəssisələrdir

608 Qarışıq müəssisə hansılardır?

- ☐ nizamnamə fondu bir ölkənin iki və ya daha çox hüquqi şəxsi tərəfindən formalaşdırılan müəssisələrdir
- ☐ sahibkarlıq fəaliyyəti müxtəlif ölkələrdən olan tərəfdaşların ümumi mülkiyyəti bazasında həyata keçirilən müstəqil təşkilatdır
- ☐ xaricdə yerli təşkilatların və xarici tərəfdaşların kapitalı əsasında yaradılmış firmalardır
- ☐ doğru cavab yoxdur
- ☒ əməkdaşlığı müəssisədə olan resurslar və imkanlar əsasında tam təsərrüfat hesabı prinsiplərinə riayət olunması ilə qurulan müəssisələrdir

609 Tarixdə ən birinci azad iqtisadi zona hansı ölkədə yaradılıb?

- ☐ İspaniya
- ☐ Çin
- ☐ ABŞ
- ☒ İtaliya
- ☐ Rusiya

610 Hansı fəaliyyət müştərək sahibkarlığın tipi sayılır?

- ☐ Lisenziyalı istehsal
- ☐ Kontrakt üzrə idarəetmə
- ☐ Podrat istehsalı
- ☒ bütün cavablar doğrudur
- ☐ Kapitala birgə malik olmaq

611 Müştərək sahibkarlığın tipinə aid deyil?

- ☒ Ticarət evi
- ☐ Lisenziyalı
- ☐ Kontrakt üzrə idarə etmək
- ☐ Podrat istehsalı
- ☐ Birgə investisiyalı müəssisələr

612 Hansı fəalliyət müştərək sahibkarlığın növünə aid deyil?

- ☐ İstehsal
- ☒ Alqı satqı
- ☐ Elmi –tədqiqat
- ☐ Kontrakt üzrə idarəetmə
- ☐ Satış

613 Bunlardan hansının müştərək müəssisələrin inkişafında rolu yoxdur?

- ☐ İnformasiya
- ☐ Valyuta məzənnəsi
- ☐ Rentabellik səviyyəsi
- ☐ Vergi dərəcəsi
- ☒ Hamısı düzgün cavabdır

614 Aşağıdakılardan hansı dünya praktikasında Azad iqtisadi zonalara aid deyil?

- ☐ Azad istehsal zonaları
- ☒ Azad istehlakçı zonaları
- ☐ Azad ticarət zonaları
- ☐ Azad offşor zonaları
- ☐ Azad gömrük zonaları

615 Müştərək sahibkarlığın növü hansıdır?

- ☒ Konsorsium
- ☐ Beynəlxalq iqtisadi təşkilatlar
- ☐ Səhmdar cəmiyyətlər
- ☐ Hamısı düzgün cavabdır
- ☐ İstehsal

616 Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə göstərilmişdir?

- ☒ 1992
- ☐ 2000
- ☐ 1995
- ☐ 2005
- ☐ 1994

617 Bazar iqtisadiyyatı şəraitində xidmətlərə hansılar aid deyil?

- ☐ İctimai iaşə
- ☐ Bank işi
- ☒ Mübadilə
- ☐ Reklam
- ☐ Sığorta

618 Sahibkarlıq fəaliyyətində vəzifə dedikdə nə başa düşülür?

- ☒ Əlamətlərlə bilavasitə məqsədi ifadə etmək
- ☐ Kəmiyyət və keyfiyyəti təyin etmək
- ☐ Qarşıya qoyulmuş vəzifəni təyin etmək
- ☐ İctimaiyyətlə əlaqə yaratmaq
- ☐ İnkişaf üçün maliyyə mənbəyi təmin etmək

619 Aşağıdakılardan hansı offşor zonaya aiddir?

- ☒ Bütün variantlar düzgündür
- ☐ Terksi və Kaikos adaları
- ☐ Cəllüdüard adaları
- ☐ Cersi və qrensi adaları
- ☐ Bəham adaları

620 İqtisadçılar müştərək müəssisələrə hansı formada baxır?

- ☒ Xarici investisiyanın təminat sistemi forması kimi
- ☐ müştərək müəssisələrin istiqamətinin öncül müəyyən edilməsi forması kimi
- ☐ Qarşılıqlı tərəfdaşların işgüzar əməkdaşlıq forması kimi
- ☐ Bütün cavablar doğrudur
- ☐ Düzgün cavab yoxdur

621 Müştərək müəssisələr aşağıdakılardan hansının bölüşdürülməsi əsasında yaradılır?

- ☐ Birgə kapitalın
- ☐ Mənfəətin
- ☐ Birgə idarəetmənin
- ☒ Bütün cavablar doğrudur
- ☐ Risklərin

622 Hansı əsasda yaradılan Müştərək müəssisələrin Nizamnamə fondu tərəfdaşların vəsaitləri hesabına yaradılır?

- ☐ danışıqlar əsasında
- ☒ payçılıq əsasında
- ☐ müqavilə əsasında
- ☐ sövdələşmə əsasında
- ☐ saziş əsasında

623 Aşağıdakı əlamətlərdən hansı həm payçı həm də kontrakt müştərək müəssisələrin yaradılması üçün xarakterikdir?

- ☐ Birgə idarəetmə
- ☐ Mənfəəti bölüşdürülməsi
- ☐ Birgə kapital
- ☒ Hamısı
- ☐ Riskin bölüşdürülməsi

624 Payçılıq əsasında yaradılan müştərək müəssisələrin Nizamnamə fondu aşağıdakılardan hansının hesabına yaradılır?

- ☐ Tərəfdaşlar arasında sövdələşmələr hesabına
- ☒ Tərəfdaşların vəsaitləri hesabına
- ☐ Tərəfdaşlar arasında bank əməliyyatları hesabına
- ☐ Düzgün cavab yoxdur
- ☐ Tərəfdaşlar arasında birgə kapitalın bölüşdürülməsi hesabına

625 Müştərək müəssisələrin yaradılmasında nə mühüm rol oynayır?

- ☒ bazar motivləri
- ☐ mübadilə

- ☐ sığorta
- ☐ istehsal
- ☐ mənfəət

626 Müştərək müəssisələri yaradan tərəflərin məqsədlərinin motivləri neçə əsas kateqoriyaya bölünür?

- ☐ 2
- ☐ 4
- ☒ 3
- ☐ 7
- ☐ 5

627 Aşağıdakılardan hansı motivlərin əsas kateqoriyalarına aid deyil?

- ☐ Zəruri istehsal resurslarının əldə olunması
- ☐ Riskin bölüşdürülməsi
- ☐ Bazar motivləri
- ☐ A və C varianları
- ☒ İstehsal motivləri

628 Müştərək müəssisələrin yaradılması yolu ilə texnika və texnologiyanın , idarəetmə təcrübəsinin və s. ölkə iqtisadiyyatına cəlb olunması neçə formada həyata keçirilir?

- ☒ 3
- ☐ 5
- ☐ 4
- ☐ 8
- ☐ 7

629 Milli tərəfdaşların müştərək müəssisədə iştirakı aşağıdakılardan hansı riskləri xeyli azaldır?

- ☐ Xarici investisiyanın milliləşdirmə riskini
- ☐ Onların milli müəssisələrdən diskriminasiya olunma riskini
- ☐ Xarici investisiyanın müsadirə riskini
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur

630 Müştərək müəssisələrin yaradılması prosesi aşağıdakı hansı mərhələləri əhatə edir?

- ☒ Bütün cavablar doğrudur
- ☐ zəruri informasiyanın toplanması
- ☐ bazarın tədqiqi
- ☐ müştərək müəssisənin tipinin seçilməsi
- ☐ real imkanların qiymətləndirilməsi

631 Tədqiqatçılar PR-nın sinonimi kimi aşağıdakılardan hansı ifadəni işlədirlər?

- ☒ Kommunikasiya menecmenti
- ☐ Sövdələşmə
- ☐ Reklam
- ☐ Konsaltink
- ☐ Kopreativ idarə etmə

632 Pablik rileyşnzin əsas məqsədi:

- ☒ ictimaiyyətdə firma haqqında müsbət fikir yaratmaqdır
- ☐ yeni mal və xidmətlərin yaradılmasıdır
- ☐ satış həcmnin artırılmasıdır
- ☐ istehsalat xərclərinin azaldılmasıdır
- ☐ reklam fəaliyyətidir

633 İctimai iş:1.dövlət və ya özəl müəssisələrinin xidmət şöbələrinin ictimaiyyətlə işlər üzrə fəaliyyətidir 2.ictimai fikrin mahiyyətidir 3.cəmiyyətdə mövqedir

- ☐ 1,2
- ☐ 2,3
- ☒ 1
- ☐ 1,2,3
- ☐ 1,2

634 Publik releysinz ilk növbədə hansı funksiyanı daşıyır?

- ☐ siyasət
- ☐ təşkilatçı
- ☒ idarə etmə
- ☐ özünə inam
- ☐ imic

635 Publist relation nə deməkdir?

- ☐ İstehlakçının həvəsləndirilməsi
- ☐ Tanınmış ticarət markası
- ☒ İctimaiyyətlə əlaqələr
- ☐ Şirkətin imicinin yaradılması
- ☐ İctimai fəaliyyət

636 Publicitinin problemləri ilə kimlər məşğul olur?

- ☒ Yazıçılar
- ☐ Hüquqşunaslar
- ☐ Siyasətçilər
- ☐ Katiblər
- ☐ menecerlər

637 P/ R-nin əsas neçə funksiyası var?

- ☐ 1
- ☐ 4
- ☒ 3
- ☐ 8
- ☐ 6

638 İctimai dialoq klasiklərdən kimin adı ilə bağlıdır?

- ☐ Senter
- ☐ Aristotel
- ☒ Sokrat
- ☐ Veqli
- ☐ Platon

639 Aşağıdakılardan hansı Maslov nəzəriyyəsinə görə tələbin baş mərhələli iyerarxiyasına aid deyil?

- ☐ Ən aşağı səviyyəyə fizioloji tələbatlar.
- ☐ Dördüncü səviyyə - nüfuz tələbatlar.
- ☐ Üçüncü səviyyəni ictimai tələbatlar
- ☒ Hər bir insan eyni vəziyyətə müxtəlif tərəqqidə yanaşır.
- ☐ Sonuncu səviyyə özünü ifadə etmə.

640 Press-vasitəçilik nədir?

- ☐ Təşkilatlar və cəmiyyətin çoxsaylı qrupları arasında qarşılıqlı etibar münasibətlərinin təşkili
- ☒ İnformasiya vasitələrinin diqqətini çəkmək və ictimai nəzərin təminatı məqsədilə materialların yazılması və xüsusi tədbirlərin təşkili
- ☐ Elmi-tətbiqi nizam-intizamın inkişafı
- ☐ Cəmiyyətin münasibətlərini qiymətləndirməyə, fərdlərin və təşkilatların ümumi maraqlarına yönəldilmiş fəaliyyət və siyasətini fərdiləşdirməyə, anlaşılmaya nail olmaq və onu qəbul etməyə yönəldilmiş fəaliyyət proqramının yerinə yetirilməsinə təyin edilmiş idarəetmə funksiyası
- ☐ Komunikasiya siyasətinin həyata keçirilməsi

641 Hansı fikir düzgündür?

- ☐ İctimai iş ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır
- ☐ Press-agent ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır
- ☒ Yüksəlmə ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır.
- ☐ Press-vasitəçilik ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır.
- ☐ PR ictimaiyyətlə əlaqəli müxtəlif vasitələrin istifadə edilməsi effektivliyindən asılıdır.

642 Düzgün variantı seçin.

- ☒ Düzgün cavab yoxdur
- ☐ Sarı piar – mənbəyini gizli saxlayan piar
- ☐ Qara piar – mənbəyini gizli saxlayan reklam
- ☐ Boz piar - sosial məsul piardır
- ☐ Bütün cavablar doğrudur

643 Düzgün variantı seçin.

- ☐ Yaşıl piar - sosial məsul piardır
- ☐ Boz piar - mənbəyini gizli saxlayan reklam
- ☒ Bütün cavablar doğrudur
- ☐ Düzgün cavab yoxdur
- ☐ Özünüpiar – öz-özünün anonim tərəfidir

644 PR şöbəsinin bilavasitə təşkilatın strukturunda olması hansı qüsurların yaranmasına səbəb ola bilər?

- ☒ Bütün cavablar doğrudur
- ☐ Təşkilatın rəhbərinin şöbənin əməkdaşlarına təzyiq göstərməsi
- ☐ Şöbəyə dəqiq izah olunmamış təlimat və göstərişlər
- ☐ Düzgün cavab yoxdur
- ☐ Müəyyən dərəcədə obyektivliyin itirilməsi

645 Aşağıdakılardan hansı biznesin mühüm əlamətlərindən ibarətdir?

- ☐ biznesin ayrı-ayrı növlərinin qarşılıqlı fəaliyyətinə tələbat
- ☐ iqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi

- ☐ şəxsi və kollektiv təşəbbüskarlıq
- ☐ qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək.
- ☒ hamısı

646 Biznes əlaqələrinin qurulmasında aşağıdakılardan hansı vacib olmalıdır?

- ☒ bunların hamısı düzgün cavabdır
- ☐ kəmiyyət
- ☐ keyfiyyət
- ☐ mədəniyyət
- ☐ maliyyə vəsaiti

647 Aşağıdakılardan hansı biznesin xarici mühitinə aid deyil?

- ☐ siyasi amillər
- ☐ iqtisadi artım
- ☒ istehsal
- ☐ təbii mühit
- ☐ rəqiblər

648 Bunlardan hansı daxili mikro mühit amili deyil?

- ☐ qanunlar
- ☐ dövlət tənzimlənməsi idarələri
- ☐ əmək ehtiyatları
- ☒ dünya bazarında konyuktura
- ☐ rəqiblər

649 Bunlardan hansı işgüzar danışıqların aparılmasının qaydalarına aid deyil?

- ☐ ünsiyyət
- ☐ doğruluq
- ☒ saymamazlıq
- ☐ anlayış
- ☐ səmərəlilik

650 Aşağıdakılardan hansı biznes əlaqələrinin növünə aid deyil?

- ☐ şəxsi
- ☒ operativ
- ☐ perspektiv
- ☐ strateji
- ☐ işgüzar

651 Məqsədyönlü şəkildə qurulmuş münasibətlər:

- ☐ gələcəyə hesablanmış işgüzar münasibətlərdir
- ☐ işgüzar münasibətdən daha çox dostcasına münasibətlərdir
- ☐ öz-özünə yaranan münasibətlərdir
- ☒ iş adamının şüurlu şəkildə və əvvəlcədən formalaşdırdığı münasibətlərdir
- ☐ işdə hər gün yaranan münasibətlərdir

652 Biznesdə şəxslərarası ünsiyyətin növləri:

- ☐ intuitiv, məqsədyönlü, şəxsi
- ☐ doğru cavab yoxdur

- ☐ məqsədyönlü, işgüzar, intuitiv
- ☐ perspektivli, strateji, intuitiv
- ☒ işgüzar, şəxsi, strateji

653 Lizing müəssisəsi müflisləşərsə həmin əmlakla bağlı razılaşmalar hansı qanuna müvafiq olaraq həll edilir?

- ☐ Sahibkarlıq fəaliyyəti haqqında qanun.
- ☒ Müflisləşmə və iflas haqqında qanun.]
- ☐ Kommersiya haqqında qanun
- ☐ Lizing haqqında qanun
- ☐ Düzgün cavab yoxdur

654 Bunlardan hansını lizing əməliyyatlarının yerinə yetirilməsi zamanı yaranan risklərin qrupuna ayırmaq olmaz?

- ☐ Lizing problemlərinin seçilməsi zamanı yaranan risk.
- ☐ Lizing problemlərinin göndərilməsi ilə əlaqədar risk.
- ☒ İştirakçılar arasında risklərin ədalətli bölüşdürülməsi.
- ☐ Lizing müqavilə
- ☐ Düzgün cavab yoxdur

655 Lizing əməliyyatı icra edilmiş ilk cəmiyyət neçənci ildə yaranmışdır.

- ☐ XX əsrin əvvəllərində
- ☐ Düzgün cavab yoxdur
- ☒ 1952-ci ildə
- ☐ 1896-cı il
- ☐ XX əsrin sonunda XXI əsrin əvvəllərində

656 Lizing əməliyyatları icra edilən ilk lizing şirkəti hansıdır.

- ☐ Lokfrans
- ☐ English Leasing Service
- ☒ US Leasing Corporation
- ☐ Lokomotiv commercial
- ☐ Savay zinq

657 Lizing biznes növünün vətəni haradır.

- ☒ ABŞ
- ☐ Çin
- ☐ Avropa
- ☐ Norveç
- ☐ Yaponiya

658 Fransa'nın ən böyük lizing şirkətləri hansılardır.

- ☒ Lokfrans, Slibay, Lokabay
- ☐ Delta Finance Corporation, Iccrea Bancalmpresa, Assimo
- ☐ Iccrea Bancalmpresa leasing, Lokfrans, Lokabay
- ☐ Lokabay, Leasemaster, Deutsche Credo
- ☐ Leasemaster, Europe Commercial, Le Leasing LTD

659 İtaliya lizing şirkətləri hansılardır

- ☐ Iccrea Bancalmpresa, Slibay, Lokabay
- ☐ Delta Finance Corporation, Iccrea Bancalmpresa, Assimo
- ☒ Lokafit, Savay zinq, Gentrolizing
- ☐ Lokabay, Leasemaster, Savay zinq
- ☐ Leasemaster, Gentrolizing, Lokafit

660 Sürətli inkişafına görə ən geridə qalan lizinq bazarı hansıdır

- ☐ ABŞ
- ☒ Avropa
- ☐ Asiya
- ☐ Avstraliya
- ☐ Sakit okean

661 Dünya lizinq bazarının əsas hissəsi hansı üçbucaqda cəmlənib.

- ☒ ABŞ-Qərbi Avropa-Yaponiya
- ☐ ABŞ-Qərbi Avropa
- ☐ ABŞ-Yaponiya-Avstraliya
- ☐ Bütün cavablar doğrudur
- ☐ Qərbi Avropa-Sakit okeanı

662 Azərbaycan lizinq bazarının üzvləri hansılardır

- ☒ AG lizinq, Günay Lizinq, Unilizinq
- ☐ Azərilizinq İLŞ, AG Lizing Delta lizinq
- ☐ Bütün cavablar doğrudur
- ☐ Muğan lizinq, Günay lizinq, Delta lizinq
- ☐ Unilizinq, AG lizinq, Delta lizinq

663 Avropa lizinq cəmiyyətləri Birliyinin mərkəzi harada yerləşir.

- ☐ Milan
- ☒ Brüssel
- ☐ Strarsburq
- ☐ Sthokolm
- ☐ London

664 Kapital qoyuluşlarında lizinq payı daha çoxdur

- ☐ Avstriya, Danimarka, Norveç
- ☐ Böyük Britaniya, Fransa, İsveç, İspaniya
- ☒ ABŞ
- ☐ Yaponiya
- ☐ İtaliya, Niderland

665 Elektron biznes nədir?

- ☐ kommersiya sahibkarlığının xüsusi forması
- ☐ maliyyə biznesi növlərindən biridir
- ☐ kommunikasiyalar vasitəsilə pul qazanmaq üsuludur
- ☐ doğru cavab yoxdur
- ☒ televiziya, telefon və internet vasitəsilə pul qazanmaq üsuludur

666 Bunlardan hansı qanunvericilikdə müəyyən edilmiş sahibkarlığın vəzifələrinə aid deyil?

- ☐ İstehsal etdiyi məhsulları markalaşdırmaq
- ☒ Haqsız rəqabət metodlarına yol vermək
- ☐ Vergilər ödəmək
- ☐ İşçilərlə müqavilə bağlamaq
- ☐ Antiinhisar qanunvericiliyinə riayət etmək

667 Sahibkarlıq anlayışı ilk dəfə Qərb iqtisadiyyatında hansı iqtisadçı işlətməmişdir?

- ☐ İ.B.Sey
- ☒ R.Kantilyon
- ☐ Adam Smit
- ☐ .Marşal
- ☐ Y.Şumpetr

668 Fərdi sahibkarlığın üstünlüyü hansılardır?

- ☐ İnkişaf imkanlarının məhdudluğu
- ☐ Bank starndartlarının artırılmasında imkanların məhdudluğu
- ☐ Risk tamamilə sahibkarlığın üzərinə düşür
- ☐ Sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün icazə çətinliklərlə əldə edilir
- ☒ Muhasibat uçotunun və maliyyə hesabatlarının daha asan sistemi təqdim edilir

669 Bunlardan hansı sahibkarlığın hüquqi formalarına aid deyil?

- ☐ Fərdi sahibkarlıq
- ☐ Təsərrüfat cəmiyyətləri
- ☐ Təsərrüfat ortaqlığı
- ☒ Qeyri hökumət təşkilatları
- ☐ Koperativlər

670 Aşağıdakılardan hansını iqtisadçılar müştərək müəssisələrin başlıca xüsusiyyəti hesab edirlər?

- ☐ İki və daha çox tərəfdaşın arasında müqavilənin mövcudluğu
- ☐ Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi maraqlarının ümumiliyi
- ☐ Hər bir tərəfdaşın pay və iştirak formasının müəyyən olunması
- ☒ Bütün cavablar doğrudur
- ☐ Hər bir iştirakçının uyğun mənfəət payına hüququ

671 Müştərək müəssisə hesab etmək daha məqsəduyğundur?

- ☐ Nizamnamə fondu xarici və daxili kapitalın iştirakı ilə formalaşan təsərrüfat subyektlərini
- ☐ Nizamnamə fondu yalnız xarici kapitalın iştirakı ilə formalaşan təsərrüfat subyektlərini
- ☒ Nizamnamə fondu xarici və milli kapitalın iştirakı ilə formalaşan təsərrüfat subyektlərini
- ☐ Düzgün cavab yoxdur
- ☐ Nizamnamə fondu yalnız daxili kapitalın iştirakı ilə formalaşan təsərrüfat subyektlərini

672 Kontrakt müştərək müəssisələrdə aşağıdakılardan hansı kontrakta əsasən müəyyən olunmur?

- ☐ Tərəfdaşların əməkdaşlıq prinsipləri
- ☐ Tərəfdaşların sərmayə qoyuluşlarının ölçü və formaları
- ☐ Tərəfdaşların məsuliyyətləri
- ☐ Düzgün cavab yoxdur
- ☒ Tərəfdaşların iş qabiliyyətləri

673 Kontrakt müştərək müəssisələrində kontrakta əsasən nə müəyyən olunur?

- ☐ Tərəfdaşların əməkdaşlıq prinsipləri
- ☐ Tərəfdaşların sərmayə qoyuluşlarının ölçü və formaları
- ☐ Tərəfdaşların məsuliyyətləri
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur

674 Müştərək müəssisələrin sosial-iqtisadi mahiyyəti aşağıdakılardan hansı ilə müəyyən olunur?

- ☒ Tərəfdaşların texnoloji və emosional əməkdaşlığı ilə
- ☐ Xarici investorun texnikada payı ilə
- ☐ Tərəfdaşların birgə sərmayə qoyuluşları ilə
- ☐ Tərəfdaşların vəsaitləri ilə
- ☐ İşçilərin qüvvəsi ilə

675 Müştərək müəssisələrin yaradılma səbəbi kimi tərəfdaşlar çox zaman hansı resurs növlərinə çatışmazlıqla rastlaşırlar?

- ☐ İstehsal gücləri
- ☐ Xammal və materiallar
- ☐ Texnologiya , patent ,idarəetmə kadrları
- ☐ Maliyyə resursları, informasiya, nou-hau
- ☒ Bütün cavablar doğrudur

676 Aşağıdakılardan hansı müştərək müəssisələrin fəaliyyətində əsas məsələlərdən biridir?

- ☐ Müəssisə üzərində sahibkarlıq
- ☒ Müəssisə üzərində nəzarət
- ☐ Müəssisənin xarici investorlarla əlaqəsi
- ☐ Xarici investisiyanın təminat sistemi
- ☐ Müəssisənin tərəfdaşlara əlaqəsi

677 Müştərək müəssisə üzərində nəzarət aşağıdakılardan hansı ilə müəyyən olunmur?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Tərəfdaşların texnoloji və emosional əməkdaşlığı ilə
- ☐ Tərəfdaşların gücü ilə
- ☐ Ölkənin inkişaf səviyyəsi ilə
- ☐ Tərəfdaşların müəssisənin kapitalındakı payı ilə

678 Xarici investor öz üstünlüklərindən istifadə edərək müştərək müəssisə üzərində nəzarəti hansı metodlar vasitəsilə təmin edir? 1.maliyyə mtodu 2.prinsipial metod 3.inzibati metod 4.tərəfdaşlıq metodu 5.səhmlərin emissiyası və yerləşdirilməsi metodu

- ☐ 3 4 5
- ☐ 1 4 5
- ☒ 1 3 5
- ☐ 1 2 4
- ☐ 2 3 4

679 Aşağıdakılardan hansı müştərək müəssisələrin yaradılmasında iştirak edən 4 prinsipdən biri deyil?

- ☐ Yeni növ məhsul istehsalında riskin azaldılması
- ☐ Əməliyyatların genişləndirilməsi
- ☐ İstehsalın məhsuldarlığının və səmərəliliyinin yüksəldilməsi

- ☐ İnvestisiya, texnika, texnologiya cəlb edilməsi yolu ilə geridə qalmış sahənin inkişafının təmin edilməsi
- ☒ Məhsul buraxılışı prosesində şaquli integrasiyanın təmin edilməsi

680 İstifadəçi kontenti nədir?

- ☐ şəbəkələrarası protokoldur
- ☐ təşkilatın bölmələrinin işini təmin edən əməliyyat-hesablama bölməsidir
- ☐ veb-saytlara baxmaq üçün proqram təminatıdır
- ☐ müştərinin avadanlığının yerləşdirilməsi xidmətidir
- ☒ istifadəçinin kompüter diskinə yükləyə biləcəyi bütün informasiyalardır

681 Bek-ofis nədir?

- ☐ veb-saytlara baxmaq üçün proqram təminatıdır
- ☐ şəbəkələrarası protokoldur
- ☐ istifadəçinin kompüter diskinə yükləyə biləcəyi bütün informasiyalardır
- ☒ təşkilatın bölmələrinin işini təmin edən əməliyyat-hesablama bölməsidir
- ☐ müştərinin avadanlığının yerləşdirilməsi xidmətidir

682 Aşağıda sadalananlardan hansı elektron biznes sisteminə daxil deyil?

- ☐ satış və alışın təşkili üçün elektron kommersiya altsistemləri
- ☐ elektron sənəd dövriyyəsi altsistemləri
- ☐ informasiya mübadiləsi altsistemləri
- ☒ istehsal xərclərinin azalmasını təmin edən altsistemlər
- ☐ qlobal axtarış, biliklərin toplanması və birgə istifadəsi altsistemi

683 Potensial satış həcmi nədir?

- ☒ potensial bazarın, prinsipcə, sahibkarın ala biləcəyi hissəsidir
- ☐ mümkün satış həcmi səciyyələndirən göstəricilərdir
- ☐ müəyyən şərtlərdə satış həcmi artırılması perspektividir
- ☐ verilmiş bazarın alıcılarının müəyyən vaxt kəsiyi ərzində əldə edə biləcəyi malların ümumi miqdarıdır
- ☐ bazar tutumunun biznes-plan üçün zəruri olan təhlilidir

684 Səmərəsiz bazar nədir?

- ☐ malların satış həcmi artırılması üçün real imkanları olan bazar
- ☒ mal və xidmətlərin reallaşması üçün perspektivi olmayan bazar
- ☐ xidmətlərin və malların əsas hissəsinin reallaşdığı bazar
- ☐ satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazar
- ☐ malların kiçik hissəsini udan bazar

685 İnkişaf edən bazar hansıdır?

- ☒ malların satış həcmi artırılması üçün real imkanları olan bazardır
- ☐ ticari əməliyyatların sabit olmadığı bazardır (cansız, passiv)
- ☐ satış imkanlarının müəyyən edilməsi üçün seçilən bazardır
- ☐ müəyyən şərtlərdə malların satış perspektivi olan bazardır
- ☐ malların kiçik hissəsini udan bazardır

686 Malların və xidmətlərin kiçik hissəsini udan bazar necə adlanır?

- ☐ Seçilmiş bazar
- ☐ Əsas bazar
- ☐ Səmərəsiz bazar

- ☐ Potensial bazar
- ☒ Əlavə bazar

687 Aşağıda sadalanan amillərdən hansı istehsal planının tərtib edilməsini şərtləndirir?

- ☒ firma üzrə istehsal axınları sxeminin tərtib edilməsi
- ☐ mal və xidmətlərin reallaşması üçün pul xərcləri
- ☐ firmanın təşkilati quruluşu
- ☐ xidmətlərin, bölmələrin tərkibi və onların funksiyaları
- ☐ kəskin rəqabət, alıcı uğrunda mübarizənin güclənməsi

688 Aşağıda sadalanan amillərdən hansı maliyyə planının tərtib edilməsini şərtləndirir?

- ☐ ştatdankənar vəziyyətdə xidmətlər və bölmələr arasında əlaqələndirmənin və qarşılıqlı fəaliyyətin təşkili
- ☐ firmanın idarə edilməsinin təşkilati sxemi
- ☐ firmanın təşkilati quruluşu
- ☒ doğru cavab yoxdur
- ☐ xidmətlərin, bölmələrin heyəti və onların funksiyaları

689 İstehlakçı uğrunda mübarizə prinsipi nəyə əsaslanır?

- ☐ istehsalın bazarın tələblərinə maksimum uyğunlaşdırılmasına
- ☒ bütün mümkün vasitələrin (malın keyfiyyəti, reklam, servis, dizayn, qiymət və s.) köməyi ilə bazara və istehlakçıya təsirə
- ☐ tələbatın və bazar konyunkturasının nəzərə alınmasına
- ☐ doğru cavab yoxdur
- ☐ istehlak tələbatı və gələcəkdə onun dəyişməsi haqqında məlumat olmasına

690 İstehlakçıların başa düşülməsi prinsipi nəyə əsaslanır?

- ☐ istehsalın bazarın tələblərinə maksimum uyğunlaşdırılmasına
- ☐ bütün mümkün vasitələrin (malın keyfiyyəti, reklam, servis, dizayn, qiymət və s.) köməyi ilə bazara və istehlakçıya təsirə
- ☒ tələbatın və bazar konyunkturasının nəzərə alınmasına
- ☐ doğru cavab yoxdur
- ☐ istehlak tələbatı və gələcəkdə onun dəyişməsi haqqında məlumat olmasına

691 Malların istehsalı üzrə gəlirlər və xərclər haqqında hesabat verən sənəd firmanın hansı bölməsi tərəfindən işlənib hazırlanır?

- ☒ iqtisadi bölməsi
- ☐ maliyyə bölməsi
- ☐ marketinq bölməsi
- ☐ baş mühasibatlıq
- ☐ istehsalat şöbəsi

692 Layihə menecmenti nədir?

- ☐ Mənfəət almaq üçün qiymətli şeylərin tərəfdaşlar arasında kommersiya mübadiləsidir
- ☐ Layihənin ödəmə qabiliyyətinin qiymətidir
- ☐ İqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsidir
- ☐ Layihənin mərhələli idarə olunmasıdır
- ☒ Xüsusi alət, vasitə bilik və vərdişlər toplusudur

693 Sərmayə layihəsinin həyata keçirilməsi üçün lazım olan sərmayələrin həcmi ilk növbədə nədən asılıdır?

- ☐ düzgün cavab yoxdur
- ☐ müddətindən
- ☐ Layihənin miqyasından
- ☒ bütün cavablar düzgündür
- ☐ mürəkkəbliyindən

694 Layihənin reallaşdırılması üzrə sahibkarlıq fəaliyyətinin hərəkət sxemi necədir?

- ☐ Tərəfdaşlarla əlaqə
- ☐ Düzgün cavab yoxdur
- ☒ Bütün cavablar doğrudur
- ☐ İşləyən kollektivlə əlaqə
- ☐ Bazarla əlaqə

695 Biznes - plan nə əsasında hazırlanır?

- ☐ Təlim-təhsil layihəsi əsasında
- ☒ investisiya layihəsi əsasında
- ☐ Elmi - tədqiqat layihəsi əsasında
- ☐ Qarışıq layihə əsasında
- ☐ Təşkilati layihə əsasında

696 Yenilikçi biznes layihələrinin növlərinə aiddir?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Layihənin həyata keçirilməsinə mane ola biləcək amillərin aradan qaldırılması imkanlarının müəyyən edilməsi
- ☐ Müəyyən məhsul növünün istehsalının təşkil edilməsi mümkünlüyünün sübuta yetirilməsi
- ☒ Düzgün cavab yoxdur
- ☐ İstehsalı planlaşdırılan məhsul növünə olan tələbin həcmnin müəyyənləşdirilməsi

697 Aşağıdakılardan hansı investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinin 3 əsas prinsipindən biridir?

- ☒ metodoloji
- ☐ rasionallıq
- ☐ analitik
- ☐ gəlirlilik
- ☐ rektabillik

698 Layihədə iştirak edən payçılar kimlərdir?

- ☐ Onun bilavasitə təlimatı ilə iş başlayan və layihəyə prosessual rəhbərliyi həyata keçirənlərdir
- ☒ Layihənin gerçəkləşməsində maraqlı olan bütün şəxslərdir
- ☐ Layihə proqramını tərtib edən, əsas istiqamətləri və məhdudiyyətləri müəyyən edənlərdir
- ☐ Düzgün cavab yoxdur
- ☐ Komanda üzvlərinin yığılması, onların bilik və vərdislərinin layihədə tutduğu vəzifəyə uyğun olub olmamasını müəyyən edərək onları lazımi maddə və qeyri maddə resurslarla təmin edir

699 Elmi cəhətdən kifayət qədər əsaslandırılmış şəkildə işlənmiş biznes-planda əks olunmur?

- ☐ Onların həyata keçirilməsi ardıcılığı
- ☐ Müəssisənin daxil olacağı yeni satış bazarları
- ☒ Müəssisənin xüsusiyyətləri
- ☐ Hamısı əks olunur
- ☐ Müəssisənin fəaliyyət növləri

700 Aşağıdakılardan hansı layihənin ən vacib göstəricisidir?

- ☐ layihənin planlaşdırılması
- ☐ layihənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi
- ☐ layihə büdcəsinin hazırlanması və maliyyə monitorinqi
- ☐ sifarişçinin layihə təkliflərinin işlənməsi
- ☒ sifarişçinin layihə bitəndən sonra təqdim olunan son nəticədən razılıq səviyyəsi

701 Yenilikçi tədqiqat və inkişaf layihələri nə ilə əlaqədardır?

- ☒ bütün cavablar doğrudur
- ☐ xidmətlərin yaradılması ilə
- ☐ yeni məhsulun yaradılması ilə
- ☐ düzgün cavab yoxdur
- ☐ onların istehsalı üsullarının yaradılması üsulları ilə